

1708y_Az_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 1708y İqtisadi hüquq**

1 İmperativ və dispozitiv metodlar iqtisadi hüquq baxımından hesab edilir?

- ☐ fərdi metodlar
- ☒ xüsusi metodlar
- ☐ ümumi metodlar
- ☐ ali metodlar
- ☐ birgə metodlar

2 Aşağıdakılardan hansı iqtisadi hüquq hesab edilmir?

- ☐ ticarət hüququ
- ☒ ekstradisiya hüququ
- ☐ maliyyə hüququ
- ☐ büdcə hüququ
- ☐ sahibkarlıq hüququ

3 İqtisadi hüququn ilkin rüseymləri formalaşmışdır?

- ☐ Kanonik hüququnda
- ☒ Roma hüququnda
- ☐ Müsəlman hüququnda
- ☐ İtaliya hüququnda
- ☐ fəvqə hüququnda

4 İqtisadi və hüquqi təlimin ayrılmaz tərkib hissəsi hesab edilən aşağıdakılardan hansıdır?

- ☐ cinayət hüququ
- ☒ iqtisadi hüquq
- ☐ mülki hüquq
- ☐ təsərrüfat hüququ
- ☐ prosessual hüquq

5 R.Kouzun elmi dövriyyəyə daxil etdiyi kateqoriya hansıdır?

- ☐ transaksiya xərcləri
- ☒ transmissiya xərcləri
- ☐ dövlət xərcləri
- ☐ transfer xərcləri
- ☐ transformasiya xərcləri

6 A.Kornauzer hüququn tətbiqi zamanı iqtisadiyyatın əsas götürülməsini nəyin mənbəyi hesab edirdi?

- ☐ təbliqat hipotezinin
- ☒ davranış hipotezinin
- ☐ iradə hipotezinin
- ☐ göstəriş hipotezinin
- ☐ təlimat hipotezinin

7 R.A. Poznerin tədqiqatları hansı sahədə həyata keçirilmişdir?

- ☐ beynəlxalq hüquq
- ☒ iqtisadi hüquq
- ☐ sosial müdafiə hüququ
- ☐ cinayət hüququ

☐ maliyyə hüququ

8 Neoinstitutsionalizm nəzəriyyəsinə əsasən “Mülkü hüquq” nəzəriyyəsinin xüsusi bir istiqaməti hesab edilən hansıdır?

- ☐ pressensial hüquq
☒ iqtisadi hüquq
☐ mülkiyyət hüququ
☐ inzibati hüquq
☐ rəqabət hüququ

9 “İqtisadi hüququn” “Mülkü hüquq” nəzəriyyəsiindən ayrılan bir istiqamət olması hansı nəzəriyyəyə məxsusdur?

- ☐ marksizm
☒ neoinstitutsionalizm
☐ klassizm
☐ liberalizm
☐ monetarizm

10 Təkrar istehsalın fazalarında baş verən ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusu hesab edilir?

- ☐ kommersiya hüququ
☒ iqtisadi hüquq
☐ rəqabət hüququ
☐ istehsal hüququ
☐ mülkü hüquq

11 İctimai münasibətləri tənzimləyən hüquqi vasitələr sistemi necə xarakterizə olunur?

- ☐ hüquq sisteminin ipi
☒ hüquqi tənzimlənmə
☐ iqtisadi sistemin hüquqi əsası
☐ iqtisadi idarəetmə
☐ hüquqi mühafizə sistemi

12 İnsanların fəaliyyətinin istiqamətini müəyyən edən təsir aşağıdakılardan hansıdır?

- ☐ prezidentlər
☒ hüquqi təsir
☐ əxlaq normaları
☐ iqtisadi təsir
☐ hüquqi adətlər

13 20 –ci əsrin II yarısından eibarən aşağıdakılardan hansı iqtisadçıların diqqətini cəlb etmişdir

- ☐ iqtisadiyyatın liberallaşdırılması
☒ iqtisadi münasibətlərin tənzimlənməsində hüquq normalarının tətbiq edilməsi
☐ xarici ticarəti məhdudlaşdırılması
☐ rəqabətin stimullaşdırılması
☐ müəssisələrin təşkilati-hüquqi formaların dəyişiklənməsi

14 Hüquqi dövlətdə münasibətlərin tənzimlənməsi üçün yeganə vasitə nədir?

- ☐ qanunlardır
☒ hüquqdur
☐ məhkəmə prezidentidir
☐ hüquqi adətlərdir

☐ ənənədir

15 Aşağıdakılardan hansı iqtisadi hüquq deyil?

- ☐ gömrük hüququ
- ☒ prosesual hüquq
- ☐ maliyyə hüququ
- ☐ sahibkarlıq hüququ
- ☐ vergi hüququ

16 İqtisadi hüququn ilkin rüşeymləri formalaşmışdır?

- ☐ Kilsə hüququnda
- ☒ Roma hüququnda
- ☐ Kontinental hüquqda
- ☐ Sovet hüququnda
- ☐ Müsəlman hüququnda

17 Elmi dövriyyəyə “transaksiya xərcləri” kateqoriyasını kim daxil etmişdir?

- ☐ P. L. Samuelson
- ☒ R. Kouz
- ☐ C.M. Keynes
- ☐ L.A. Kornauzer
- ☐ R.A. Pozner

18 Hüququn tədqiqi zamanı “davranış hipotezi”nin mənbəyi kimi iqtisadiyyatın əsas götürülməsi fikri kimə məxsusdur?

- ☐ R.S. Kouza
- ☒ L.A. Kornauzerə
- ☐ R.A. Poznerə
- ☐ C.M. Keynsə
- ☐ P. L. Samuelsona

19 “İqtisadi hüquq” sahəsində ilkin tədqiqatlar kimə məxsusdur?

- ☐ D. Rikardoya
- ☒ R.A. Poznerə
- ☐ C.M. Keynsə
- ☐ A. Smitə
- ☐ A. Marşala

20 Neoinstitutsionalizm nəzəriyyəsi baxımından «İqtisadi hüquq» hansı hüquq sahəsinin xüsusi bir istiqaməti hesab edilir?

- ☐ “Beynəlxalq hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
- ☒ “Mülki hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
- ☐ “Ailə hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
- ☐ “Cinayət hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir
- ☐ “İnzibati hüquq nəzəriyyəsi”ndən ayrılan istiqamətdir

21 İqtisadi hüquq...?

- ☐ istehlak proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq
- ☒ istehsal, bölgü, mübadilə və istehlak proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq normalarının məcmusudur
- ☐ bölgü proseslərində baş verən ictimai münasibətləri tənzimləyən qanunlardır
- ☐ a) istehsal proseslərində baş verən ictimai münasibətləri tənzimləyən qanunların

- ☐ mübadilə proseslərində baş verən ictimai münasibətləri tənzimləyən hüquq

22 Hüquqi tənzimləmə necə xarakterizə oluna bilər?

- ☐ iqtisadiyyatın mühafizə olunmasıdır
☒ ictimai münasibətləri tənzimləyən hüquqi vasitələr sistemidir
☐ yalnız bir sahədə həyata keçirilən tədbirlərdir
☐ dövlətin idarəetmə mexanizminin əsasıdır
☐ iqtisadi sistemin fəaliyyətinin stimullaşdırılması sistemidir

23 İqtisadi hüquq baxımından hüquqi təsir necə xarakterizə edilir?

- ☐ insanlar arasında diskriminasiya yaradır
☒ insanların fəaliyyətinin istiqamətini müəyyən edir
☐ iqtisadi cinayətkarlığa səbəbdir
☐ haqsız rəqabəti ştləndirir
☐ insanların hüquqi statusunu müəyyən edir

24 İqtisadi münasibətlərin tənzimlənməsi aspektindən hüquq normalarının tətbiq olunması hansı vaxtdan etibarən iqtisadçıların diqqətini cəlb etmişdir?

- ☐ Böyük durğunluq illərindən
☒ 20-ci əsrin ikinci yarısından
☐ 20-ci əsrin əvvəllərindən
☐ 18-ci əsrdən
☐ 18-ci əsrin sonlarından

25 Dövlət idarəetmə orqanları ilə hüquqi şəxslər arasında yaranan münasibətlər hesab edilir?

- ☐ mülkü hüququn predmeti
☐ iqtisadi nəzəriyyənin predmeti
☐ müəssisənin təşkilatının predmeti
☒ hüquqi tənzimlənmənin predmeti
☐ prosessual hüququn predmeti

26 Ayrı-ayrı fərdlərin davranışı ilə yanaşı hüquqi sistemədə təsir göstərən hansıdır?

- ☐ nəzarət sistemi
☐ elmi sistem
☐ hüquqi sistem
☐ sosial sistem
☒ iqtisadi sistem

27 Fərdlərin davranışına və onlar vasitəsi ilə də bütövlükdə iqtisadi sistemə təsir göstərən aşağıdakılardan hansıdır?

- ☐ Beynəlxalq sistem
☐ iqtisadi sistem
☐ ekosistem
☒ hüquqi sistem
☐ dövlət sistemi

28 İkitərəfli qarşılıqlı təsirlə bağlılıq hansı sistemlərə aiddir

- ☐ hüquqi və nəzarət sistemlərinə
☐ texniki və hüquqi sistemlərə
☐ iqsadi və əənəvi sistemlərə
☐ ekoloji və hüquqi sistemlərə
☒ iqtisadi və hüquqi sistemlərə

29 Müasir dövüdə beynəlxalq iqtisadi hüquq necə xarakterizə olunur?

- ☐ vahid iqtisadi sistemin formalaşması sahəsində dövlətlərarası və digər
- ☐ siyasi əməkdaşlıq sahəsində dövlətlərarası və digər subyekt-lərlə olan
- ☐ ticarət fəaliyyəti sahəsində dövlətlərarası və digər subyekt-lərlə olan
- ☒ iqtisadi əməkdaşlıq sahəsində dövlətlərarası və digər subyekt-lərlə olan
- ☐ iqtisadi integrasiya sahəsində dövlətlərarası və digər subyekt-lərlə olan

30 İqtisadiyyatın hüquqi tənzimlənməsində istifadə olunan hüquq normaları elə ol-malı-dır ki,...

- ☐ iqtisadi münasibətlərin iştirakçılarına qarşı təsir gücü olmasın
- ☐ iqtisadi münasibətlərin iştirakçılarına qarşı birtərəfli olsun
- ☐ iqtisadi münasibətlərin iştirakçılarına qarşı qərəzli olsun
- ☒ iqtisadi münasibətlərin iştirakçılarına qarşı birtərəfli olmasın
- ☐ iqtisadi münasibətlərin iştirakçılarına qarşı birdəfəlik təsiri olsun

31 Ümumi metod kimi hüquq tətbiqetmənin mahiyyəti necə xarakterizə olunur?

- ☐ iqtisadi münasibətlərin tənzimlənməsində prezidentlərin vasitə kimi tətbiq edilməsi
- ☐ iqtisadi münasibətlərin tənzimlənməsində dövlət iradəsinin vasitə kimi
- ☐ iqtisadi münasibətlərin tənzimlənməsində parlament hakimiyyətinin vasitə
- ☒ iqtisadi münasibətlərin tənzimlənməsində hüququn vasitə kimi tətbiq edilməsi
- ☐ iqtisadi münasibətlərin tənzimlənməsində adətlərin vasitə kimi tətbiq edilməsi

32 İqtisadi subyektlərin fəaliyyətinin ümumi qaydaları, prinsipləri və onların reallaşma mexanizmləri aşağıdakılardan hansı ilə müəyyən edilir və tənzimlənilir?

- ☐ hökumətin qərarı ilə
- ☐ beynəlxalq hüquqla
- ☐ bələdiyyə aktları vasitəsilə
- ☒ müvafiq normativ aktlarla
- ☐ prezident sərəncamları ilə

33 Hüququn iqtisadi təhlilinin mühüm metodoloji aspekti..?

- ☐ dövlətin məqsədi kimi sosial ədalətin yüksəldilməsinin ilkin şərti hesab edilir
- ☐ dövlətin məqsədi kimi ictimai-siyasi fəallığın yüksəldilməsinin ilkin şərti
- ☐ dövlətin məqsədi kimi ictimai diskriminasiyanın yaradılmasının ilkin şərti
- ☐ dövlətin məqsədi kimi ictimai sabitliyin təmin edilməsinin ilkin şərti hesab edilir
- ☒ dövlətin məqsədi kimi ictimai rifahın yüksəldilməsinin ilkin şərti hesab edilir

34 “İqtisadi hüquq” kontekstində məsələlərin tədqiqi hüquqşünas-lara...?

- ☐ hüquq normalarının sistemləşdirilməsində əlverişli əsas yaradır
- ☐ normativ aktların qəbulu prosesində əlverişli əsas yaradır
- ☐ normativ aktların formalaşdırılması zamanı əlverişli əsas yaradır
- ☒ qəbul olunmuş normativ aktlar və hüquq normalarının nəticələrinin təhlili
- ☐ dövlətin idarə edilməsi üçün əlverişli əsas yaradır

35 “İqtisadi hüquq” kontekstində məsələlərin tədqiqi iqtisadçılara...?

- ☐ hüquq normalarının cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin
- ☐ beynəlxalq sisteminin cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin
- ☐ hüquq mühafizə orqanlarının fəaliyyətinin cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin müəyyənləşdirilməsi prosesində əlverişli əsas yaradır
- ☐ iqtisadi integrasiyanın cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin
- ☒ hüquq sisteminin cəmiyyətin iqtisadi həyatına necə təsir etməsinin

36 İqtisadi nəzəriyyələr sistemində mövcud olan hüququn iqtisadi nəzəriyyəsi öz predmetinə görə hansı nəzəriyyəyə kəfiyyət qədər yaxındır?

- ☐ neoliberalizim
- ☐ neomonetarizm
- ☐ neoklassizm
- ☒ neoinstitusionalizim
- ☐ neokeynsçilik

37 Aşağıdakılardan hansı hüququn iqtisadi təhlilini şərtləndirən məqam deyil?

- ☐ iqtisadi yanaşma hüquqi təhlildə bir o qədər rast gəlinməyən hüququn ayrı-ayrı
- ☐ iqtisadçılar iqtisadi səmərəlilik problemini müzakirə edərək ədalətlik, dəqiqlik və s. bu kimi məsələlər üzrə ənənəvi mülahizələrdən uzaqlaşır
- ☐ iqtisadi təhlil bir çox qüvvədə olan hüquq normalarının əsaslandırılması üçün
- ☒ hüquqsünaslar üçün iqtisadi sistemin fəaliyyət qanunlarının öyrənilməsinin
- ☐ iqtisadçılar mürəkkəb qarşılıqlı əlaqələrin digər təhlilçilər tərəfindən nəzərə

38 Kouz teoreminə əsasən?

- ☐ əgər inzibati hüququ tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilirlər
- ☐ əgər cinayət hüququ tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilirlər
- ☐ əgər beynəlxalq hüquq tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilirlər
- ☒ əgər mülkiyyət hüququ tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilirlər
- ☐ əgər əmək hüququ tamamilə müəyyən edilmiş və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda münaqişə tərəfləri hüquqların ilkin bölgüsündən asılı olmayaraq, səmərəli nəticə üzrə razılığa gələ bilirlər

39 İqtisadi sferada hüquqi tənzimləmə tətbiq edilən münasibətlərin aşağıdakı forması yoxdur?

- ☐ müəssisənin daxili təşkilinin şərtlərini və qaydalarını müəyyən edən iqtisadi
- ☐ iqtisadi fəaliyyət subyektlərinin öz fəaliyyətlərini yerinə yetirdikləri zaman digər
- ☐ dövlətin idarəetmə orqanları ilə fiziki və hüquqi şəxsləri arasında yaranan
- ☒ bütün iqtisadi fəaliyyət subyektlərinin fəaliyyətlərinin qadağan olunması
- ☐ iqtisadi fəaliyyət subyektlərinin öz fəaliyyətlərini yerinə yetirdikləri zaman digər

40 İqtisadi sistem....?

- ☐ yalnız fərdlərin davranışına təsir göstərir
- ☐ ölkənin statusunu müəyyən edir
- ☐ hüquq mühafizə sisteminə təsir göstərir
- ☐ yalnız iqtisadiyyata təsir göstərir
- ☒ həm fərdlərin davranışına, həm də müvafiq olaraq hüquqi sistemə təsir göstərir

41 Hüquqi sistemi...?

- ☐ ölkənin statusunu müəyyən edir
- ☐ yalnız iqtisadiyyata təsir göstərir
- ☐ yalnız fərdlərin davranışına təsir göstərir
- ☒ fərdlərin davranışına, onlar vasitəsilə də bütövlükdə iqtisadi sistemə təsir göstərir
- ☐ hüquq mühafizə sisteminə təsir göstərir

42 Müasir dövrə qədər formalaşmış iqtisadi və hüquqi sistemlər bir-biri ilə necə bağlıdır?

- ☐ hüquq iqtisadi sistemi formalaşdırır
- ☐ iqtisadi sistemin formasında asılıdırlar
- ☐ heç bir əlaqələri mövcud deyil

- ☐ birtərəfli təsirlə əlaqəyə malikdirlər
- ☒ iki tərəfli qarşılıqlı təsirlə bağlıdır

43 Hüququ vasitə kimi istifadə edərək iqtisadi münasibətləri tənzimləyən hansı metoddur?

- ☐ dispozitiv
- ☐ xüsusi;
- ☐ spesifik;
- ☒ ümumi;
- ☐ imperativ;

44 Hüquqi tənzimləmənin xüsusi metodlarının növləri

- ☐ spesifik və muxtar
- ☐ spesifik və direktiv;
- ☐ direktiv və imperativ;
- ☒ direktiv və muxtar;
- ☐ dispozitiv və muxtar;

45 2. İqtisadi münasibətləri tənzimləyən hüquqi tənzimləmə metodlarının növləri

- ☐ spesifik və imperativ
- ☒ ümumi və xüsusi;
- ☐ Xüsusi və dispozitiv;
- ☐ Ümumi və normativ;
- ☐ xüsusi və spesifik;

46 1. İqtisadi hüquq, hansı proseslərdə baş verən münasibətləri tənzimləyən hüquq normalarının məcmusu kimi xarakterizə olunur?

- ☐ müəssisələrin təşkili prosesində
- ☒ istehsal, bölgü, mübadilə, istehlak;
- ☐ iqtisadi subyektlərin ehtiyac və maraqlarına müvafiq olan proseslərdə;
- ☐ iqtisadi davranışlarda;
- ☐ iqtisadiyyat və hüququn qarşılıqlı əlaqələrində;

47 İqtisadi hüquq sahəsində tədqiqatlar aşağıdakılardan hansı ilə əlaqədardır?

- ☐ konstitusiya sistemi ilə
- ☒ institusional iqtisadiyyatla
- ☐ riyazi-məntiq ilə
- ☐ fəlsəfə nəzəriyyəsi ilə
- ☐ transformasiya nəzəriyyəsi ilə

48 Dövlətin müvafiq iqtisadi insitutları hesab olunur?

- ☐ hüquqi müdafiə təminatı
- ☒ hüquqi tənzimlənmə subyekti
- ☐ hüquqi tənzimlənmə sistemi
- ☐ hüquqi sistemi formalaşdıran element
- ☐ hüquqi tənzimlənmə aləti

49 Hüquqi ənzimlənmənin institutsionalizm bir istiqaməti hesab edilməsi hansı kontekstdə qəbul olunur?

- ☐ hüquq və fəlsəfə kontekstində
- ☒ iqtisadiyyat və hüquq kontekstində
- ☐ hüquqi dövlət kontekstində
- ☐ sosial cəmiyyət kontekstində
- ☐ konstitusiya quruluşu kontekstində

50 Hüquq strukturun keyfiyyət göstəricisi kimi xarakterizə olunan variant hansıdır?

- ☐ iqtisadi münasibətlərin həllində beynəlxalq hüququn tətbiqi
- ☒ iqtisadiyyatla hüquq sisteminin qarşılıqlı əlaqəsi
- ☐ hüquq mühafizə orqanlarının yaradılması
- ☐ hüquq sisteminin kompleksliliyi
- ☐ iqtisadiyyatla dövlət bölməsinin əlaqələndirilməsi

51 İqtisadi münasibətlərin tənzimlənməsi baxımından hüquq normalarının tətbiqi aşağıdakı hansı sahədə tətbiq olunmuşdur?

- ☐ aqrar münasibətlərin tənzimlənməsində
- ☒ xarici ticarətin tənzimlənməsində
- ☐ iqtisadiyyatın strukturunun əkmilləşdirilməsində
- ☐ ekoloji tədbirlərin həyata keçirilməsində
- ☐ standartların tətbiq edilməsində

52 İqtisadi münasibətlərin tənzimlənməsi aspektindən hüquq normalarının tətbiqi aşağıdakılardan hansına tətbiq edilməmişdir?

- ☐ rəqabətin fənnin olunmasında
- ☒ iqtisadi fəaliyyət üçün lisenziyalaşdırmada
- ☐ xarici icarətin tənzimlənməsində
- ☐ əmək bazarına müdaxilə edilməsində
- ☐ qiymətlərin tənzimlənməsində

53 Aşağıdakılardan hansı sosial tənzimləyici norma deyil?

- ☐ əxlaq normaları
- ☒ standartlar
- ☐ korporativ normalar
- ☐ hüquq normaları
- ☐ adətlər

54 Aşağıdakılardan hansı hüquqi vasitə kimi istifadə olunur?

- ☐ beynəlxalq normalar
- ☒ sosial və texniki normalar
- ☐ əxlaq normaları
- ☐ ictimai normalar
- ☐ dini və məzhəb normalar

55 Aşağıdakılardan hansı beynəlxalq iqtisadi hüququn yarım sahəsi deyil?

- ☐ beynəlxalq gömrük hüququ
- ☒ beynəlxalq ekstradisiya hüququ
- ☐ beynəlxalq sənaye hüququ
- ☐ beynəlxalq ticarət hüququ
- ☐ beynəlxalq intellektual mülkiyyət hüququ

56 Hüquqi tənzimləmədə ən çox istifadə edilən mexanizmlərdən biri hansıdır?

- ☐ hüquqi statusun dəyişdirilməsi
- ☒ cəza tədbirlərinin görülməsi
- ☐ fəaliyyət sərbəstliyinin verilməsi
- ☐ güzəştlərin verilməsi
- ☐ departasiya

57 Hüququn iqtisadi funksiyası ...?

- ☐ mədəni münasibətlərdəki rolu ilə əlaqədardır
- ☒ iqtisadi münasibətlərdəki rolu ilə əlaqədardır
- ☐ ictimai münasibətlərdəki rolu ilə əlaqədardır
- ☐ siyasi münasibətlərdəki rolu ilə əlaqədardır
- ☐ sosial münasibətlərdəki rolu ilə əlaqədardır

58 İqtisadiyyatın hüquqi tənzimlənməsi necə xarakterizə olunur?

- ☐ iqtisadi fəaliyyət zamanı insanların davranışlarına prokurorluğun tənzimləyici
- ☒ iqtisadi fəaliyyət zamanı insanların davranışlarına normativ aktların tənzimləyici təsirinin nəticəsidir
- ☐ iqtisadi fəaliyyət zamanı insanların davranışlarına prezidentin tənzimləyici
- ☐ iqtisadi fəaliyyət zamanı insanların davranışlarına parlamentin tənzimləyici
- ☐ iqtisadi fəaliyyət zamanı insanların davranışlarına məhkəmənin tənzimləyici

59 Dispozitiv metod...?

- ☐ hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin alternativli olmasına
- ☒ hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin sərbəstliyinə əsaslanır
- ☐ hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin məhdudluğuna əsaslanır
- ☐ hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin məcburiliyinə əsaslanır
- ☐ hüquqi tənzimləmə subyektlərinin davranış seçiminin zəruriliyinə əsaslanır

60 İmperativ metodlar...?

- ☐ məcburetmə və göstəriş üsullarıdır
- ☒ məcburetmə və qadağanetmə üsullarıdır
- ☐ məcburetmə və güzəşt üsullarıdır
- ☐ məcburetmə və zor tətbiq etmə üsullarıdır
- ☐ məcburetmə və səlahiyyətvermə üsullarıdır

61 İqtisadi münasibətlərin hüquqi tənzimlənməsində xüsusi metodlar hansılardır?

- ☐ selektiv və dispozitiv metodlar
- ☒ imperativ və dispozitiv metodlar
- ☐ dispozitiv və dolaylı metodlar
- ☐ imperativ və direktiv metodlar
- ☐ imperativ və birbaşa metodlar

62 İqtisadiyyatın hüquqi tənzimlənməsi aspektindən maraqlı olan məqam hansıdır?

- ☐ müəssisələrlə və şirkətlərin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
- ☒ iqtisadiyyat və hüququn qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
- ☐ iqtisadiyyatla və dövlətin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
- ☐ iqtisadiyyatla cəmiyyətin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi
- ☐ hüquqi şəxslərlə və fiziki şəxslərin qarşılıqlı əlaqəsinin müəyyənləşdirilməsi

63 İqtisadiyyatın tənzimlənməsi ilə bağlı olan başlıca problemlərdən biri hesab edilir?

- ☐ qiymətlərin səviyyəsinin tənzimlənməsi
- ☒ dövlətin iqtisadiyyata müdaxiləsinin optimal nisbəti və həddünün gözlənilməsi
- ☐ dövlətin iqtisadiyyata müdaxilə etməməsi
- ☐ dövlətin iqtisadiyyata müdaxiləsinin liberallaşdırılması
- ☐ dövlətin iqtisadiyyata müdaxiləsində beynəlxalq iqtisadi inteqrasiya

64 Müasir dövrdə "İqtisadi hüquq"...?

- ☐ mülki hüquq təliminin ayrılmaz tərkib hissəsi hesab olunur
- ☐ iqtisadi təlimin ayrılmaz tərkib hissəsi hesab olunur
- ☐ hüquqi təlimin ayrılmaz tərkib hissəsi hesab olunur

- ☒ iqtisadi və hüquqi təli–min ayrılmaz tərkib hissəsi hesab olunur
- ☐ konstitusiyon təli–min ayrılmaz tərkib hissəsi hesab olunur

65 Avstriya məktəbi aşağıdakı ilkin şərtə əsaslanmır?

- ☐ subyektivizm
- ☐ ətraf mühitin qeyri-sabitliyi
- ☐ gələcəyin qeyri-müəyyənliyi
- ☒ radikalizm
- ☐ sosial proseslərin nəticələrinin qeyri-müəyyənliyi

66 İqtisadiyyata hüquqi üsul və vasitələrdən istifadə etməklə təsir göstəril–məsinin ilkin nəzəri-konseptual yanaşmalarından olan Çikaqo məktəbinin əsasında hansı nəzəriyyə dayanır?

- ☐ səmərəli gözləmə nəzəriyyəsi
- ☐ təkrar istehsal nəzəriyyəsi
- ☐ rəqabət nəzəriyyəsi
- ☐ büdcə məhdudluğu nəzəriyyəsi
- ☒ səmərəli seçim nəzəriyyəsi

67 Hüquqi tənzimlənməsinin subyektı kimi çıxış edir?

- ☒ iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqi və fiziki şəxslər və dövlətin iqtisadi institutları
- ☐ iqtisadi fəaliyyətlə məşğul olan bütün sahibkarlar
- ☐ iqtisadi fəaliyyətlə məşğul olan dövlətin iqtisadi institutları
- ☐ iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqi şəxslər
- ☐ iqtisadi fəaliyyətlə məşğul olan bütün fiziki şəxslər

68 “İqtisadiyyat və hüquq” (Economy and Law) kon–tekstində “hüquq” necə xarakterizə olunur?

- ☐ keynsçiliyin əsas istiqamət–lərindən biri kimi
- ☐ klassizmin əsas istiqamət–lərindən biri kimi
- ☐ marksizmin əsas istiqamət–lərindən biri kimi
- ☐ liberalizmin əsas istiqamət–lərindən biri kimi
- ☒ institu–t–si–o–na–lizmin əsas istiqamət–lərindən biri kimi

69 İqtisadi münasibətlərin cəmiy–yətdə daşdığı xüsusi əhəmiyyət səbəbindən iqtisadiyyat və hüquq arasında olan qarşılıqlı əlaqənin mövcud vəziyyətinin xarakteri necə qiymətləndirilir?

- ☐ hüquq sistemini müəyyən edir
- ☐ təbii hüquq kimi qiymətləndirilir
- ☐ dövlətin hüquqyaratma fəaliyyətinin nəticəsi kimi çıxış edir
- ☒ hüquq sisteminin keyfiyyət göstəricisi kimi səciyyələndirilir
- ☐ hüquq sahələrinin sistemini yaradır

70 İqtisadi münasibətlərin tənzimlənməsi aspektindən hüquq normalarının tət–biq olunması ilk zamanlarda aşağıdakı hansı sahədə daha qabarıq müşahidə olunmuşdur?

- ☐ ekoloji tədbirlərin reallaşdırılmasında
- ☐ iqtisadiyyatın strukturunun təkmilləşdirilməsində
- ☐ standartlaşdırma
- ☒ rəqabətin təmin olunması sahəsində
- ☐ aqrar münasibətlərin tənzimlənməsində

71 İqtisadi münasibətlərin tənzimlənməsi aspektindən hüquq normalarının tət–biq olunması ilk zamanlarda hansı sahədə mövcud olmamışdır?

- ☐ əmək bazarına müdaxilə edilməsində
- ☒ məhsul standartlarının formalaşdırılmasında

- ☐ xarici ticarətin tənzimlənməsində
- ☐ qiymətlərin tənzimlənməsində
- ☐ rəqabətin təmin olunmasında

72 AR-nın Nazirlər Kabinetinin səlahiyyətinə aid deyil?

- ☐ icraedici və sərəncamverici fəaliyyəti həyata keçirmək
- ☒ dövlət iqtisadi və sosial proqramlarını təsdiqləmək
- ☐ dövlət sosial təminat proqramının həyata keçirilməsini təmin etmək;
- ☐ maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin etmək;
- ☐ dövlət büdcəsinin icrasını təmin etmək;

73 Hansı əlamətlərə görə normativ aktlar hüquqi qüvvəyə malik olurlar?

- ☐ səlahiyyətlərinə görə
- ☒ zamana, məkana, şəxslərin dairəsinə görə;
- ☐ ümumməcburi əhəmiyyətinə görə;
- ☐ zamana, məkana, qüvvədə olma müddətinə görə;
- ☐ dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulduğuna görə;

74 İki və daha çox tərəfli mülkü hüquq və vəzifələrini yardan aşağıdakılardan hansıdır

- ☐ mülkü qüquqi sərəncam
- ☒ mülkü hüquqi müqavilə
- ☐ mülkü qüquqi məcəllə
- ☐ mülkü hüquqi maddə
- ☐ mülkü qüquqi qanun

75 Azərbaycan Respublikasında bələdiyyələrin aşağıdakı səlahiyyəti yoxdur?

- ☐ yerli iqtisadi inkişaf proqramlarının qəbul və icra edilməsi
- ☒ maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsi
- ☐ yerli sosial müdafiə və sosial inkişaf proqramlarının qəbul və icra edilməsi
- ☐ yerli vergilərin və ödənişlərin müəyyən edilməsi
- ☐ yerli büdcənin və onun icrası haqqında hesabatların təsdiq edilməsi

76 Nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edən, habelə zərurət yarandıqda onların aktlarını ləğv edən dövlət qurumu hansıdır?

- ☐ Azərbaycan Respublikası Konstitusiyaya Məhkəməsi
- ☒ Azərbaycan Respublikası Nazirlər Kabineti
- ☐ Azərbaycan Respublikası Ali Məhkəməsi
- ☐ Azərbaycan Respublikası Milli Məclisi
- ☐ Azərbaycan Respublikası Prokurorluğu

77 Azərbaycan Respublikasının Nazirlər Kabinetinin aşağıdakı səlahiyyəti yoxdur?

- ☐ dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir
- ☒ xarici siyasətin istiqamətini müəyyən etmək
- ☐ maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir
- ☐ Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir
- ☐ dövlət sosial təminat proqramlarının həyata keçirilməsini təmin edir

78 Konstitusiyaya əsasən işsizlərin...?

- ☐ heç bir hüququ yoxdur
- ☒ dövlətdən sosial müavinət almaq hüququ vardır
- ☐ dövlətdən sosial sığorta almaq hüququ vardır
- ☐ dövlətdən əmək haqqı almaq hüququ vardır

- ☐ dövlətdən iş almaq hüququ vardır

79 Konstitusiyaya əsasən dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız aşağıdakı halda yol verilə bilər?

- ☐ bələdiyyə mülkiyyətinə verilməklə
☒ qabaqcadan onun dəyəri ədalətli ödənilməklə
☐ dövlət mülkiyyətinə daxil edilməklə
☐ Torpaq məcəlləsində təsbit olunmaqla
☐ bazar mexanizminin müəyyən etdiyi qaydada

80 Konstitusiyaya əsasən...?

- ☐ Hər kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan gömrük ödənişləri ödəməyə məcbur edilə bilər
☒ Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz
☐ Hər kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilər
☐ Heç kəs dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz
☐ Hər kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan əlavə dəyər vergisi ödəməyə məcbur edilə bilər

81 Azərbaycan Respublikası Konstitusiyasında hər kəsin qanunla nəzərdə tutulmuş qaydada öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbəşinə və başqaları ilə birlikdə fəaliyyəti necə təsbit olunub?

- ☐ «Azad rəqabət hüququ»
☒ «Azad sahibkarlıq hüququ»
☐ «Azad biznes hüququ»
☐ «Azad mülkiyyət hüququ»
☐ «Azad kommersiya hüququ»

82 Konstitusiyanın «İqtisadi inkişaf və dövlət» adlanan maddəsində iqtisadiyyatda prinsipial əhəmiyyətə malik olan hansı məsələ öz hüquqi həllini tapmışdır?

- ☐ iqtisadi inkişafın davamlılığının təmin olunması
☒ iqtisadi inkişafın müxtəlif mülkiyyət növlərinə əsaslanması
☐ iqtisadi inkişafın dövlət mülkiyyətinə əsaslanması
☐ iqtisadi inkişafın müxtəlif regionlara əsaslanması
☐ iqtisadi inkişafın sosial siyasətə əsaslanması

83 Konstitusiyanın hansı maddəsində respublikamızda iqtisadi inkişafın müxtəlif mülkiyyət növlərinə əsaslanması təsbit olunmuşdur?

- ☐ «Sosial hüquqlar»
☒ «İqtisadi inkişaf və dövlət»
☐ «Dövlət quruluşu»
☐ «Siyasi hakimiyyət»
☐ «İqtisadi siyasət orqanları»

84 Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətinə daxil deyil?

- ☐ iqtisadi və sosial proqnozların işlənilib hazırlanması
☒ dövlət büdcəsinin kəsirinin aradan qaldırılması
☐ investisiyaların cəlb edilməsi, qoyulması və təşviqi
☐ sahibkarlığın inkişafı və sahibkarlığa dövlət yardımı
☐ haqsız rəqabətin aradan qaldırılması

85 Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi...?

- ☐ Azərbaycan Respublikasının xarici siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır
- ☒ Azərbaycan Respublikasının iqtisadi siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır
- ☐ Azərbaycan Respublikasının aqrar siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır
- ☐ Azərbaycan Respublikasının sosial siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır
- ☐ Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır

86 Dövlət idarəetmə orqanlarının icraediciilik fəaliyyəti ifadə olunur?

- ☐ parlament hakimiyyətinin tətbiqində
- ☐ məhkəmələrin göstərişlərinin icrasında
- ☐ öz iradələrindən irəli gələn tələblərin icrasında
- ☐ beynəlxalq öhdəliklərin icrasında
- ☒ normativ hüquqi aktlardan irəli gələn tələblərin bilavasitə icrasında

87 Konstitusiyada Nazirlər Kabinetinin statusu necə müəyyən edilir?

- ☐ ali icra və sərəncam orqanı
- ☒ prezidentin yuxarı icra orqanı;
- ☐ respublika hökuməti;
- ☐ prezident yanında mərkəzi icra orqanı;
- ☐ prezident aparatı;

88 Aşağıdakılardan hansı iqtisadi hüquq mənbəyi formalaşdırma bilmir?

- ☐ AR-nın nazirlər kabineti
- ☒ AR-nın məhkəməsi
- ☐ AR-nın maliyyə nazirliyi
- ☐ AR-nın prezidenti
- ☐ AR-nın vergilər nazirliyi

89 Aşağıdakılardan hansı sosial tənzimləyici norma deyil?

- ☐ adətlər
- ☒ sertifikatlar
- ☐ hüquq normaları
- ☐ korporativ normalar
- ☐ əxlaq normaları

90 İqtisadi tənzimləmə prosesində sosial və texniki normalar istifadə oluna bilər?

- ☐ iqtisadi əsas kimi
- ☒ hüquqi vasitə kimi
- ☐ sosial baza kimi
- ☐ hüquqi forma kimi
- ☐ texniki şərait kimi

91 Hüququn yeganə tənzimləmə vasitəsi hesab olunması aşağıdakılardan hansına məxsusudur?

- ☐ sosial dövlət
- ☒ hüquqi dövlət
- ☐ avtoritar dövlət
- ☐ demokratik dövlət
- ☐ diktaturaya

92 İqtisadi münasibətlərdə hüququn rolu nə ilə əlaqədardır?

- ☐ intizam norması ilə
- ☒ iqtisadi funksiyası ilə
- ☐ formalaşma mexanizmi ilə
- ☐ nəzarət mexanizmi ilə
- ☐ əxlaq norması olması ilə

93 Hüquqi tənzimlənmə subyektlərinin davranış seçiminin sərbəstliyini aşağıdakılardan hansı təmin edir?

- ☐ nəzarət metodu
- ☒ dispozitiv metod
- ☐ birbaşa metod
- ☐ imperativ metod
- ☐ texniki metod

94 Məcburetmə və qadağanetmə üsulları hesab edilir?

- ☐ proporsional metodlar
- ☒ imperativ metodlar
- ☐ dispozitiv metodlar
- ☐ selektiv metodlar
- ☐ dolaylı metodlar

95 İmperativ və dispozitiv metodlar iqtisadi münasibətlərin tənzimlənməsi baxımından hesab edilir?

- ☐ selektiv metodlar
- ☒ xüsusi metodlar
- ☐ dolaylı metodlar
- ☐ birbaşa metodlar
- ☐ birgə metodlar

96 İqtisadi münasibətlərin tənzimlənməsində hüquq olan istifadə edilməsi hesab edilir?

- ☐ hüquq adətlərinin yaranması
- ☒ hüquqtətbiqetmə
- ☐ hüquqyaratma
- ☐ hüquqformalaşdırma
- ☐ hüquqpozma

97 İctimai inkişafın ümumi qanunauyğunluqlarına tabe olan aşağıdakılardan hansıdır?

- ☐ denominasiya və diskriminasiya
- ☒ iqtisadiyyatla hüququn qarşılıqlı əlaqəsi
- ☐ insanların orta ömür müddətinin artması
- ☐ dövlət gəlirlərinin artması
- ☐ fiziki imkanların formalaşması

98 Neoinstitutsionalizm nəzəriyyəsi ilə aşağıdakılardan hansı daha çox əlaqəlidir?

- ☐ beynəlxalq hüquq nəzəriyyəsi
- ☒ hüququn iqtisadi təhlili
- ☐ inzibati hüquq nəzəriyyəsi
- ☐ iqtisadi nəzəriyyə
- ☐ konstitusiyalı hüquq nəzəriyyəsi

99 Avstriya məktəbi aşağıdakı hansı ilikin şərtə əsaslanır?

- ☒ merkantilizm
- ☐ subyektivizm
- ☐ sosial proseslərin nəticələrinin qeyri-müəyyənliyi

- ☐ ətraf mühitin qeyri-sabitliyi
- ☐ gələcəyin qeyri – müəyyənliyi

100 İqtisadiyyatda hüquqi üsul və vasitələrdə istifadə etməklə müdaxilə edilməsi baxımından “səmərəli seçim” nəzəriyyəsi hansı məktəb üçün əsas hesab edilir?

- ☐ Paris məktəbi
- ☒ Çikaqo məktəbi
- ☐ Kembric məktəbi
- ☐ Harvard məktəbi
- ☐ Roma məktəbi

101 Alqı-satqı müqaviləsinin predmeti ola bilməz?

- ☐ mənzillər
- ☒ mülki dövriyyəsi qadağan olunmuş əşyalar
- ☐ daşınar və daşınmaz əmlak
- ☐ avtomobillər
- ☐ şəxsi həyatı sahə

102 Aşağıdakılardan hansının mülki dövriyyəsi məhdudlaşdırılır?

- ☐ döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlıq
- ☒ gündəlik istehlak mallarının
- ☐ qızılın və digər qiymətli metalların, neftin və neft məhsullarının tullantıların emalı vasitələri
- ☐ hərbi silah və sursat istehsal etmək üçün avadanlıq
- ☐ qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün avadanlıq

103 Nəzəri baxımdan aşağıdakı hüquq forması yoxdur?

- ☐ məhkəmə presedenti
- ☒ konsolidasiya
- ☐ normativ məzmunlu müqavilə
- ☐ hüquqi adət
- ☐ normativ akt

104 Azərbaycan Respublikasının hökuməti dedikdə aşağıdakı orqan nəzərdə tutulur?

- ☐ Azərbaycan Respublikasının Ali Məhkəməsi
- ☒ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- ☐ Azərbaycan Respublikasının Prezidenti
- ☐ Azərbaycan Respublikasının Milli Məclisi
- ☐ Azərbaycan Respublikasının Mərkəzi Bankı

105 Konstitusiyaya əsasən yol verilmir?

- ☐ hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri görməsinə
- ☒ güc tətbiq edilməklə əmək fəaliyyətinə cəlb olunmaq və əmək müqaviləsi bağlamağa
- ☐ hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətməyə
- ☐ məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etməyə
- ☐ fəvqəladə vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri görməsinə

106 Konstitusiyaya əsasən heç kəs...?

- ☐ fəvqəladə vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürülə bilməz
- ☐ vergiləri ödəməyə məcbur edilə bilməz
- ☐ hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi
- ☒ zorla işlədilər və əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz
- ☐ məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi

107 Konstitusiyaya əsasən heç kəs...?

- ☐ İcra hakiminin əmri olmadan mülkiyyətindən məhrum edilə bilməz
- ☒ məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz
- ☐ Milli Məclisin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz
- ☐ prezidentin fərmanı olmadan mülkiyyətindən məhrum edilə bilməz
- ☐ Prokurorun sanksiyası olmadan mülkiyyətindən məhrum edilə bilməz

108 Konstitusiyaya əsasən hər kəsin mülkiyyətində...?

- ☐ avtomobil ola bilər
- ☒ daşınar və daşınmaz əmlak ola bilər
- ☐ daşınar əmlak ola bilər
- ☐ daşınmaz əmlak ola bilər
- ☐ mənzil ola bilər

109 Konstitusiyaya əsasən Azərbaycan Respublikasında...?

- ☐ kollektiv mülkiyyətə üstünlük verilir
- ☐ xüsusi mülkiyyətə üstünlük verilir
- ☐ dövlət mülkiyyətinə üstünlük verilir
- ☐ səhmdar mülkiyyətinə üstünlük verilir
- ☒ heç birmülkiyyət növünə üstünlük verilmir

110 Konstitusiyaya əsasən Azərbaycan Respublikasının ərazisində qadağandır?

- ☐ rubldan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi
- ☒ manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi
- ☐ dollardan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi
- ☐ avrodan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi
- ☐ lirədən başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi

111 Konstitusiyaya əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı...?

- ☐ icra orqanıdır
- ☒ dövlətin müstəsna mülkiyyətindədir
- ☐ təsərrüfat fəaliyyəti subyektidir
- ☐ kommersiya bankıdır
- ☐ parlamentə tabedir

112 Konstitusiyaya əsasən Azərbaycan Respublikasında pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ yalnız...?

- ☐ Xalq Banka mənsubdur
- ☐ Bank Standarta mənsubdur
- ☐ Milli Banka mənsubdur
- ☒ Mərkəzi Banka mənsubdur
- ☐ Texnika Banka mənsubdur

113 Konstitusiyada qanunla müəyyən olunmaqla tam həcmdə və vaxtında ödənilməsi hər kəsin borcu hesab edilən nədir?

- ☐ kamunal ödənişlər
- ☒ vergilər və başqa dövlət ödənişləri
- ☐ maliyyə öhdəliyi
- ☐ hərbi xidmət
- ☐ xidmətlərə görə dövlət ödənişləri

114 İqtisadi hüququn mənbəyi öz ifadəsini tapa bilməz?

- ☐ nazirliklərin, dövlət komitələrinin və baş idarələrin təlimatlarında
- ☒ məhkəmə qətnamələrində
- ☐ prezident fərmanlarında
- ☐ qanunlarda
- ☐ Nazirlər Kabinetinin qərarlarında

115 Nazirliklər aşağıdakı məqsədlə yaradılır?

- ☐ dövlət mülkiyyətinin şəlləşdirilməsi məqsədilə
- ☒ dövlət idarəçiliyinin həyata keçirilməsi məqsədilə
- ☐ dövlət formasının qorunub saxlanması məqsədilə
- ☐ dövlət büdcəsinin formalaşdırılması məqsədilə
- ☐ dövlətin siyasi sisteminin formalaşdırılması məqsədilə

116 Nazirliklərin səlahiyyəti məhdudlaşır?

- ☐ iqtisadi struktur ilə
- ☒ aid olduğu sahə ilə
- ☐ hakimiyyət qolu ilə
- ☐ yerləşdiyi ərazi ilə
- ☐ təsərrüfat fəaliyyəti ilə

117 Yerli icra hakimiyyəti orqanı hesab edilir?

- ☐ Şamaxı rayon bələdiyyəsi
- ☒ Ağsu rayon icra hakimiyyəti
- ☐ Naxçıvan MR Nazirlər Kabineti
- ☐ Milli Məclis
- ☐ İqtisad Məhkəməsi

118 Yuxarı icra hakimiyyəti orqanı hesab edilir?

- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- ☒ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- ☐ Azərbaycan Respublikasının Prezidenti
- ☐ Azərbaycan Respublikasının Parlamenti
- ☐ Azərbaycan Respublikasının Ali Məhkəməsi

119 Ali icra hakimiyyəti orqanı hesab edilir?

- ☐ Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsi
- ☒ Azərbaycan Respublikasının Prezidenti
- ☐ Azərbaycan Respublikasının Hökuməti
- ☐ Azərbaycan Respublikasının Parlamenti
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti

120 Mərkəzi icra hakimiyyəti orqanı hesab edilir?

- ☐ bələdiyyə orqanları
- ☒ nazirliklər və dövlət komitələri
- ☐ Nazirlər Kabineti
- ☐ Prezident
- ☐ icra hakimiyyətləri

121 Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları aşağıdakı fəaliyyəti həyata keçirir?

- ☐ məhkəmə nəzarəti
- ☒ icraedici-sərəncamverici
- ☐ sərəncamverici-tənzimləyici

- ☐ qanunverici
- ☐ icraedici-tənzimləyici

122 Aşağıdakılardan hansı iqtisadi hüquq mənbəyi hesab edilən hüquq norması formalaşdırma bilməz?

- ☐ Azərbaycan Respublikasının Maliyyə nazirliyi
- ☒ Azərbaycan Respublikasının Baş Prokuroru
- ☐ Azərbaycan Respublikasının Prezidenti
- ☐ Azərbaycan Respublikasının Milli Məclisi
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti

123 Nazirlik və dövlət komitələri hesab edilir?

- ☐ yuxarı icra hakimiyyəti
- ☒ mərkəzi icra hakimiyyəti
- ☐ Yerli icra hakimiyyəti
- ☐ Ali icra hakimiyyəti
- ☐ prezident icra hakimiyyəti

124 Aşağıdakılardan hansı yerli icra hakimiyyəti orqanı hesab edilir?

- ☐ rayon məhkəmələri
- ☒ Bərdə rayon icra hakimiyyəti
- ☐ İsmayıl rayon bələdiyyəsi
- ☐ kənd soveti
- ☐ iqtisadi inkişaf nazirliyinin rayon şöbələri

125 Aşağıdakılardan hansı icra hakimiyyətinə adi deyildir?

- ☐ yerli icra orqanı
- ☐ yerli icra orqanı
- ☒ bələdiyyə orqanı
- ☐ yuxarı icra orqanı
- ☐ Ali icra orqanı

126 AR-nın prezidenti hesab edilir?

- ☐ yüksək icra hakimiyyəti
- ☒ Ali icra hakimiyyəti
- ☐ mərkəzi icra hakimiyyəti
- ☐ yuxarı icra hakimiyyəti
- ☐ yerli icra hakimiyyəti

127 AR-nın Nazirlər Kabineti hesab edilir?

- ☐ Əlaqələndirici icra hakimiyyəti
- ☒ yuxarı icra hakimiyyəti
- ☐ yerli icra hakimiyyəti
- ☐ mərkəzi icra hakimiyyəti
- ☐ Ali icra hakimiyyəti

128 İcra hakimiyyəti orqanları hansı fəaliyyəti həyata keçirir?

- ☐ dövlət istintaqi
- ☒ icraedici, sərəncamverici
- ☐ audit
- ☐ qanunverici
- ☐ məhkəmə fəaliyyəti

129 Sosial normaların novləri

- ☐ korporativlər
- ☒ hamisi
- ☐ dini normalar
- ☐ hüquq normaları və adətləri
- ☐ əxlaq normaları

130 İnzibati-ərazi vahidlərində yerli icra hakimiyyəti orqanları kim tərəfindən təşkil olunur?

- ☐ prezident
- ☒ sahə mərkəzi orqanı;
- ☐ mərkəzi icra hakimiyyəti orqanı;
- ☐ baş nazir;
- ☐ yerli icra hakimiyyətinin başçısı;

131 Konstitusiyaya əsasən əmək haqqı az ola bilməz?

- ☐ dövlətin müəyyənləşdirdiyi ehtiyac meyarından
- ☒ dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından
- ☐ dövlətin müəyyənləşdirdiyi minimum pensiya miqdarından
- ☐ dövlətin müəyyənləşdirdiyi maksimum əmək haqqı miqdarından
- ☐ dövlətin müəyyənləşdirdiyi yaşayış minimumundan

132 Konstitusiyaya əsasən Azərbaycan Respublikasının pul vahidi...?

- ☐ təngədir
- ☒ manatdır
- ☐ qəpikdir
- ☐ dollardır
- ☐ rubldur

133 Ən geniş yayılmış hüquq forması aşağıdakılardan hansıdır?

- ☐ hüquqi adət
- ☒ normativ-hüquqi akt
- ☐ normativ məzmunlu müqavilə
- ☐ məhkəmə presedenti
- ☐ konsolidasiya

134 Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının ierarxik sistemində ali hesab edilir?

- ☐ idarələrin normativ aktları
- ☒ qanunlar
- ☐ hökumətin qərarları
- ☐ prezidentin fərmanları
- ☐ nazirliklərin normativ aktları

135 Aşağıdakılardan hansı iqtisadi hüququn mənbələri içərisində əsas hesab olunur?

- ☐ Dövlət büdcəsi
- ☒ Azərbaycan Respublikasının Konstitusiyası
- ☐ Antiinhisar qanunvericiliyi
- ☐ Mülki məcəllə
- ☐ Rəqabət məcəlləsi

136 Azərbaycan Respublikasının icra hakimiyyəti orqanlarına aid deyil?

- ☐ yerli icra hakimiyyəti orqanı

- ☒ yerli özünüidarəetmə orqanı
- ☐ yuxarı icra hakimiyyəti orqanı
- ☐ ali icra hakimiyyəti orqanı
- ☐ mərkəzi icra hakimiyyəti orqanı

137 İqtisadi hüququn mənbələri formalaşır...?

- ☐ iqtisadi sistem transformasiya edildikdə
- ☒ dövlət orqanlarının hüququyaratma fəaliyyəti nəticəsində
- ☐ beynəlxalq təşkilatlara üzv olduqda
- ☐ dövlətin yaranması zamanı
- ☐ valyuta əməkdaşlığında

138 Tapşırıq müqaviləsinin qüvvəsinə hansı qaydada xitam verilir?

- ☐ müqavilədə nəzərdə tutulduğu vaxt xitam verilir
- ☒ iştirakçı istənilən vaxt ləğv edə bilər;
- ☐ yalnız vəkalət verən ləğv edə bilər;
- ☐ iştirakçı bu barədə məhkəmədə iddia qaldıra bilər;
- ☐ yalnız vəkalət alan ləğv edə bilər;

139 Lizing obyektinə təminatlı xidməti kim həyata keçirməlidir

- ☐ nəzarət orqanı
- ☒ alqı-satqı müqaviləsində nəzərdə tutulubsa, satıcı;
- ☐ hər halda satıcı;
- ☐ alqı-satqı müqaviləsində nəzərdə tutulmayıbsa, satıcı
- ☐ tərəflər hər ikisi;

140 İcarəçi icarəyə götürdüyü torpagın təyinatını dəyişə bilərmi?

- ☐ o halda ki, bundan sonra icarə münasibətləri 10 il davam etsin
- ☒ icarə verənin qabaqcadan alınmış razılığı ilə;
- ☐ xeyr;
- ☐ bəli;
- ☐ nəzarət orqanının icazəsi ilə;

141 İcarə müqaviləsi müqavilənin hansı növüdür?

- ☐ real, əvəzli, ikitərəfli
- ☒ konseptual, əvəzli, qarşılıqlı;
- ☐ ikitərəfli, qarşılıqlı, sinallaqmatik;
- ☐ konseptual, real, əvəzli;
- ☐ konseptual, müddətli, qarşılıqlı;

142 MM-yə əsasən hansı hallar göndərmə müqaviləsinin etibarsızlığına səbəb olur?

- ☐ malların vaxtından əvvəl göndərilməsi
- ☒ şifahi formada bağlanması;
- ☐ razılaşdırılmış şərtlərdən tərəflərin boyun qaçırması;
- ☐ göndərmə müddəti müqavilədə müəyyənləşdirilməməsi;
- ☐ mallar müqavilədə göstərilən qaydada, miqdarda, keyfiyyətdə olmaması;

143 Faktoring nüqaviləsinin predmetini nə təşkil edir?

- ☐ pul, faktor
- ☒ güzəşt edilən pul tələbi;
- ☐ faktor;
- ☐ pul;

- ☐ müştərinin hüquq və vəzifələri;

144 Alqı-satqı müqaviləsi verilməli əşyaların miqdarını müəyyən etməyə imkan vermirsə:

- ☐ əşyaların növü dəyişilməlidir
☒ müqavilə bağlanmış sayılır;
☐ müqavilə etibarsız sayılır;
☐ müqavilə dəyişdirilməlidir;
☐ müqavilə tamamlanmalıdır;

145 Alqı-satqı müqaviləsinin forması

- ☐ ümumi;
☒ həmsi
☐ ikitərəfli, qarşılıqlı;
☐ əvəzli;
☐ əşyanın mülkiyyətə verilməsinə yönəli;

146 Sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı

- ☐ əlavə icra tələb edə bilər;
☒ yerinə yetirilmiş işin haqqını və zərərin ödənilməsinə tələb edə bilər;
☐ girov hüququndan istifadə edə bilər;
☐ müqavilənin xitamını tələb edə bilər;
☐ istifadə hüququndan istifadə edə bilər;

147 Tərəflər MM-də nəzərdə tutulmayan müqavilələr bağlaya bilərlərmi?

- ☐ məhkəmənin razılığı ilə bağlaya bilər
☒ həmin müqavilə MM-ə zidd olmasa bağlaya bilər;
☐ xeyr;
☐ bəli;
☐ müvafiq icra hakimiyyəti orqanının razılığı ilə bağlaya bilər;

148 Aşağıdakılardan hansı mülkü hüquqi müqavilə qrupu deyil?

- ☐ əşyanın istifadəyə verilməsinə yönəlik müqavilələr
☒ məsləhət fəaliyyətinə yönəldilmiş müqavilələr
☐ xidmətlər göstərilməsinə yönəlik müqavilələr
☐ işlər görülməsinə yönəldilmiş müqavilələr
☐ əmlak hüquqlarının verilməsinə yönəlik müqavilələr

149 Aşağıdakılardan hansı heç bir məhdudiyyət olmadan alqı-satqı müqaviləsinin predmeti ola bilməz?

- ☐ hərbi silah istehsalı üçün nəzərdə tutulmayan fərdi dəzgahı
☒ səhm çap edən avadanlıqlar
☐ mülkü dövryyəsi məhdudlaşdırılmayan əşyalar
☐ mülkü dövryyəsi qadağan olunmayan əşyalar
☐ səhm çap edən avadanlıqlar

150 İşsiz vətəndaşların dövlətdən sosial müavinət almaq hüququ təsbit olunub ?

- ☐ tarif haqqında qanunda
☒ konstitusiyada
☐ sosial müavinət haqqında qanunda
☐ əmək məcəlləsində
☐ əmək müqaviləsində

151 Konstitusiyada əmək haqqı ilə əlaqə təsbit olunmuş norma hansıdır?

- ☐ əmək haqqı qiymətli kağızlar verilməlidir
- ☒ əmək haqqı minimum əmək haqqından az ola bilməz
- ☐ əmək haqqı manatla ödənilməlidir
- ☐ əmək haqqı tam ödənilməlidir
- ☐ əmək haqqı ayda ödənilməlidir

152 Zorla işlədilməyi və əmək müqaviləsi bağlamağa məcbur edilməyi aşağıdakılardan hansı qadağan edir?

- ☐ Sosial Müdafiə Nazirliyi
- ☒ konstitusiya
- ☐ əmək müqaviləsi
- ☐ əmək məcəlləsi
- ☐ müfəttişliyi

153 Müqaviləbağlamaq haqqında təklif necə adlanır

- ☐ differta
- ☒ oferta
- ☐ diksept
- ☐ aksept
- ☐ liberta

154 «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı»na əsasən, neft və qaz məhsullarının satışına aşağıdakı orqan lisenziya verir?

- ☐ Azərbaycan Respublikası Ekologiya Nazirliyi
- ☒ Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi
- ☐ Azərbaycan Respublikası Turizm Nazirliyi
- ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- ☐ Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi

155 «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı»na əsasən, əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsal tullantılarının tədarükü, emalı və satışına aşağıdakı orqan lisenziya verir?

- ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- ☒ Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
- ☐ Azərbaycan Respublikası Rabitə Nazirliyi
- ☐ Azərbaycan Respublikası Turizm Nazirliyi
- ☐ Azərbaycan Respublikası Ekologiya Nazirliyi

156 Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı» hansı normativ aktla təsbit olunmuşdur?

- ☐ Müvafiq qanunla
- ☒ Prezident fərmanı
- ☐ Ali Məhkəmənin qətnaməsi
- ☐ Nazirlər Kabinetinin qərarı
- ☐ Praktor sanksiyası

157 Ümumi mülki hüquqi müddəalara görə müqavilə ləğv edilərkən...?

- ☐ heç bir dəyişiklik baş vermir
- ☒ tərəflərin öhdəliklərinə xitam verilir
- ☐ tərəflərin öhdəlikləri olduğu kimi qalır
- ☐ tərəflərin öhdəliklərinə əlavə edilir
- ☐ tərəflərin öhdəlikləri yenidən yaranır

158 Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tərəflərin birinin tələbi ilə yalnız...?

- ☐ səhmdarların iştirakı ilə mümkündür
- ☐ hökumətin qərarı əsasında mümkündür
- ☐ onu istəyi ilə mümkündür
- ☐ tərəflərin iştirakı ilə mümkündür
- ☒ məhkəmənin qərarı əsasında mümkündür

159 İqtisadi fəaliyyət sahəsində mülki hüquqi müqavilə...?

- ☐ iki və daha çox tərəfin mülki iradələrinin ifadə formasıdır
- ☒ iki və daha çox tərəfin mülki hüquq və vəzifələrin yaranmasına, dəyişməsinə, yaxud xitam edilməsinə yönəldilmiş razılaşması və yaxud sazişdir
- ☐ iki və daha çox tərəfin mülkiyyətinin yaranmasına yönəldilmiş sazişdir
- ☐ iki və daha çox tərəfin statusunun dəyişməsinə yönəldilmiş razılaşması və yaxud sazişdir
- ☐ iki və daha çox tərəfin təşkilati-hüquqi formasıdır

160 Brokerin vasitəçilik xidmətləri nəticəsində müqavilə bağlanmadıqda onun xərcləri ödənilirmi

- ☐ hər bir halda ödənilir
- ☒ şərtləşdirilibsə ödənilir;
- ☐ heç bir halda ödənilmir;
- ☐ müqavilə bağlanmayıbsa, ödənilmir;
- ☐ qismən ödənilir;

161 Tapşırıq müqaviləsi hansı vaxtdan qüvvəə minir?

- ☐ ofertanın qəbul edildiyi andan
- ☒ vəkalət alanın tapşırığı qəbul etdiyi andan;
- ☐ müqavilədə göstəriləndiyi andan;
- ☐ müqavilə notariatda təsdiqləndiyi andan;
- ☐ vəkalət verən tapşırığı verdiyi andan;

162 Mallar vaxtından əvvəl göndərilə bilər?

- ☐ müvafiq icra hakimiyyəti icazə verdikdə
- ☒ alıcının razılığı ilə göndərilə bilər;
- ☐ bütün hallarda göndərilə bilər;
- ☐ yalnız tərkibinə görə tez xarab olan mallar göndərilə bilər;
- ☐ işgüzar adətlərdən ayrı qayda irəli gəldikdə;

163 Podrat müqaviləsində nəzərdə tutulmuş nəticənin əldə olunması üçün vasitə və üsullar kim tərəfindən seçilir

- ☐ sifarişçi və müzdlular
- ☒ podratçı;
- ☐ müqavilə tərəfləri;
- ☐ sifarişçi;
- ☐ müzdlular;

164 Müqavilənin bağlanma anı

- ☐ müqavilədə müəyyən edilmiş an
- ☒ oferta göndərmiş şəxsin aksept aldığı an;
- ☐ müqavilə bağlamaq təklifinin qəbul edildiyi an;
- ☐ müqavilə bağlamaq təklifinin göndərildiyi an;
- ☐ müqavilə imzalandığı an;

165 Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə yol verilirmi

- ☐ icra hakimiyyəti orqanının icazəsi ilə yol verilir

- ☒ müqavilədə və ya MM-də nəzərdə tutulmuş hallarda yol verilir;
- ☐ tərəflərdən birinin ciddi səbəbləri olduqda;
- ☐ heç bir halda yol verilmir;
- ☐ bütün hallarda yol verilir;

166 Mülkü hüquqi müddəalara görə tərəflərin öhdəliklərinə xitam verilir?

- ☐ müqavilə ofertası ləğv edildikdə
- ☒ müqavilə ləğv edildikdə
- ☐ müqavilə təfsir olunduqda
- ☐ müqavilə bağlandıqda
- ☐ müqavilə aksept olunduqda

167 Normativ hüquqi akta aşağıdakılardan hansı daha xarakterikdir?

- ☐ birdəfəlik tətbiq edilməsi
- ☒ ən geniş yayılmış hüquq forması
- ☐ Milli Məclisdə qəbul edilməsi
- ☐ qanunla təsbit edilməsi
- ☐ Yazılı formada olması

168 Əqli mülkiyyət obyektlərindən istifadəyə yönəlmiş müqavilə hansıdır?

- ☐ əvəzli və əvəzsiz müqavilələr
- ☒ Françayzinq müqaviləsi
- ☐ podrat müqaviləsi
- ☐ Ticarət agenti müqaviləsi
- ☐ Lizing müqaviləsi

169 Əqli mülkiyyət obyektlərindən istifadəyə yönəlmiş müqavilə hansıdır?

- ☐ əvəzli və əvəzsiz müqavilələr
- ☒ Patent-lisenziya müqaviləsi
- ☐ Ticarət agenti müqaviləsi
- ☐ podrat müqaviləsi
- ☐ Lizing müqaviləsi

170 Xidmətlər göstərilməsinə yönəlmiş müqavilə hansıdır?

- ☐ əvəzli və əvəzsiz müqavilələr
- ☒ Ticarət agenti müqaviləsi
- ☐ Göndərmə müqaviləsi
- ☐ podrat müqaviləsi
- ☐ Lizing müqaviləsi

171 Xidmətlər göstərilməsinə yönəlmiş müqavilə hansıdır?

- ☒ Broker müqaviləsi
- ☐ podrat müqaviləsi
- ☐ əvəzli və əvəzsiz müqavilələr
- ☐ Lizing müqaviləsi
- ☐ Göndərmə müqaviləsi

172 Xidmətlər göstərilməsinə yönəlmiş müqavilə hansıdır?

- ☐ əvəzli və əvəzsiz müqavilələr
- ☒ Komissiya müqaviləsi
- ☐ podrat müqaviləsi
- ☐ Lizing müqaviləsi

☐ Göndərmə müqaviləsi

173 Xidmətlər göstərilməsinə yönəlmiş müqavilə hansıdır?

- ☐ əvəzli və əvəzsiz müqavilələr
☒ Tapşırıq müqaviləsi
☐ podrat müqaviləsi
☐ Lizing müqaviləsi
☐ Göndərmə müqaviləsi

174 Əşyanın istifadəyə verilməsinə yönəlmiş müqavilə hansıdır?

- ☐ konsensual və real müqavilələr
☒ Lizing müqaviləsi
☐ Göndərmə müqaviləsi
☐ podrat müqaviləsi
☐ əvəzli və əvəzsiz müqavilələr

175 Əşyanın istifadəyə verilməsinə yönəlmiş müqavilə hansıdır?

- ☐ konsensual və real müqavilələr
☒ İcarə müqaviləsi
☐ podrat müqaviləsi
☐ Göndərmə müqaviləsi
☐ əvəzli və əvəzsiz müqavilələr

176 Əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilə hansıdır?

- ☐ konsensual və real müqavilələr
☒ Göndərmə müqaviləsi
☐ əmlak və təşkilati müqavilələr
☐ podrat müqaviləsi
☐ əmlak və təşkilati müqavilələr

177 Əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilə hansıdır?

- ☐ konsensual və real müqavilələr
☒ Faktoring müqaviləsi
☐ podrat müqaviləsi
☐ əmlak və təşkilati müqavilələr
☐ əvəzli və əvəzsiz müqavilələr

178 Əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilə hansıdır?

- ☐ konsensual və real müqavilələr
☒ alqı-satqı müqaviləsi
☐ əmlak və təşkilati müqavilələr
☐ podrat müqaviləsi
☐ əvəzli və əvəzsiz müqavilələr

179 Podrat müqaviləsinin normativ əsasını təşkil edir?

- ☐ Cinayət məəcəlləsinin müvafiq fəslinin maddələri
☒ Mülki məəcəllənin müvafiq fəslinin maddələri
☐ Rəqabət məəcəlləsinin müvafiq fəslinin maddələri
☐ Torpaq məəcəlləsinin müvafiq fəslinin maddələri
☐ İnzibati xəttəlar məəcəlləsinin müvafiq fəslinin maddələri

180 İqtisadi fəaliyyət sahəsində işlərin görülməsinə yönələn müqavilə hansıdır?

- ☐ ikitərəfli və çoxtərəfli müqavilələr
- ☒ podrat müqaviləsi
- ☐ əvəzli və əvəzsiz müqavilələr
- ☐ əmlak və təşkilati müqavilələr
- ☐ konsensual və real müqavilələr

181 İqtisadi fəaliyyət sahəsində müqavilələrin aşağıdakı formada qrupu yoxdur?

- ☐ xidmətlər göstərilməsinə yönələn müqavilələr
- ☐ iqtisadi fəaliyyət sahəsində işlərin görülməsinə yönələn müqavilələr
- ☐ əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilələr
- ☒ şəxsi əmlakdan istifadəyə yönəlmiş müqavilələr
- ☐ iqtisadi fəaliyyət sahəsində əşyanın istifadəyə verilməsinə yönələn müqavilələr

182 Aşağıdakı halda müqavilədən imtinaya yol verilir?

- ☒ digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda
- ☐ öhdəliyin pozuntusu cüzi olduqda
- ☐ öhdəliyin pozulması üçün əsasən kreditörün özü məsuliyyət daşıdıqda
- ☐ öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda
- ☐ öhdəliyin pozulması üçün tamamilə kreditörün özü məsuliyyət daşıdıqda

183 İqtisadi fəaliyyət sahəsində mülki hüquqi müqavilənin bağlanması...?

- ☐ iki və daha artıq şəxs arasında mülkiyyət bölgüsünə
- ☐ iki və daha artıq şəxs arasında münasibətləri pozulmasına səbəb olur
- ☐ iki və daha artıq şəxs arasında münasibətlərinin əmələ gəlməsinə səbəb olur
- ☒ iki və daha artıq şəxs arasında konkret hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur
- ☐ iki və daha artıq şəxs arasında etimadsızlığa səbəb olur

184 İqtisadi fəaliyyət sahəsində müqavilələrin aşağıdakı formada qrupu yoxdur?

- ☐ əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilələr
- ☐ iqtisadi fəaliyyət sahəsində işlərin görülməsinə yönələn müqavilələr
- ☐ iqtisadi fəaliyyət sahəsində əşyanın istifadəyə verilməsinə yönələn müqavilələr
- ☐ xidmətlər göstərilməsinə yönələn müqavilələr
- ☒ şəxsi əmlakdan istifadəyə yönəlmiş müqavilələr

185 Aşağıdakı hansı halda müqavilədən imtinaya yol verilir?

- ☒ digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda
- ☐ öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda
- ☐ öhdəliyin pozulması üçün əsasən kreditörün özü məsuliyyət daşıdıqda
- ☐ öhdəliyin pozuntusu cüzi olduqda
- ☐ öhdəliyin pozulması üçün tamamilə kreditörün özü məsuliyyət daşıdıqda

186 Ümumi mülki hüquqi müddəalara görə müqavilə ləğv edilərkən...?

- ☐ tərəflərin öhdəlikləri yenidən yaranır
- ☐ heç bir dəyişiklik baş vermir
- ☐ tərəflərin öhdəlikləri olduğu kimi qalır
- ☐ tərəflərin öhdəliklərinə əlavə edilir
- ☒ tərəflərin öhdəliklərinə xitam verilir

187 Əmlakın və digər əmlak hüquqlarının verilməsinə yönəlmiş müqavilə hansıdır?

- ☐ konsensual və real müqavilələr
- ☐ podrat müqaviləsi

- ☐ əmlak və təşkilati müqavilələr
- ☒ Göndərmə müqaviləsi
- ☐ əvəzli və əvəzsiz müqavilələr

188 «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı» hansı normativ aktla təsbit olunmuşdur?

- ☐ Müvafiq qanunla
- ☐ Praturor sanksiyası
- ☐ Nazirlər Kabinetinin qərarı
- ☐ Ali Məhkəmənin qətnaməsi
- ☒ Prezident fərmanı

189 «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı»na əsasən, neft və qaz məhsullarının satışına aşağıdakı orqan lisenziya verir?

- ☐ Azərbaycan Respublikası Ekologiya Nazirliyi
- ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- ☐ Azərbaycan Respublikası Turizm Nazirliyi
- ☒ Azərbaycan Respublikasının Yanacaq və Energetika Nazirliyi
- ☐ Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi

190 «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı»na əsasən, əlvan metal, tərkibində qiymətli metallar və daşlar olan sənaye və istehsal tullantılarının tədarükü, emalı və satışına aşağıdakı orqan lisenziya verir?

- ☐ Azərbaycan Respublikası Rabitə Nazirliyi
- ☐ Azərbaycan Respublikası Turizm Nazirliyi
- ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- ☐ Azərbaycan Respublikası Ekologiya Nazirliyi
- ☒ Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi

191 Podrat müqaviləsinin normativ əsasını təşkil edir?

- ☐ Rəqabət məəcəlləsinin müvafiq fəslinin maddələri
- ☐ Torpaq məəcəlləsinin müvafiq fəslinin maddələri
- ☐ Cinayət məəcəlləsinin müvafiq fəslinin maddələri
- ☐ İnzibati xəstələr məəcəlləsinin müvafiq fəslinin maddələri
- ☒ Mülki məəcəllənin müvafiq fəslinin maddələri

192 İqtisadi fəaliyyət sahəsində işlərin görülməsinə yönələn müqavilə hansıdır?

- ☐ ikitərəfli və çoxtərəfli müqavilələr
- ☐ əmlak və təşkilati müqavilələr
- ☐ konsensual və real müqavilələr
- ☐ əvəzli və əvəzsiz müqavilələr
- ☒ podrat müqaviləsi

193 Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tərəflərin birinin tələbi ilə yalnız...?

- ☐ tərəflərin iştirakı ilə mümkündür
- ☐ onun istəyi ilə mümkündür
- ☐ hökumətin qərarı əsasında mümkündür
- ☒ məhkəmənin qərarı əsasında mümkündür
- ☐ səhmdarların iştirakı ilə mümkündür

194 İqtisadi fəaliyyət sahəsində mülki hüquqi müqavilə...?

- ☐ iki və daha çox tərəfin mülki iradələrinin ifadə formasıdır

- ☐ iki və daha çox tərəfin statusunun dəyişməsinə yönəldilmiş razılaşması
- ☐ iki və daha çox tərəfin mülkiyyətinin yaranmasına yönəldilmiş sazişdir
- ☒ iki və daha çox tərəfin mülki hüquq və vəzifələrin yaranmasına, dəyişməsinə, yaxud xitam edilməsinə yönəldilmiş razılaşması və yaxud sazişdir
- ☐ iki və daha çox tərəfin təşkilati-hüquqi formasıdır

195 Müqavilə...?

- ☐ fərmandır
- ☐ qanundur
- ☐ amnistiyadır
- ☐ sərəncamdır
- ☒ əqdin bir növüdür

196 İqtisadi fəaliyyət sahəsində mülki hüquqi müqavilənin bağlanması...?

- ☐ iki və daha artıq şəxs arasında münasibətləri pozulmasına səbəb olur
- ☐ iki və daha artıq şəxs arasında münasibətlərin əmələ gəlməsinə səbəb olur
- ☐ iki və daha artıq şəxs arasında etimadsızlığa səbəb olur
- ☐ iki və daha artıq şəxs arasında mülkiyyət bölgüsünə
- ☒ iki və daha artıq şəxs arasında konkret hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olur

197 Alqı-satqı müqaviləsindən əmələ gələn öhdəliklərə əsasən, komplektə daxil olan əşya hissələri lazımı keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə hansı hüquqları həyata keçirə bilməz?

- ☐ lazımı keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
- ☐ alqı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;
- ☐ əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsinə tələb etsin.
- ☐ əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını tələb etsin;
- ☒ əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını və dəymiş mənəvi zərərə görə əlavə kompensasiyanın ödənilməsinə tələb etsin

198 Hansı müqaviləyə görə, əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malı müqavilənin bağlandığı an elan edilən qiymətlə satıcıya ödəməyə borcludur

- ☐ faktoring müqaviləsi
- ☒ Pərakəndə alqı-satqı müqaviləsi
- ☐ daşınmaz əşyaların alqı-satqısı müqaviləsi
- ☐ sınaq üçün alqı-satqı müqaviləsi
- ☐ göndərmə müqaviləsi

199 müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləği nədir?

- ☐ veksel məbləği
- ☒ beh
- ☐ bron haqqı
- ☐ dəbbə pulu
- ☐ renta miqdarı

200 Aşağıdakılardan hansı əqdin bir növüdür?

- ☐ qərar
- ☐ amnisiya
- ☐ fərman
- ☒ müqavilə
- ☐ sərəncam

201 Daşıma sənədlərinə nə daxil deyil?

- ☐ daşıma talonu
- ☐ avia qaimə
- ☐ bilek
- ☐ baqaj qəbzı
- ☒ yük qəbzı

202 Hazırlanmış mal qüsurlu olduqda sifarişci?

- ☐ məhkəməyə müraciət edə bilər
- ☐ müqavilədən imtina edə bilər
- ☐ dəymiş zərəri tələb edə bilər
- ☒ əlavə icra tələb edə bilər
- ☐ malın haqqının ödənilməsindən imtina edə bilər

203 Mal qüsurlu olduqda podratci?

- ☐ mali dəyişə bilər
- ☐ qüsuru aradan qaldırmalıdır
- ☐ mali başqasına sata bilər
- ☒ qüsuru aradan qaldıra bilər və ya yeni məmulat hazırlaya bilər
- ☐ dəymiş zərəri ödəməlidir

204 Podratla bağlı smetanin tərtibi üzrə xərcləri kim ödəyir?

- ☐ bərabər miqdarda hər ikisi
- ☐ podratci
- ☐ sifarişci
- ☒ razılaşmada ayrı qayda yoxdursa smetanin tərtibi üzrə xərc ödənilmir
- ☐ tərtib edən

205 Podrat müqaviləsinə görə podratci

- ☒ müqavilədə nəzərdə tutulan işi icra etməyi
- ☐ hazırlanmış məmulatı mülkiyyətə verməyə
- ☐ heç biri
- ☐ müqavilədə nəzərdə tutulan xidmətləri göstərməyi
- ☐ hazırlanmış məmulatlarla bağlı tapşırığı icra etməyi öhdəsinə götürür

206 Fransıız verən fransıız alana aşağıdakılardan hansını verməyə borclu deyil

- ☐ müəlliflik hüququnu
- ☐ standart formalı qeyri-standard əmlak hüquqlarını;
- ☐ əmtəə nişanlarını
- ☒ istehsal etdiyi hazır məhsulu;
- ☐ mal nümunələrini

207 Fransıızın müqaviləsi hansı formada bağlanır

- ☐ yazılı, pozitiv şərtlə
- ☐ istənilən formada;
- ☐ sifahi formada;
- ☐ notariat formasında;
- ☒ yazılı formada;

208 Oferta nədir?

- ☐ müqavilə öhdəliyi
- ☐ müqavilə bağlamaq haqqında tələb
- ☐ müqavilə bağlamaq haqqında göstəriş

- ☒ müqavilə bağlamaq haqqında təklif
- ☐ müqavilə bağlamaq üçün xüsusi forma

209 Müqavilə...?

- ☐ sərəncamdır
- ☐ qanundur
- ☐ fərmandır
- ☒ əqdin bir növüdür
- ☐ amnistiyadır

210 «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» qanunun 19-cu maddəsinə əsasən, malların (işlərin, xidmətlərin) sertifikatlaşdırılması üzrə milli orqan aşağıdakılardan nəyi müəyyənləşdirmir?

- ☐ xarici və beynəlxalq orqanların verdiyi sertifikatların tanınması barədə qərar qəbul edir;
- ☒ xarici və beynəlxalq orqanların sertifikatlaşdırma qaydalarını müəyyənləşdirir və verdiyi sertifikatların düzgünlüyünə nəzarəti həyata keçirir;;
- ☐ məcburi sertifikatlaşdırılmalı malların (işlərin, xidmətlərin) nomenklaturunu müəyyənləşdirir;
- ☐ malların (işlərin, xidmətlərin) sertifikatlaşdırma qaydalarını müəyyənləşdirir
- ☐ malların (işlərin, xidmətlərin) sertifikatlaşdırılmasının aparılmasının düzgünlüyünə nəzarəti həyata keçirir;

211 Respublika ərazisində inhisarçılıq fəaliyyətinin qarşısının alınmasının, məhdudlaşdırılmasının və aradan qaldırılmasının təşkilatı və hüquqi əsaslarını müəyyən edir?

- ☐ “Müəssisələr haqqında” qanun
- ☒ “Antiinhisar fəaliyyəti haqqında” qanunu
- ☐ “Haqsız rəqabət haqqında” qanun
- ☐ “Təbii inhisarlar haqqında” qanun
- ☐ “Rəqabət haqqında” qanun

212 Təsərrüfat subyektlərinin inhisarçılığına aşağıdakı daxil deyil?

- ☐ kontrakta sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan şərtlərin ona məcburi qəbul etdirilməsi
- ☐ topdansatış və pərakəndə satış təsərrüfat subyektlərinin qapalı satış şəbəkələrinin yaradılması
- ☐ qiymətləri artırmaq məqsədilə istehsalın həcmnin dəyişdirilməsi və əmtəələrin dövrüyyədən çıxarılması
- ☐ bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətləri manipulyasiya edilməsi
- ☒ təsərrüfat fəaliyyətinin reallaşdırılması məqsədilə hüquqi şəxslərin qeydiyyatı

213 Patent-lisenziya inhisarçılığı deyil?

- ☐ lisenziyalasdırılmış texnologiyanın lisenziya alan tərəfdən mənimsənilməsinin məhdudlaşdırılması
- ☐ patent sahibinin ondan istifadə etməməsi və ya bu patentlə lisenziya verməkdən əsassız imtina etməsi
- ☐ lisenziya alınan texniki siyasətin məhdudlaşdırılması
- ☐ lisenziya alınan kommersiya fəaliyyətinin məhdudlaşdırılması
- ☒ lisenziyalı fəaliyyətlə bağlı siyahıların təsdiqi

214 Aşağıdakılardan hansı maliyyə-kredit təşkilatlarının rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran fəaliyyət deyil?

- ☐ kommersiya bankları arasında vahid faiz dərəcəsi siyasəti yeritmək haqqında sazişlərin bağlanması
- ☐ bank kreditləri almaq istəyənlərin qarşısında qanunvericilikdə nəzərdə tutulmayan şərtlərin qoyulması
- ☐ maliyyə ehtiyatlarının çevikliyinə məhdudlaşdırılması
- ☒ mərkəzləşdirilmiş kreditlər üzrə uçot dərəcələrinin tətbiq edilməsi
- ☐ kredit təşkilatlarının maliyyə bazarına daxil olması üçün maneələr yaradılması

215 Yerli inhisarçılığa aşağıdakı aid deyil?

- ☐ ayrı-ayrı təsərrüfat subyektləri üçün rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran yerli sifarişdən sui-istifadə edilməsi
- ☐ təsərrüfat subyektlərinin yerli bazara daxil olmasının məhdudlaşdırılması

- ☒ rəqabətin məhdudlaşdırılmasına səbəb ola bilən lisenziyalaşdırma
- ☐ yerli təsərrüfat subyektlərinə və ya onların birliklərinə birtərəfli qaydada üstünlük verən vergi güzəştlərinin, digər güzəştlərin müəyyən edilməsi
- ☐ əmtəə idxalı və ixracı üzrə məhdudiyyətlərin müəyyən edilməsi

216 Sahə inhisarçılığı ilə bağlı idarəetmə orqanlarının fəaliyyətinə aşağıdakılardan aid deyil?

- ☐ təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması
- ☐ kapitalın bir sahədən digər sahəyə sərbəst daxili qarşısında əsassız maneələr qoyulması
- ☐ yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün süni maneələrin yaradılması
- ☐ holdinq şirkətlərinin yaradılması
- ☒ idxal- ixrac zamanı tarif məhdudiyyətlərinin tətbiqi

217 Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən təbii inhisarçılıq aşağıdakı sahələrdə mümkün deyil?

- ☐ təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri
- ☐ neft və neft məhsullarının magistral boru kəmərləri ilə nəqli
- ☐ elektrik və istilik enerjisinin ötürülməsi paylanması xidmətləri
- ☐ dəniz limanı xidmətləri, yükləşmə və hərəkət təhlürəsizliyi fəaliyyəti
- ☒ səmişin nəqliyyatı xidmətinin həyata keçirilməsi

218 digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması, həmçinin eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi qanunvericiliyə əsasən haqsız rəqabətin hansı formasının səciyyəvi cəhətləridir?

- ☐ rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
- ☐ rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
- ☒ rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
- ☐ haqsız sahibkarlıq fəaliyyəti;
- ☐ haqsız işgüzarlıq davranışı;

219 əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi, həmçinin əmtəənin öz təyinatına və ya ona qoyulan tələblərə uyğun olmadığının gizlədilməsi qanunvericiliyə əsasən haqsız rəqabətin hansı formasının səciyyəvi cəhətləridir?

- ☐ haqsız işgüzarlıq davranışı;
- ☒ istehlakçıların çaşdırılması.
- ☐ rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
- ☐ rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
- ☐ haqsız sahibkarlıq fəaliyyəti;

220 bazar subyektinin elmi-texniki, istehsalat və ya ticarət fəaliyyətinə dair məlumatların, o cümlədən kommersiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması, həmçinin rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi qanunvericiliyə əsasən haqsız rəqabətin hansı formasının səciyyəvi cəhətləridir?

- ☐ haqsız işgüzarlıq davranışı;
- ☒ haqsız sahibkarlıq fəaliyyəti;
- ☐ rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
- ☐ rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
- ☐ rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;

221 rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması, kəsilməsi və dayandırılması, həmçinin rəqibin işçilərini öz xidməti vəzifələrini yerinə yetirməməyə sövq etmək məqsədilə onlara

qanunsuz vasitələrlə təsir göstərilməsi qanunvericiliyə əsasən haqsız rəqabətin hansı formasının səciyyəvi cəhətləridir?

- ☐ haqsız işgüzarlıq davranışı;
- ☒ rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
- ☐ rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
- ☐ rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
- ☐ haqsız sahibkarlıq fəaliyyəti;

222 digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların yayılması, həmçinin rəqibin elmi-texniki istehsal imkanları haqqında məlumatların təhrif olunmuş şəkildə açıqlanması qanunvericiliyə əsasən haqsız rəqabətin hansı formasının səciyyəvi cəhətləridir?

- ☐ haqsız işgüzarlıq davranışı;
- ☒ rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
- ☐ rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
- ☐ rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
- ☐ haqsız sahibkarlıq fəaliyyəti;

223 müəyyən vaxt ərzində rəqabətdən və ya onun müəyyən formasından əd çəkmək haqqında tərəf müqabili ilə (kontragentlə) bağlanmış və bazar subyektlərinin təsərrüfat fəaliyyətinə ciddi məhdudiyyətlər yaratmayan sazişin pozulması, həmçinin rəqibin işgüzar əlaqələrini pozmaq məqsədilə digər bazar subyektlərinə əsassız çağırışlar (müraciətlər) edilməsi və belə əlaqələrin yaradılmasına maneçilik törədilməsi qanunvericiliyə əsasən haqsız rəqabətin hansı formasının səciyyəvi cəhətləridir?

- ☐ haqsız sahibkarlıq fəaliyyəti;
- ☒ haqsız işgüzarlıq davranışı;
- ☐ rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
- ☐ rəqibin təsərrüfat fəaliyyətinin təqlidi;
- ☐ rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;

224 Azərbaycanın Respublikasında rəqabət qurumu hesab edilir?

- ☐ antikorrupsiya dövlət xidməti
- ☒ antiinhisar dövlət xidməti
- ☐ inhisar dövlət xidməti
- ☐ haqsız rəqabət xidməti
- ☐ kommertiya dövlət xidməti

225 İstehlakçıların çaşdırılması hesab edilmir?

- ☐ əmtəənin öz təyinatına, ya ona qoyulan tələblərə uyğun olmadığını gizlədilməsi
- ☒ əmtəə ilə əlaqədar kommertiya sirrinin qorunmaması
- ☐ əmtəənin istehlak və digər vacib xassələri barədə istehlakçını çaşdırmaq məqsədilə uyğun olmayan fərqləndirici nişanla və ya marka ilə təchiz edilməsi
- ☐ əmtəənin alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçmə sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə olunması
- ☐ əmtəənin istehlakçını çaşdırma bilən yanlış müqayisə edilməsi və onun reklam və ya informasiya materialı kimi açıqlanması

226 Haqsız sahibkarlıq fəaliyyəti deyil?

- ☐ bazar subyektinin kommertiya sirrinin qanunsuz əldə edilməsi, istifadə olunması və yayılması
- ☒ maya dəyərinin formalaşdırılması elementlərinin müəyyənləşdirilməsi
- ☐ əmtəələrin məcburi əlavə çeşidlə satışı
- ☐ rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərmək
- ☐ müqavilələrdə əsassız birtərəfli üstünlüklərin nəzərdə tutulması

227 Aşağıdakılardan hansı haqsız rəqabət forması deyil?

- ☐ Sahibkarlıq fəaliyyətində qanunsuz ödənişləri
- ☒ Hüquqi şəxslərin qeydiyyatına maneələr yaratmaq
- ☐ Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması
- ☐ Rəqibin təsərrüfat fəaliyyətinin təqlidi
- ☐ İstehlakçıların çaşdırılması

228 Azərbaycan Respublikasında rəqabətin qorunması və antiinhisar qanunvericiliyi ilə bilavasitə əlaqəli olmayan qanun hansıdır?

- ☐ “Təbii inhisarlar haqqında” qanun
- ☒ “Büdcə sistemi haqqında” qanun
- ☐ “Haqsız rəqabət haqqında” qanun
- ☐ “Antiinhisar fəaliyyəti haqqında” qanun
- ☐ “Tənzimlənən qiymətlər haqqında” qanun

229 Rəqabət münasibətlərinin tənzimlənməsi əsasən aşağıdakılardan hansına əsaslanır?

- ☐ antdempinq siyasətinə
- ☒ antiinhisar siyasətinə
- ☐ maliyyə siyasətinə
- ☐ pul-kredit siyasətinə
- ☐ struktur siyasətinə

230 Haqsız rəqabətin aşağıdakı forması yoxdur?

- ☐ haqsız işgüzarlıq davranışı
- ☒ istehlakçı hüquqlarının mühafizəsi
- ☐ rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə
- ☐ rəqibin təsərrüfat fəaliyyətinin təqlidi
- ☐ haqsız sahibkarlıq fəaliyyəti

231 İstehsal inhisarçılığı forması deyil?

- ☐ konsern
- ☒ konqlomerat
- ☐ kartel
- ☐ sindikat
- ☐ trest

232 Dövlət inhisarçılığına aid deyil?

- ☐ təsərrüfat subyektlərinin xarici iqtisadi fəaliyyətinə əsassız məhdudiyyətlər qoyulması
- ☒ milliləşdirmənin həyata keçirilməsi
- ☐ idarəetmənin təşkilati strukturlarına rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran səlahiyyətlərin verilməsi
- ☐ məcburi dövlət sifarişlərinin müəyyən edilməsi
- ☐ fəaliyyətləri rəqabətin məhdudlaşdırılmasına səbəb olan müəssisələrin və digər təşkilati idarəetmə strukturlarının yaradılması

233 İstehsalın, kapitalın təmərküzləşməsi və mərkəzləşməsinin nəticəsində yaranmağa başlamışdır?

- ☐ 19-cu əsrin birinci yarısından
- ☒ 19-cu əsrin ikinci yarısından
- ☐ 18-ci əsrin sonlarından
- ☐ 20-ci əsrin əvvəllərindən
- ☐ 18-ci əsrin ikinci yarısından

234 Rəqabətin aşağıdakı funksiyası yoxdur?

- ☐ səbəb funksiyası
- ☒ nəticə funksiyası
- ☐ nəzarət funksiyası
- ☐ tənzimləmə funksiyası
- ☐ paylama funksiyası

235 Qeyri-təkmil rəqabət metodlarına aid deyil?

- ☐ valyuta firlıdaqları
- ☒ satıřdan əvvəl və sonra xidmət
- ☐ istehlakçının aldadılması
- ☐ a) məhsulun saxtalaşdırılması
- ☐ qüsurların gizlədilməsi

236 Təkmil rəqabət metodlarına aid deyil?

- ☐ yeni mal və xidmətlərin yaradılması
- ☐ məhsulun keyfiyyətinin yüksəldilməsi
- ☐ qiymətin aşağı salınması
- ☒ istehlakçının aldadılması
- ☐ satıřdan əvvəl və sonra xidmət

237 Azərbaycan Respublikasının «Haqsız rəqabət haqqında» Qanunu nə zaman qəbul edilmişdir

- ☐ 2002-ci il 12 oktyabr tarixli
- ☒ 1995-ci il 2 iyun tarixli
- ☐ 1998-ci il 22 aprel tarixli
- ☐ 1997-ci il 2 may tarixli
- ☐ 2000-ci il 12 mart tarixli

238 Qanunvericiliyə əsasən aşağıdakılardan hansı sahibkarlıq fəaliyyəti sahəsində haqsız rəqabətin forması deyil? 1. rəqibin təsərrüfat fəaliyyətinin təqlidi; 2. rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması; 3. rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə; 4. rəqibin təsərrüfat fəaliyyətinə təhlükə 5. rəqibin təsərrüfat fəaliyyətinə ciddi məhdudiyyətlər yaratmaq 6. rəqibin təsərrüfat fəaliyyətinə süni maneələr yaratmaq

- ☐ 3, 4, 5
- ☒ 4,5,6
- ☐ 1, 2, 5;
- ☐ 1, 3, 4;
- ☐ 2, 3, 4;

239 Qanunvericiliyə əsasən aşağıdakılardan hansı sahibkarlıq fəaliyyəti sahəsində haqsız rəqabətin forması deyil?

- ☐ istehlakçıların çaşdırılması.
- ☒ istehsalçıların çaşdırılması;
- ☐ rəqibin təsərrüfat fəaliyyətinə müdaxilə;
- ☐ rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması;
- ☐ haqsız sahibkarlıq fəaliyyəti;

240 Özlərinin patent və lisenziyalar üzərində inhisar hüququndan sui-istifadə edən idarəetmə orqanlarının və təsərrüfat subyektlərinin qeyri-qanuni fəaliyyətinə aşağıdakılardan hansı aid deyildir:

- ☐ patent sahibinin ondan istifadə etməməsi və bu patentə lisenziya verməkdən əsassız imtina etməsi;
- ☐ lisenziyalasdırılmış texnologiyanın lisenziya alan tərəfindən mənimsənilməsinin məhdudlaşdırılması;
- ☒ lisenziya sahibi tərəfindən lisenziya satılarkən onun haqqının ödənilməsi rejiminin sərtləşdirilməsindən imtina edilməsi.
- ☐ lisenziya alanın texniki siyasətinin məhdudlaşdırılması;
- ☐ lisenziya alanın kommersiya fəaliyyətinin məhdudlaşdırılması;

241 . Maliyyə-kredit təşkilatlarının rəqabətin məhdudlaşdırılmasına gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə aşağıdakılardan hansı daxil deyil?

- ☐ digər maliyyə-kredit təşkilatlarının maliyyə bazarına daxil olması (yaxud bazardan çıxması) üçün maneələr yaradılması;
- ☒ maliyyə ehtiyatlarının çevikliyinin artırılması, kapitalın bir fəaliyyət sahəsindən digərinə axması qarşısında sün'i əngəllərin aradan qaldırılması;
- ☐ mülkiyyət və təşkilati-hüquqi formaldan asılı olaraq təsərrüfat subyektlərinin bank krediti almasında əsassız ayrı-seçkilik yaradılması;
- ☐ kommersiya bankları arasında vahid faiz dərəcəsi siyasəti yeritmək haqqında sazişlər bağlanması;
- ☐ bank kreditləri almaq istəyənlərin qarşısında qanunvericilikdə nəzərdə tutulmayan şərtlərin qoyulması və bu şərtlərin sərtləşdirilməsi;

242 «Antiinhisar fəaliyyəti haqqında» Qanunun 6-cı maddəsinə əsasən, sahə inhisarçılığına gətirib çıxaran qeyri-hüquqi fəaliyyətə aşağıdakılardan hansı daxil deyil?

- ☐ kapitalın bir sahədən digər sahəyə sərbəst axını qarşısında əsassız maneələr qoyulması;
- ☒ malların bölüşdürülməsi, tədarükü və satışı üzrə paralel strukturların yaradılmasına yardım edilməsi;
- ☐ təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması;
- ☐ yeni təsərrüfat subyektlərinin sahə bazarına daxil olması üçün maneələr yaradılması;
- ☐ sahə tabeliyində olan təsərrüfat subyektlərinin özəlləşdirilməsi prosesində səhm nəzarət paketlərinin əldə edilməsi;

243 Dövlət inhisarçılığına gətirib çıxaran qeyri-qanuni fəaliyyətə aşağıdakılardan hansılar aiddir? 1. müstəqil təsərrüfat subyektləri tərəfindən istehsal edilən və satılan malların qiymətləri üzərində əsassız olaraq nəzarətin həyata keçirilməsi; 2. idarəetmənin təşkilati strukturlarına rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran səlahiyyətlər verilməsi; 3. respublikanın bölgələri arasında məhsul hərəkətinə əsassız qadağaların qoyulması; 4. fəaliyyətləri rəqabətin məhdudlaşdırılmasına səbəb olan müəssisələrin və digər təşkilati-idarəetmə strukturlarının yaradılması; 5. təsərrüfat subyektlərinin xarici iqtisadi fəaliyyətinə əsassız məhdudiyyətlər qoyulması;

- ☐ 2, 3, 4, 5
- ☒ hamısı
- ☐ 1, 2, 3, 5;
- ☐ 1, 3, 4, 5;
- ☐ 1, 2, 3, 4;

244 İnhisarçılığa qarşı mübarizə sahəsində münasibətlərin tənzimlənməsinin hüquqi bazasına aşağıdakı normativ aktlardan hansı aid deyil?

- ☐ Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Antiinhisar qanunvericiliyin pozulması haqqında işlərə baxılma Qaydalarının təsdiq edilməsi barədə» qərarı
- ☒ «Müflisləşmə və iflas haqqında» Azərbaycan Respublikasının 1997-ci il 13 iyun tarixli qanunu
- ☐ «Təbii inhisarlar haqqında» Azərbaycan Respublikasının 1998-ci il 15 dekabr tarixli qanunu,
- ☐ «Antiinhisar fəaliyyəti haqqında» Azərbaycan Respublikasının 1993-cü il 4 mart tarixli Qanunu,
- ☐ «Haqsız rəqabət haqqında» Azərbaycan Respublikasının 1995-ci il 2 iyun tarixli qanunu

245 İstehsalda inhisarın hansı formaları var?

- ☐ konsern
- ☒ hamısı
- ☐ sindikat
- ☐ kartel
- ☐ trest

246 Rəqabətin funksiyaları

- ☐ Texniki tərəqqi, innovasiya,
- ☒ səbəb, paylama, nəzarət
- ☐ İqtisadi sərbəstlik, artım, innovasiya;

- ☐ təkmil və qeyri-təkmil, səbəb;
- ☐ Sərbəstlik, rifah, ədalət;

247 AR-da icraedici və sərəncamverici fəaliyyəti həyata keçirən orqan aşağıdakılardan

- ☐ AR-nın Konstitusiya məhkəməsi
- ☒ icra hakimiyyəti
- ☐ məhkəmə hakimiyyəti
- ☐ qanunverici hakimiyyət
- ☐ məhkəməicraçıları

248 AR-nın icra hakimiyyəti orqanlarına aşağıdakılardan hansı aid deyil?

- ☐ ali icra hakimiyyəti
- ☒ bələdiyyə icra hakimiyyəti
- ☐ yuxarı icra hakimiyyəti
- ☐ mərkəzi icra hakimiyyəti
- ☐ yerli icra hakimiyyəti

249 Monopsopiya nədir?

- ☐ broker inhisarçılığı
- ☒ istehlakçı inhisarçılığı
- ☐ vasitəçi inhisarçılığı
- ☐ istehsalçı inhisarçılığı
- ☐ xarici inhisarçılıq

250 Aşağıdakı inhisar forması yoxdur?

- ☐ yerli inhisarçılıq
- ☒ süni inhisarçılıq
- ☐ istehsal inhisarçılığı
- ☐ dövlət inhisarçılığı
- ☐ təbii inhisarçılıq

251 “...Yeniləşmə və azad rəqabətlə idarə olunan dünyada çox ölkələr inkişaf edib çiçəklənə bilər” fikri kimə məxsusdur?

- ☐ M.Fridmana
- ☒ M.Porterə
- ☐ P.Xayneyə
- ☐ A.Smitə
- ☐ K.Marksa

252 “... Rəqabət - nadir nemətlər əldə etməyin meyarlarına mümkün qədər çox əməl etməyə yönələn təşəbbüsdür” fikri kimə məxsusdur?

- ☐ M.Fridmana
- ☒ P.Xayneyə
- ☐ M.Porterə
- ☐ A.Smitə
- ☐ K.Marksa

253 Maliyyə hüquq sahəsi necə hüquq sahəsidir?

- ☐ xüsusi hüquqdur
- ☒ ümumi hüquqdur
- ☐ adi hüquqdur
- ☐ qarışıq hüquqdur

☐ müstəsna və vacib hüquqdur

254 Qanunvericiliyin və səlahiyyətli dövlət orqanının qərarı ilə həyata keçirilən maliyyə nəzarəti hansıdır?

- ☐ auditor nəzarəti
☒ məcburi nəzarət;
☐ ümumdövlət nəzarəti;
☐ ümumi səlahiyyətli idarəçilik orqanının nəzarəti;
☐ maliyyə-kredit orqanının nəzarəti;

255 Maliyyə nəzarətini həyata keçirən orqanların dairəsinə görə nəzarətin aşağıdakı növü yoxdur?

- ☐ auditor nəzarəti
☒ yerli icra hakimiyyətinin nəzarəti
☐ prezident nəzarəti
☐ parlament nəzarəti
☐ maliyyə-kredit orqanlarının nəzarəti

256 Maliyyə nəzarətinin vəzifələrinin reallaşması nəticəsində möhkəmlənir?

- ☐ vergi intizamı
☐ mülki intizam
☐ nəzarət intizamı
☒ maliyyə intizamı
☐ icra intizamı

257 Maliyyə nəzarətinin həyata keçirilməsində aşağıdakılardan hansı vəzifə hesab edilmir?

- ☐ dövlət büdcəsinə daxilolmaların artırılmasını təmin etmək
☒ hüquqi və fiziki şəxslərin mülkiyyətində olan pul vəsaitlərinin mənimsənilməsi
☐ maliyyə intizamının pozulması hallarının qarşısını almaq və onları xəbərdar etmək
☐ müəssisələrin və vətəndaşların dövlət qarşısında maliyyə öhdəliklərinin yerinə yetirilməsini yoxlamaq
☐ maliyyə-təsərrüfat fəaliyyətinə obyektiv olaraq qiymət vermək

258 Bütçə hüququnun predmetinə aşağıdakı münasibət daxil deyildir?

- ☐ respublikanın gəlir və xərclərinin bütçələr arasında bölüşdürülməsi ilə
☒ vergi tətillərinin verilməsi ilə əlaqədar yaranan münasibətlər
☐ respublikanın dövlət büdcəsinin gəlir və xərclər üzrə strukturunun müəyyən edilməsi ilə əlaqədar münasibətlər
☐ Azərbaycan Respublikasının bütçə sisteminin yaradılması ilə əlaqədar münasibətlər
☐ bütçə sisteminə daxil olan bütçələr arasında qarşılıqlı münasibətlər

259 Maliyyə münasibətlərində maliyyə fəaliyyətinin funksiyasına görə aşağıdakı qrupu yoxdur?

- ☐ maliyyə ehtiyatlarından istifadə olunması ilə əlaqədar münasibətlər
☒ təsərrüfat subyektlərinin maliyyəsinin formalaşdırılması ilə əlaqədar münasibətlər
☐ maliyyə ehtiyatlarının hərəkətləri üzərində nəzarət ilə əlaqədar münasibətlər
☐ pul vəsaitləri fondunun səfərbər olunması ilə əlaqədar münasibətlər
☐ dövlətin maliyyə resurslarının bölüşdürülməsi ilə əlaqədar münasibətlər

260 Azərbaycan Respublikasının pul vəsaiti fondları və onlara müvafiq olan hüquq institutlarına aşağıdakı daxil deyil?

- ☐ sığorta fondu
☒ maliyyə fondu
☐ müəssisələrin, idarələrin və təşkilatların maliyyəsi
☐ dövlət maliyyəsi
☐ kredit fondu

261 Maliyyə nəzarətinin hansı formaları var

- ☐ pul
- ☒ İlkin, cari, sonrakı
- ☐ əmlak, maliyyə, pul
- ☐ maliyyə, pul
- ☐ maliyyə

262 Nazirlər Kabineti maliyyə nəzarətini xüsusi səlahiyyətli orqanlar vasitəsi ilə həyata keçirir.

- ☐ Gəmrük komitəsi
- ☒ hamsı
- ☐ Milli Bank
- ☐ Maliyyə Nazirliyi
- ☐ Vergilər Nazirliyi

263 maliyyə nəzarətinin məzmununa aiddir

- ☐ İstehsal və komersiya fəaliyyətinin yüksəldilməsində onları daxili ehtiyatlarını aşkar etmək, maliyyə-təsərrüfat fəaliyyətinə obyektiv qiymət vermək
- ☒ hamsı
- ☐ hüquqi və fiziki şəxslərin mülkiyyətində olan pul vəsaitlərinin budcə vəsaitlərinin, bank ssudalarının, xüsusi vəsaitlərin onlar tərəfindən məqsəduyğun surətdə istifadəsini yoxlamaq
- ☐ müəssisələrin və vətəndaşların Dövlət qarşısında maliyyə öhdəliklərinin yerinə yetrilməsinin yoxlamaq
- ☐ müəssisə, idarə və təşkilatlar tərəfindən aparılan maliyyə əməliyyatlarının qanunauyğun həyata keçirilməsinə, pul vəsaitlərinin hesablanması saxlanması qaydalarına qanunauyğun əməl olunmasını yoxlamaq,

264 Maliyyə nəzarətini əhəmiyyəti və zəruriliyi

- ☐ hamsı
- ☒ bölgü, mübadilə və istehlak münasibətləri
- ☐ Maliyyə resursları
- ☐ Pul münasibətləri
- ☐ valyuta yığını

265 Maliyyə nəzarətinin obyektı

- ☐ heç biri
- ☒ Pul münasibətləri
- ☐ Maliyyə resursları
- ☐ Budcə prosesləri
- ☐ valyuta

266 Azərbaycan Respublikasının maliyyə fəaliyyətini həyata keçirən orqanlar səlahiyyətlərinə görə hansı qruplara bölünür.

- ☐ pulu paylayan
- ☒ Umumi və xüsusi
- ☐ Pulu bölüşdürən
- ☐ Pulu yığan
- ☐ pula nəzarət edən

267 Dövlətin maliyyə fəaliyyənti dedikdə

- ☐ heç biri.
- ☒ hüquqi və fiziki şəxslərin pul vəsaitlərindən dövlətin müvəqqəti istifadə edilməsi ilə əlaqədar münasibətlərdir
- ☐ hüquqi və fiziki şəxslərdən yığılan cərimələrdir
- ☐ hüquqi və fiziki şəxslərdən yığılan vergilər və ödəmələr
- ☐ hüquqi və fiziki şəxslər tərəfindən vergi orqanlarına qaytarılmamaq şərti ilə verilən pul

268 budcə fondunu nə təşkil edir

- ☐ cərimələr
- ☒ hüquqi və fiziki şəxslərdən yığılan vergilər və ödəmələr
- ☐ sığorta haqları
- ☐ gömrük yığımları.
- ☐ bank kreditləri

269 AR-nın Dövlət Büdcəsi haqqında qanunları hansı normalardan ibarətdir?

- ☐ prosessual;
- ☐ dispozitiv;
- ☒ maddi
- ☐ imperativ;
- ☐ dispozitiv və prosessual

270 Büdcə sahəsində yaranan münasibətləri tənzim edən hüquq normaları hansılardır?

- ☐ dispozitiv və maddi
- ☒ maddi və prosessual;
- ☐ imperativ və maddi;
- ☐ imperativ;
- ☐ imperativ və prosessual;

271 Azərbaycan Respublikası Milli Məclisinin maliyyə nəzarətini praktik reallaşdıran orqan necə adlanır?

- ☐ deputat palatası
- ☒ hesablama palatası
- ☐ vəkillər palatası
- ☐ auditor palatası
- ☐ büdcə palatası

272 Yoxlamaların həyata keçirilməsi dövrü baxımından maliyyə nəzarətinin aşağıdakı formaları vardır?

- ☐ sonrakı, razılaşdırılmış
- ☒ ilkin, cari, sonrakı
- ☐ günlük, dekadalıq, aylıq
- ☐ rüblük, yarımillik, illik
- ☐ cari, operativ, yekun

273 Büdcə sahəsində yaranan münasibətləri tənzim edən normalar aşağıdakı iki qrupa bölünür?

- ☐ mənəvi və konstitusion hüquq normaları
- ☒ maddi və prosesual hüquq normaları
- ☐ mülki və prosesual hüquq normaları
- ☐ inzibati və mülki hüquq normaları
- ☐ prosesual və tətbiqi hüquq normaları

274 Maliyyə hüququnun institutları hesab edilir?

- ☐ dövlət rüsumu və tarf hüquqları
- ☒ büdcə və vergi hüquqları
- ☐ büdcə və bələdiyyə hüquqları
- ☐ sığorta və vergi hüquqları
- ☐ kredit fondu və yığım hüquqları

275 Maliyyə hüququnun mənbələrindən hesab edilən aşağıdakı akt i hər il qəbul edilir?

- ☐ «Dövlət maliyyəsi haqqında» qanun

- ☒ «Dövlət büdcəsi haqqında» qanun
- ☐ «Vergi»məcəlləsi
- ☐ «Büdcə sistemi haqqında» qanun
- ☐ «Sığorta haqqında» qanun

276 Maliyyə hüququnun ümumi hissəsinə aiddir?

- ☐ dövlətin sığorta faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
- ☒ dövlətin maliyyə faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
- ☐ dövlətin idarəetmə faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
- ☐ dövlətin bank faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar
- ☐ dövlətin kredit faliyyətinin ümumi prinsiplərini, hüquqi forma və metodlarını nizama salan normalar

277 Maliyyə hüquq normalarının məcmusu olan maliyyə hüququ ibarətdir?

- ☐ ümumi və şəxsi hissələrdən
- ☒ ümumi və xüsusi hissələrdən
- ☐ sabit və daimi hissələrdən
- ☐ dövlət və bələdiyyə hissələrdən
- ☐ yazılı və şifahi hissələrdən

278 Maliyyə hüququ nəinki müstəqil hüquq sahəsidir, o habelə..?

- ☐ müstəsna hüquqdur
- ☒ ümumi hüquqdur
- ☐ xüsusi hüquqdur
- ☐ qarışıq hüquqdur
- ☐ sosial hüquqdur

279 Maliyyə münasibətlərinə aşağıdakı əlamət xarakterik deyil?

- ☐ maliyyə münasibətləri ekvivalentsiz münasibətlərdir
- ☒ maliyyə münasibətlərində pul vəsaitlərinin ikitərəfli hərəkəti vardır
- ☐ maliyyə münasibətləri pul vəsaitlərinin bölgüsü münasibətləridir
- ☐ maliyyə münasibətləri bir qayda olaraq pul münasibətləridir
- ☐ maliyyə münasibətlərində pul vəsaitləri maliyyə ehtiyatları formasında hərəkət edir

280 Dövlət büdcəsinin icrası prosesində onun gəlirləri təsdiq olunmuş məbləğdən 20% yerinə yetirilərsə və bu büdcə kəsirinin müəyyən olunmuş yuxarı həddini keçməsinə səbəb olarsa, onda...?

- ☐ subvensiya tətbiq olunur
- ☒ sekvestr tətbiq olunur
- ☐ datasıya tətbiq olunur
- ☐ subsidiya tətbiq olunur
- ☐ qrant tətbiq olunur

281 büdcə prosesinin anlayışı

- ☐ dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- ☒ büdcələrin tərtib olunması, baxılması və təsdiq olunması, onların icrası, habelə büdcələrin icrasına dair hesabatın tərtib və təsdiq olunması ilə əlaqədar dövlətin prosesual txarakterli büdcə hüquq normaları ilə nizama salınan fəaliyyətidir
- ☐ büdcə qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan əsas maliyyə plan aktıdır.
- ☐ A R-nın büdcə sistemi, büdcələrin gəlir və xərcələrinin bölüşdürülməsi, dövlət və bələdiyyələrin büdcə sahəsində səlahiyyətləri, büdcə prosesi və ümumiyyətlə dövlətin büdcə sahəsində fəaliyyətini nizama salan maliyyə-hüquq normalarının məcmusudur
- ☐ iqtisad kateqoriya kimi müxtəlif səviyyəli büdcə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir

282 Subvensiyaların təqdim olunması zamanı hansı şərtləri müəyyənləşdirilir:

- ☐ subvensiya təqdim edən orqan tərəfindən nəzarət olunması, həmin orqana hesabat verilməsi.
- ☒ hamsı
- ☐ müvafiq büdcə ilə paylı iştiraka əsaslanan formada həyata keçməsi;
- ☐ konkret məqsədə istiqamətləndirilməsi;
- ☐ subvensiya təqdim edən orqan tərəfindən onun həcmnin, ünvanın, qaydasının və şərtlərin müəyyən edilməsi;

283 Subvensiya nədir

- ☐ humanitar, sosial, ekoloci layihələri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və s qanunla nəzərdə tutulan qaydada göstərilən yardımdır.
- ☒ məqsədyönlü şəkildə istifadə edilməsi nəzərdə tutulan və yuxarı büdcədən aşağı büdcələrə ayrılan əvəzsiz büdcə vəsaitidir.
- ☐ aşağı bdcələrə maddi kömək göstərmək məqsədilə əvəzsiz, qaytarılmamaq şərtlə yuxarı büdcədən ayrılan büdcə vasitəsilərinə
- ☐ büdcənin tənzimləyici gəlirlərindən biri kimi yuxarı büdcədən aşağı büdcəyə müəyyən işləri maliyyələndirmək üçün əvəzsiz və qaytarılmamaq şərtlə ayrılan pul vəsaitləri olub və bu maliyyələndirmədə aşağı büdcə ilə paylı iştiraka əsaslanan büdcə
- ☐ inzibati ərazi vahidliklərinin sosial-iqtisadi cəhətdən inkişafını tarazlaşdırmaq üçün aşağı büdcələrə təqdim olunur

284 trasfert hansı mənada işlədilir:

- ☐ büdcə hüquq münasibətlərində isə transfert yuxarı büdcədən aşağı büdcəyə büdcə yardımı mənasında.
- ☒ hamsı
- ☐ adlı qiymətli kağızlara (çeklər, veksellər, səhmlər, istiqrazlar) sahiblik hüququnun bir şəxsdən başqa bir şəxsə təqdim olunması (verilməsi) kimi;
- ☐ bir ölkədən başqa bir ölkəyə qızıl və ya xarici valyutanın köçürülməsi kimi;
- ☐ beynəlxalq sazişlər əsasında dövlətlər arasında əhali mübadiləsi, vətəndaşlığın avtomatik dəyişməsi kimi;

285 Qrant nədir

- ☐ inzibati ərazi vahidliklərinin sosial-iqtisadi cəhətdən inkişafını tarazlaşdırmaq üçün aşağı büdcələrə təqdim olunur.
- ☒ humanitar, sosial, ekoloci layihələri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və s qanunla nəzərdə tutulan qaydada göstərilən yardımdır.
- ☐ büdcənin tənzimləyici gəlirlərindən biri kimi yuxarı büdcədən aşağı büdcəyə müəyyən işləri maliyyələndirmək üçün əvəzsiz və qaytarılmamaq şərtlə ayrılan pul vəsaitləri olub və bu maliyyələndirmədə aşağı büdcə ilə paylı iştiraka əsaslanan büdcə
- ☐ yuxarı büdcədən aşağı büdcəyə müvafiq dövlət hakimiyyət orqanının qərarı ilə ayrılan vəsaitlərin müəyyən məqsədi istiqamətləri nəzərdə tutulmayan büdcə ehtiyatıdır.
- ☐ aşağı bdcələrə maddi kömək göstərmək məqsədilə əvəzsiz, qaytarılmamaq şərtlə yuxarı büdcədən ayrılan büdcə vasitəsilərinə

286 transfer nədir

- ☐ humanitar, sosial, ekoloci layihələri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və s qanunla nəzərdə tutulan qaydada göstərilən yardımdır.
- ☒ aşağı bdcələrə maddi kömək göstərmək məqsədilə əvəzsiz, qaytarılmamaq şərtlə yuxarı büdcədən ayrılan büdcə vasitəsilərinə
- ☐ büdcənin tənzimləyici gəlirlərindən biri kimi yuxarı büdcədən aşağı büdcəyə müəyyən işləri maliyyələndirmək üçün əvəzsiz və qaytarılmamaq şərtlə ayrılan pul vəsaitləri olub və bu maliyyələndirmədə aşağı büdcə ilə paylı iştiraka əsaslanan büdcə
- ☐ yuxarı büdcədən aşağı büdcəyə müvafiq dövlət hakimiyyət orqanının qərarı ilə ayrılan vəsaitlərin müəyyən məqsədi istiqamətləri nəzərdə tutulmayan büdcə ehtiyatıdır.
- ☐ inzibati ərazi vahidliklərinin sosial-iqtisadi cəhətdən inkişafını tarazlaşdırmaq üçün aşağı büdcələrə təqdim olunur.

287 subsidiya nədir;

- ☐ humanitar, sosial, ekoloci layihələri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və s qanunla nəzərdə tutulan qaydada göstərilən yardımdır.

- ☒ bütçənin tənzimləyici gəlirlərindən biri kimi yuxarı bütçədən aşağı bütçəyə müəyyən işləri maliyyələndirmək üçün əvəzsiz və qaytarılmamaq şərtlə ayrılan pul vəsaitləri olub və bu maliyyələndirmədə aşağı bütçə ilə paylı iştiraka əsaslanan bütçə
- ☐ aşağı bütçələrə maddi kömək göstərmək məqsədilə əvəzsiz, qaytarılmamaq şərtlə yuxarı bütçədən ayrılan bütçə vasitəsilərinə
- ☐ yuxarı bütçədən aşağı bütçəyə müvafiq dövlət hakimiyyət orqanının qərarı ilə ayrılan vəsaitlərin müəyyən məqsədi istiqamətləri nəzərdə tutulmayan bütçə ehtiyatıdır.
- ☐ inzibati ərazi vahidlərinin sosial-iqtisadi cəhətdən inkişafını tarazlaşdırmaq üçün aşağı bütçələrə təqdim olunur.

288 Dotasiya nədir

- ☐ humanitar, sosial, ekoloji layihələri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və s. qanunla nəzərdə tutulan qaydada göstərilən yardımdır.
- ☒ yuxarı bütçədən aşağı bütçəyə müvafiq dövlət hakimiyyət orqanının qərarı ilə ayrılan vəsaitlərin müəyyən məqsədi istiqamətləri nəzərdə tutulmayan bütçə ehtiyatıdır
- ☐ aşağı bütçələrə maddi kömək göstərmək məqsədilə əvəzsiz, qaytarılmamaq şərtlə yuxarı bütçədən ayrılan bütçə vasitəsilərinə
- ☐ bütçənin tənzimləyici gəlirlərindən biri kimi yuxarı bütçədən aşağı bütçəyə müəyyən işləri maliyyələndirmək üçün əvəzsiz və qaytarılmamaq şərtlə ayrılan pul vəsaitləri olub və bu maliyyələndirmədə aşağı bütçə ilə paylı iştiraka əsaslanan bütçə
- ☐ inzibati ərazi vahidlərinin sosial-iqtisadi cəhətdən inkişafını tarazlaşdırmaq üçün aşağı bütçələrə təqdim olunur.

289 Bütçə sistemini tənzimləmək məqsədilə yuxarı bütçələrdən aşağı bütçələrə ayrılan vəsaitlər (ehtiyatlar) hərəkət edir:

- ☐ bütçə ssudası.
- ☒ hamsı
- ☐ subvensiya;
- ☐ dotasiya;subsidia;
- ☐ qrant;transfert;

290 bütçə sisteminin gəlirlərini aşağıdakı kimi qruplaşdırılır

- ☐ vətəndaşlardan daxil olan gəlirlər;
- ☒ Hamsı
- ☐ bank və sığorta fəaliyyətindən daxil olan gəlirlər özəlləşdirmədən daxil olan gəlirlər,
- ☐ təşkilatların təsərrüfat fəaliyyətindən daxil olan gəlirlər, xarici iqtisadi fəaliyyətdən daxil olan gəlirlər, vasitəçilik və digər xidmətlərdən daxil olan gəlirlər;
- ☐ təbii, maddi və s. ehtiyatlardan ödəmələr;

291 Azərbaycan Respublikasının bütçə sistemi hansı səviyyələrdən ibarətdir:

- ☐ minimal bütçə.
- ☒ Azərbaycan Respublikasının dövlət bütçəsi, Naxçıvan MR-nın dövlət bütçəsi və bələdiyyə bütçələri.
- ☐ adi bütçələr,
- ☐ maddi və prosesual bütçə hüquq normaları.
- ☐ fəvqəladə bütçə;

292 Bütçə sahəsində yaranan münasibətləri tənzim edən normalarhansı qrupa bölünür:

- ☐ birləşmiş (vahid) bütçə
- ☒ maddi və prosesual bütçə hüquq normaları.
- ☐ fəvqəladə bütçə;
- ☐ adi bütçələr,
- ☐ minimal bütçə.

293 Bütçə sahəsində yaranan münasibətləri tənzim edən normalar neçə üərə bölünür

- ☐ 7.0

- ☒ 2.0
☐ 4.0
☐ 5.0
☐ 6.0

294 Bütçə hüquq münasibətlərinin subyekti olmaq üçün hansı əlamətlər vacibdir :

- ☐ müxtəlif səviyyəli bütçə fondları
☐ bütçə qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənilib hazırlanan maliyyə plan aktları.
☐ dövlət və inzibati ərazi vahidlələri
☐ dövlət və yerli hakimiyyətin müvafiq orqanları
☒ gəlir və xərclərin bütçələr arasında bölüşdürülməsində iştirak etmək, bütçə prosesinin hər hansı bir mərhələsində iştirak etmək, bütçədən maliyyələndirmə formasında pul vəsaiti alması ilə əlaqədar bütçə hüquq münasibətlərində iştirak etmək.

295 Bütçə hüquq münasibətlərinin dairəsini aşağıdakı qaydada qruplaşdırmaq olar:

- ☐ heç biri
☒ dövlət və inzibati ərazi vahidlələri: dövlət hakimiyyəti və yerli özünüidarə orqanları dövlət hakimiyyətinin nümayəndəli və idarəçilik orqanları
☐ müxtəlif səviyyəli bütçə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir
☐ bütçə qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənilib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan əsas maliyyə plan aktları.
☐ dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.

296 bütçə hüququ anlayışı

- ☐ heç biri
☒ A R-nın bütçə sistemi, bütçələrin gəlir və xərclərinin bölüşdürülməsi, dövlət və bələdiyyələrin bütçə sahəsində səlahiyyətləri, bütçə prosesi və ümumiyyətlə dövlətin bütçə sahəsində fəaliyyətini nizama salan maliyyə-hüquq normalarının məcmusudur
☐ iqtisad kateqoriya kimi müxtəlif səviyyəli bütçə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir
☐ bütçə qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənilib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan əsas maliyyə plan aktıdır.
☐ dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.

297 birləşmiş (vahid) bütçə nədir.

- ☐ heç biri
☒ Mürəkkəb inzibati ərazi quruluşuna malik ölkələrdə belə bütçələr qəbul oluna bilər
☐ Bu bütçə ölkədə fəvqəladə vəziyyət müəyyən olunması ilə əlaqədar olaraq pul vəsaitlərinin xüsusi, daha ağır istifadə recimini nəzərdə tutan və bu halda qəbul edilən bütçədir;
☐ iqtisadiyyatın nisbətən sabit və normal inkişafı şəraitində qəbul olunan bütçələr
☐ Bu cür bütçə yalnız ayrı-ayrı inzibati ərazi vahidləri səviyyəsində qəbul oluna bilər

298 fəvqəladə bütçə nədir.

- ☐ heç biri
☒ ölkədə fəvqəladə vəziyyət müəyyən olunması ilə əlaqədar olaraq pul vəsaitlərinin xüsusi, daha ağır istifadə recimini nəzərdə tutan və bu halda qəbul edilən bütçədir
☐ Bu cür bütçə yalnız ayrı-ayrı inzibati ərazi vahidləri səviyyəsində qəbul oluna bilər
☐ iqtisadiyyatın nisbətən sabit və normal inkişafı şəraitində qəbul olunan bütçələr
☐ Mürəkkəb inzibati ərazi quruluşuna malik ölkələrdə belə bütçələr qəbul oluna bilər.

299 adi bütçələr nədir

- ☐ heç biri
☒ iqtisadiyyatın nisbətən sabit və normal inkişafı şəraitində qəbul olunan bütçələr

- ☐ Bu cür büdcə yalnız ayrı-ayrı inzibati ərazi vahidləri səviyyəsində qəbul oluna bilər
- ☐ Bu büdcə ölkədə fəvqəladə vəziyyət müəyyən olunması ilə əlaqədar olaraq pul vəsaitlərinin xüsusi, daha ağır istifadə rəciminə nəzərdə tutan və bu halda qəbu edilən büdcədir;
- ☐ Mürəkkəb inzibati ərazi quruluşuna malik ölkələrdə belə büdcələr qəbul oluna bilər.

300 büdcə kəsirinin səbəbləri.

- ☐ Dördüncüsü, büdcədə kəsir xarci iqtisadi əlaqələrdə oolan çatışmamazlıqların nəticəsində də əmələ gələ bilər.
- ☒ hamısı
- ☐ İkincisi, ölkədə kriminogen vəziyyətin kəskin şəkli alması, korrupsiya, dövlət orqanlarının vəzifəli şəxslərinin səriştəsizliyi və s.
- ☐ hüquqi və fiziki şəxslərin vergilədən yayınmaları, vergi intizamına əməl etməmələri nəticə etibarilə büdcəyə öz təsiri göstərir
- ☐ Üçüncüsü, ölkədə baş verə bilən qeyri-stabillik, müəssisələrin öz işini dayandırması və s. bu kimi halları da göstərmək olar.

301 büdcə kəsiri nədir

- ☐ Büdcə kəsiri Azərbaycan Respublikasının iflasıdır
- ☒ büdcə xərclərinin gəlirləri üstələməsi baş verir və büdcə kəsiri dövlət büdcəsi xərclərinin gəlirlə təmin olunmayan məbləğidir.
- ☐ Büdcə kəsiri fiziki şəxsin mülkiyyətidir
- ☐ Büdcə kəsiri Azərbaycan Respublikasının əmlakıdır
- ☐ Büdcə kəsiri riyazi əmsaldır

302 Büdcənin hüquqi əlamətləri

- ☐ heç biri
- ☐ büdcə qanunvericilikdə müəyyən edilən xüsusi qaydada işlənilib hazırlanan və dövlət hakimiyyətinin nümayəndəli orqanı tərəfindən qəbul olunan əsas maliyyə planıdır.
- ☐ iqtisad kateqoriya kimi müxtəlif səviyyəli büdcə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir
- ☒ universal maliyyə planıdır, başqa digər maliyyə planlarına münasibətdə əlaqələndirici rola malikdir, əsas maliyyə planıdır.
- ☐ dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.

303 Büdcə iqtisadi kateqoriya

- ☐ hamısı
- ☒ iqtisad kateqoriya kimi müxtəlif səviyyəli büdcə fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması ilə əlaqədar yaranan iqtisadi (pul) münasibətlərdir
- ☐ maddi kateqoriyadır
- ☐ dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- ☐ hüquqi kateqoriyadır

304 Maddi mənada büdcə

- ☐ hamısı
- ☒ dövlət və yerli hakimiyyətin müvafiq orqanlarının vəzifə və funksiyalarının həyata keçirilməsini təşkil etmək üçün bu və ya digər səviyyələrdə mərkəzləşdirilmiş pul vəsaiti fondudur.
- ☐ maddi kateqoriyadır
- ☐ iqtisadi kateqoriyadır
- ☐ hüquqi kateqoriyadır

305 Büdcənin mahiyyətini açmaq üçün bu məsələyə üç aspektdən yanaşmaq lazımdır

- ☐ Heç biri
- ☒ iqtisadi; maddi mənada; hüquqi kateqoriya kimi
- ☐ mənəvi
- ☐ planlı

- ☐ məntiqi

306 təftişin üsulları

- ☐ vizual müşahidə
☒ - hamsı
☐ - qarşılıqlı, müqaisəli.
☐ riyazi, normativ, məntiqi
☐ invertarlaşdırma, ekspertiza

307 Təşkilati əlamətinə görə təftişin növləri

- ☒ hamsı
☐ Kompleks
☐ tematik
☐ plandankənar
☐ planlı

308 Təftişçinin hüquq və vəzifələri

- ☐ xüsusi protokol əsasında müəyyən sənədləri götürmək
☒ hamsı
☐ mütəxəssis və ekspert dəvət etmək
☐ təftiş apardığı təşkilatda lazım olan sənədləri tələb etmək, lazım olduqda müəssisənin bütün sahələrini və binalarını yoxlamaq
☐ müəssisə rəhbər və digər işçilərdən izahat tələb etmək

309 Təftiş yoxlamanın obyektləri

- ☐ Tam Təftiş
☒ hamsı
☐ Faktiki Təftiş
☐ Sənəd Təftiş- hamsı
☐ Qismən Təftiş

310 Maliyyə nəzarətin metodları

- ☐ - hamsı
☒ yoxlama və təftiş
☐ illik
☐ analitik və statistika fəaliyyəti
☐ rüblük

311 Hesablaşma Palatasının funksiyaları aşağıdakı kimi qruplaşdırılır.

- ☐ sonrakı
☒ nəzarət- nəftiş, analitik – informasiya, ekspert-analitik
☐ İlkin,
☐ könüllü və məcburi
☐ cari,

312 məcburi maliyyə nəzarəti bu halda həyata keçirilir

- ☐ Heç biri
☒ qanunvericiliyin tələbi və səlahiyyətli dövlət orqanlarının qərarı ilə
☐ prokurorun təşəbbüsü ilə
☐ bələdiyyənin xahişi ilə
☐ xalqın qərarı ilə

313 maliyyə nəzarətinin forması

- ☐ hamsı
- ☒ könüllü və məcburi
- ☐ cari,
- ☐ İlkin,
- ☐ sonrakı

314 xüsusi səlahiyyətli dövlət orqanların nəzarət obyektləri

- ☐ sığorta , valyuta, gömrük nəzarəti
- ☒ hamsı
- ☐ vergi nəzarəti
- ☐ budcə nəzarəti
- ☐ bank nəzarəti

315 Maliyyə nəzarətinin növləri

- ☐ - idarədaxili nəzarət
- ☒ - hamsı
- ☐ - parlament, ümumi səlahiyyətli idarəçilik orqanlarının nəzarəti,
- ☐ - təsərrüfat daxili, audit, prezident
- ☐ - dövlət nəzarəti

316 Sonrakı maliyyə nəzarətinin tədqiqat obyekti nədir

- ☐ heç biri
- ☒ keçən yoxlama dövrünün maliyyə göstəriciləri
- ☐ əmlak nəzarət
- ☐ gələcək yoxlama dövrünün maliyyə göstəriciləri
- ☐ maliyyə hesabları

317 Cari nəzarətin məqsədi

- ☐ pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlamazdan əvvəl həyata keçirilir
- ☒ maliyyə fəaliyyəti zamanı yol verilən nöqsanları aşkara çıxartmaq və xəbərdar etmək
- ☐ müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə, vergilərin
- ☐ maliyyə hüquq münasibətlərinin iştirakçılarına lazımi metodik kömək göstərmək
- ☐ hesablanması və ödənilməsi barədə izahatlar verməyə, onların hüquq və vəzifələrini izah etmək

318 İlkin maliyyə nəzarətinin məqsədi

- ☐ pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarəti
- ☒ maliyyə hüquq münasibətlərinin iştirakçılarına lazımi metodik kömək göstərmək
- ☐ hesablanması və ödənilməsi barədə izahatlar verməyə, onların hüquq və vəzifələrini izah etmək
- ☐ müəyyən edilmiş hesabat formalarının doldurulması qaydalarını izah etməyə, vergilərin
- ☐ pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlamazdan əvvəl həyata keçirilir

319 Sonrakı nəzarət

- ☐ hamsı
- ☒ maliyyə əməliyyatlarının sonunda aparılan maliyyə nəzarətidir
- ☐ pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarəti
- ☐ pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlamazdan əvvəl həyata keçirilir
- ☐ İstehsal və komersiya fəaliyyətinin yüksəldilməsində onları daxili ehtiyatlarını aşkar etmək, maliyyə-təsərrüfat fəaliyyətinə obyektiv qiymət vermək

320 cari nəzarət

- ☐ maliyyə əməliyyatlarının sonunda aparılan maliyyə nəzarətidir
- ☐ hamısı
- ☐ İstehsal və komersiya fəaliyyətinin yüksəldilməsində onları daxili ehtiyatlarını aşkar etmək, maliyyə-təsərfat fəaliyyətinə obyektiv qiymət vermək
- ☒ pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarəti
- ☐ pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlamazdan əvvəl həyata keçirilir

321 İlkin nəzarət

- ☐ hamısı
- ☒ pul fondunun yaradılması, bölüşdürülməsi və istifadə edilməsi üzrə maliyyə əməliyyatlarına başlamazdan əvvəl həyata keçirilir
- ☐ maliyyə əməliyyatlarının sonunda aparılan maliyyə nəzarətidir
- ☐ pul əməliyyatlarının həyata keçirilməsi prosesində aparılan maliyyə nəzarəti
- ☐ İstehsal və komersiya fəaliyyətinin yüksəldilməsində onları daxili ehtiyatlarını aşkar etmək, maliyyə-təsərfat fəaliyyətinə obyektiv qiymət vermək

322 Maliyyə nəzarətinin neçə forması var

- ☐ 8.0
- ☒ 3.0
- ☐ 5.0
- ☐ 4.0
- ☐ 1.0

323 Maliyyə intizamı dedikdə

- ☐ Hesablama Palatasının pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması başa düşülür
- ☒ müəssisə, idarə və təşkilatların və vətəndaşların pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması
- ☐ Vergilər Nazirliyinin pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması başa düşülür
- ☐ Nazirlər Kabinetinin pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması başa düşülür
- ☐ Milli Məclisin pul vəsaitlərinin təşkili, bölgüsü və istifadə edilməsi qaydalarına və göstərişlərinə dəqiqliklə və dönmədən əməl olunması başa düşülür

324 Azərbaycan Respublikasının maliyyə fəaliyyəti dedikdə.....

- ☐ heç biri
- ☒ sosial-iqtisadi inkişaf proqramlarının reallaşdırılması, şlkənin müdafiəsi və təhlükəsizliyinin təvbn edilməsi məqsədləri üçün dövlətin və bələdiyyələrin maliyyə ehtiyatlarının plana uyğun yaradılması, bölüşdürülməsi, istifadəsi başa düşülür.
- ☐ bankların sərəncamında olan və onların qalmış pul vəsaitlərinin dövlət üçün təşkil olunması və digər ehtiyaclar üçün əvəzli və müddətli şərtlərlə verilməsidir
- ☐ dövlət maliyyə fondlarının gəlirləri dövlətin özü tərəfindən tətbiq edilən vergi sistemi vasitəsi ilə məcburi qaydada təmin edilməsi başa düşülür
- ☐ dövlət maliyyəsi dövlətin özü tərəfindən idarə olunan pul sistemi ilə bütün səviyyələrdə bağlı olması

325 Mərkəzləşdirilməmiş pul fondlara nə aiddir

- ☐ hakimiyyət subyekti kimi dövlət sərəncamına daxil olan pul vəsaiti fondları
- ☒ müəssisə və təşkilatların maliyyəsi (pul) aiddir
- ☐ dövləti maliyyələşdirən pul
- ☐ hüquqi və fiziki şəxslərdən yığılan cərimələri
- ☐ bankların sərəncamında olan və onların qalmış pul vəsaitlərinin təşkil olunması və digər ehtiyaclar üçün əvəzli və müddətli şərtlərlə verilməsi üzrə münasibətlər

326 Mərkəzləşdirilmiş pul fondlara nə aiddir

- ☐ bankların sərəncamında olan və onların qalmış pul vəsaitlərinin təşkil olunması və digər ehtiyaclar üçün əvəzli və müddətli şərtlərlə verilməsi üzrə münasibətlər
- ☒ hakimiyyət subyekti kimi dövlət sərəncamına daxil olan pul vəsaiti fondlara
- ☐ hüquqi və fiziki şəxslərdən yığılan cərimələri
- ☐ komersiya və qeyri komersiya təşkilatlarının maliyyəsi
- ☐ dövləti maliyyələşdirən maliyyə

327 Pul fondunun hansı növləri var

- ☐ qeyri maliyyə
- ☒ Mərkəzləşdirilmiş və mərkəzləşdirilməmiş
- ☐ sığorta
- ☐ komersiya və qeyri komersiya
- ☐ maliyyə

328 Sığorta fondunun əsas məqsədi

- ☐ hüquqi və fiziki şəxslərdən yığılan cərimələri sığortalayır
- ☒ təbii fəlakət, bədbəx hadisə və digər hallarda göstərilənlərin nəticələrini aradan qaldırmaq üçün istifadə edilir
- ☐ kredit sığortalayır
- ☐ dövləti maliyyəsini sığortalayır
- ☐ komersiya və qeyri komersiya təşkilatlarının maliyyəsini sığortalayır

329 Müəssisə, idarə və təşkilatların maliyyəsinin hansı növü var

- ☐ kredit təşkilatı
- ☒ komersiya və qeyri komersiya
- ☐ bankrot
- ☐ özünü maliyyələşdirən
- ☐ dövləti maliyyələşdirən maliyyə

330 Dövlət krediti nədir

- ☐ hüquqi və fiziki şəxslərdən yığılan kredit faizləri
- ☒ hüquqi və fiziki şəxslərin pul vəsaitlərindən dövlətin müvəqqəti istifadə edilməsi ilə əlaqədar münasibətlərdir
- ☐ hüquqi və fiziki şəxslərdən yığılan cərimələrdir
- ☐ hüquqi və fiziki şəxslərdən yığılan vergilər və ödəmələr
- ☐ hüquqi və fiziki şəxslər tərəfindən vergi orqanlarına qaytarılmamaq şərti ilə verilən pul

331 Azərbaycan Respublikasının pul fondlarının hüquq institutları

- ☐ gömrük yığımları
- ☒ - Dövlət maliyyəsi, müəssisə, idarə, təşkilatların maliyyəsi, kredit fondu, dövlət sığorta fondu, büdcə fondu və.s
- ☐ - Bank kreditləri, təşkilatların maliyyəsi
- ☐ - onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların pul vəsaiti.
- ☐ - Dövlət maliyyəsi, müəssisə, idarə, təşkilatların maliyyəsi və borc fondu

332 İqtisadi mexanizm rolunda maliyyə

- ☐ dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların yalnız vergi formasında yığılan pul vəsaitidir.
- ☒ ümumi daxili məhsulun və milli gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi mexanizmi, habelə istehsal və ictimai tələbatların ödənilməsi üzərində nəzarət vasitəsidir.
- ☐ gəlirin bölüşdürülməsi və yenidən bölüşdürülməsi mexanizmi, habelə istehsal və ictimai tələbatların ödənilməsi üzərində nəzarət vasitəsidir.
- ☐ idarə, təşkilatların pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi və istifadə olunması prosesində yaranan ictimai münasibətlər başa düşülür.
- ☐ sosial ehtiyacların təmin edilməsi üçün zəruri olan dövlətin, onun inzibati ərazi vahidlərinin pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi mexanizmidir

333 İqtisadi münasibət kimi maliyyə dedikdə....

- ☐ pul vəsaiti fondularının yaradılması, bölüşdürülməsi və istifadə olunması prosesində yaranan ictimai münasibətlər başa düşülür
- ☐ sosial ehtiyacların təmin edilməsi üçün zəruri olan dövlətin, onun inzibati ərazi vahidlərinin pul vəsaiti fondularının yaradılması, bölüşdürülməsi və mənimlənməsi prosesində yaranan ictimai münasibətlər başa düşülür.
- ☒ iqtisadi və sosial ehtiyacların təmin edilməsi üçün zəruri olan dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların pul vəsaiti fondularının yaradılması, bölüşdürülməsi və istifadə olunması prosesində yaranan ictimai münasibətlər başa düşülür.
- ☐ iqtisadi ehtiyacların təmin edilməsi üçün zəruri olan inzibati ərazi vahidlərinin istifadə olunması prosesində yaranan ictimai münasibətlər başa düşülür.
- ☐ iqtisadi və sosial ehtiyacların təmin edilməsi üçün zəruri pul vəsaiti fondularının yaradılması, bölüşdürülməsi və istifadə olunması prosesində yaranan ictimai münasibətlər başa düşülür.

334 maliyyə hansı kateqoriyaya aiddir

- ☐ pul
- ☒ iqtisadi
- ☐ - siyasi
- ☐ - hüquqi
- ☐ maliyyə

335 Maliyyənin Nəzarət funksiyası

- ☐ dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların pul və vəsaiti artır
- ☒ dövlətin və ya digər pul fondlarına maliyyə ehtiyatlarının daxil olması prosesi, maliyyə ehtiyatlarının bölüşdürülməsi və onlardan necə istifadə edilməsi və s. Haqqında daima məlumat əldə edilir
- ☐ dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların sərəncamına daxil olan əmlaka nəzarət edir
- ☐ dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların və fiziki şəxslərin pul vəsaitlərinə nəzarət edir.
- ☐ dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların sərəncamından çıxarılan pul vəsaitlərinə nəzarət edir

336 Maliyyənin Bölgü funksiyası

- ☐ təşkilatların pul vəsaiti artır
- ☒ pul dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların və fiziki şəxslərin sərəncamına daxil olur.
- ☐ pul dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların sərəncamından çıxır
- ☐ əmlak dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların sərəncamına daxil olur.
- ☐ dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların pul və vəsaiti artır

337 Maliyyənin funksiyaları

- ☐ nəzarət, yenidən bölgü
- ☒ Bölgü, nəzarət, tənzimləmə
- ☐ vergi yığım sərəncamına daxil olur.
- ☐ yığım, bölgü, yenidən bölgü.
- ☐ gömrük yığımları

338 maddi məzmunu görə maliyyə

- ☐ dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların yalnız vergi formasında yığılan pul vəsaiti fondudur.
- ☒ dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların pul vəsaiti fondudur
- ☐ dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların əmlak fondudur
- ☐ dövlətin, onun inzibati ərazi vahidlərinin, habelə müəssisə, idarə, təşkilatların valyuta vəsaiti fondudur
- ☐ dövlətin vəsaiti

339 Maliyyə” Ərəbcədən tərcümədə nə deməkdir

- ☐ iqtisadi mexanizm
- ☒ pul yığını
- ☐ pulun bölüşdürülməsi
- ☐ pul mənbəyi
- ☐ pulun paylanması

340 maliyyənin anlayışı aşağıdakılardan hansıdır

- ☐ maliyyə cəmiyyətdə pulla bağlı mülki münasibətlərini tənzimləyir
- ☒ dövlətin funksiyalarının yəta keçirilməsinin təmin edən pul vəsaitləri fondlarının yaradılması, və istifadəsi üzrə dövlət tərəfindən tənzimlənən iqtisadi münasibətlər sistemi kimi ifadə olunur
- ☐ maliyyə cəmiyyətdə maliyyə münasibətlərini tənzimləyir
- ☐ maliyyə cəmiyyətdə pul münasibətlərini tənzimləyir
- ☐ maliyyə cəmiyyətdə iqtisadi münasibətlərini tənzimləyir

341 Maliyyə hüququnun mənbələri

- ☐ AR Prezidentinin fərmanları
- ☒ hamsı
- ☐ Vergi məəcəlləsi
- ☐ AR Konstitusiyası
- ☐ Budcə haqqında qanun

342 maliyyə-fəaliyyətinin məzmununa görə bölünür,,,

- ☐ dövlətin daxili borcları ilə əlaqədar münasibətlər və.s
- ☒ hamsı
- ☐ müəssisələrin, idarələrin pul vəsaiti fondlarının yaradılması, bölüşdürülməsi
- ☐ büdcə, büdcələrin və büdcədən kənar məqsədli fondların təikili və icra olunması ilə əlaqədar münasibətlər
- ☐ vergi münasibətləri

343 maliyyə fəaliyyəti iqtisadi meyyara görə hansı qruplara bölünür.

- ☐ ictimai
- ☒ maliyyə və qeyri maliyyə xarakterli
- ☐ iqtisadi
- ☐ hüquqi
- ☐ siyasi

344 Maliyyə fəaliyyətinin funksiyaları aşağıdakılardır

- ☐ pul nişanlarının emisiyası
- ☒ hamsı
- ☐ pul vəsaitləri fondunun səfərbər olması
- ☐ maliyyə ehtiyatlarından istifadə olunma
- ☐ dövlətin maliyyə resurslarının bölüşdürülməsi

345 Maliyyə hüququnun anlayışı hansıdır?

- ☐ maliyyə cəmiyyətdə iqtisadi münasibətlərini tənzimləyir
- ☒ maliyyə hüququ ictimai inkişafın hər hansı bir dövründə dövlətin vəzifə və funksiyalarının həyata keçirilməsinin təmin olunması üçün maliyyə fəaliyyəti prosesində yaranan ictimai münasibətləri nizama salan hüquq normaları məcmusudur.
- ☐ dövlətin funksiyalarının yəta keçirilməsinin təmin edən pul vəsaitləri fondlarının yaradılması, və istifadəsi üzrə dövlət tərəfindən tənzimlənən iqtisadi münasibətlər sistemi kimi ifadə olunur
- ☐ maliyyə cəmiyyətdə pul münasibətlərini tənzimləyir
- ☐ maliyyə cəmiyyətdə maliyyə münasibətlərini tənzimləyir

346 Vergi dərəcəsi

- ☒ hər vergi vahidi üçün vergi ölçüsüdür
- ☐ vergi elementidi .
- ☐ hamsı
- ☐ vergi elementi deyil
- ☐ vergi predmetinin göstəricisidir

347 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206-cı maddəsinə əsasən,

- ☐ vergi predmetinin ölçü parametridir.
- ☐ Vergi bazası vergi elementi kimi vergi predmetinin kəmiyyət göstəricisidir və onu ifadə edir vergi elementi kimi vergi predmetinin keyfiyyət göstəricisidir və onu ifadə edir.
- ☐ gəlir vergisi üçün vergi vahidi kənd təsərrüfatı təyinatlı torpaqlar üçün 1 ha, qeyri-kənd təsərrüfatı təyinatlı torpaqlar üçün 1 kv.m.- dir. Vergi vahidi vergi bazasının həcmi müəyyən etməkdə istifadə edilir
- ☒ torpaq vergisi üçün vergi vahidi kənd təsərrüfatı təyinatlı torpaqlar üçün 1 ha, qeyri-kənd təsərrüfatı təyinatlı torpaqlar üçün 1 kv.m.- dir. Vergi vahidi vergi bazasının həcmi müəyyən etməkdə istifadə edilir
- ☐ Vergi bazası vergi elementi kimi vergi predmetinin kəmiyyət göstəricisidir və onu ifadə edir vergi elementi kimi vergi predmetinin keyfiyyət göstəricisi deyil

348 vergi miqyası

- ☐ sadə elemenydir.
- ☐ vergi elementi di .
- ☐ vergi elementi , predmetinin göstəricisi deyil
- ☒ vergi predmetinin ölçü parametridir.
- ☐ vergi elementi deyil

349 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12-ci maddəsinin 4-cü bəndinə əsasən,

- ☐ vergi elementi kimi vergi predmetinin keyfiyyət göstəricisidir və onu ifadə edir.
- ☐ vergi elementi kimi vergi predmetinin göstəricisi deyil
- ☐ sadə elemenydir.
- ☐ vergi elementi deyil
- ☒ Vergi bazası vergi elementi kimi vergi predmetinin kəmiyyət göstəricisidir və onu ifadə edir

350 Vergi bazası

- ☐ vergi elementi deyil
- ☐ vergi elementi kimi vergi predmetinin göstəricisi deyil
- ☐ vergi elementi kimi vergi predmetinin keyfiyyət göstəricisidir və onu ifadə edir.
- ☒ vergi elementi kimi vergi predmetinin kəmiyyət göstəricisidir və onu ifadə edir
- ☐ sadə elemenydir.

351 vergi hüquq elmi

- ☐ vergi bazasının azaldılmasına yönələn endirimlər;
- ☐ xüsusi tədris kursu olub, tədris fənnidir
- ☐ - heç biri
- ☐ vergi kreditləri
- ☒ maliyyə hüquq elminin tərkib hissəsidir;

352 Vergi hüququ

- ☐ heç biri
- ☐ Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəliödənəşdir.
- ☐ dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin məcburi ödənişdir.

- ☒ Azərbaycan Respublikasında vergi və digər ödəmələrin müəyyən edilməsi, tətbiqi və müxtəlif səviyyəli büdcələrə, fondlara ödənilməsi, habelə vergi nəzarətinin həyata keçirilməsi, vergi orqanlarının aktlarından, onların vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsi, eyni zamanda vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət müəyyən edilməsi zamanı yaranan münasibətləri nizama salan maliyyə hüququ normalarının məcmusudur.
- ☐ vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzli ödənişlər.

353 vergi hüququ

- ☐ heç biri
- ☐ maliyyə hüquq elminin tərkib hissəsidir;
- ☐ vergi bazasının azaldılmasına yönələn endirimlər;
- ☒ xüsusi tədris kursu olub, tədris fənnidir
- ☐ vergi kreditləri

354 Vergi qanunvericiliyi endirimləri belə müəyyən edir:

- ☐ vergi bazasının azaldılmasına yönələn endirimlər;
- ☐ vergiqoyulmadan müəyyən obyektlərin çıxarılması;
- ☐ vergi kreditləri
- ☐ - heç biri
- ☒ vergi dərəcəsinin aşağı salınması; vergi məbləğinin aşağı salınması.

355 Vergi güzəştləri hansılardır

- ☐ - heç biri
- ☐ maddi nemətlərin istehsalı.
- ☐ maddi neətlərin dövriyyəsi
- ☒ - vergiqoyulmadan müəyyən obyektlərin çıxarılması; vergi bazasının azaldılmasına yönələn endirimlər; vergi kreditləri
- ☐ maddi nemətlərin istehlakı

356 Bu hüquqi fakt ƏDV, aksiz, gömrük rüsumu və s. vergilərin alınması üçün əsas hesab edilir.

- ☐ heç biri
- ☒ maddi nemətlərin istehlakı.
- ☐ maddi neətlərin dövriyyəsi
- ☐ maddi nemətlərin istehsalı.
- ☐ artıq ödənilmiş verginin qaytarılması

357 Bu hüquqi fakt qiymətli kağızlarla əməliyyatlardan verginin alınması, və ya konkret notarial qaydada özgəninkiləşdirilməsi zamanı dövlət rüsumunun alınması üçün əsasdır və s.

- ☐ -heç biri
- ☒ maddi neətlərin dövriyyəsi
- ☐ maddi nemətlərin istehlakı.
- ☐ maddi nemətlərin istehsalı.
- ☐ artıq ödənilmiş verginin qaytarılması

358 Bu hüquqi fakt mənfəət vergisi və gəlir vergisinin alınması üçün əsasdır

- ☐ heç biri
- ☒ - maddi nemətlərin istehsalı.
- ☐ maddi nemətlərin istehlakı. Bu hüquqi fakt ƏDV, aksiz, gömrük rüsumu və s. vergilərin alınması üçün əsas hesab edilir.
- ☐ maddi neətlərin dövriyyəsi
- ☐ artıq ödənilmiş verginin qaytarılması

359 Vergi obyektı.

- ☐ artıq ödənilmiş verginin qaytarılması
- ☒ verginin ödənilməsini şərtləndirən hüquqi faktlardır.
- ☐ vergi daşıyıcısı;
- ☐ vergi mənbəyi;
- ☐ vergi güzəştləri; vergi qanunverciliyinin pozulmasına görə məsuliyyət;

360 Verginin əsas elementləri hansılardır

- ☐ vergiqoyulma metodu; vergi dövrü (hesabat dövrü); verginin ödənilməsi qaydası
- ☒ hamsı
- ☐ vergi bazası; vergi miqyası; vergi vahidi;
- ☐ vergi ödəyicisi ,vergi obyektı; vergi predmeti;
- ☐ vergi dərəcəsi (stavkası); verginin hesablaşma qaydası və üsulları; verginin ödəmə müddəti;

361 Verginin hansı hüquqi əlaməti göstərilir

- ☐ vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzli ödənişdir.
- ☒ Vergi – qanunla müəyyən edilmiş ölçülərdə və müddətlərdə köçürülən ödəmədir. Verginin ölçüsü, daha dəqiq desək, dərəcəsi və ödəmə müddəti ali hakimiyyət orqanının qəbul etdiyi xüsusi hüquq aktlarında – qanunlarda müəyyən olunur. Başqa heç bir akt verginin bu göstəricilərini müəyyən edə bilməz
- ☐ Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəliödənişdir.
- ☐ «Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir».
- ☐ dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin məcburi ödənişdir.

362 Verginin hansı hüquqi əlaməti göstərilir

- ☐ vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzli ödənişdir.
- ☒ Vergi dövlət büdcəsinin əsas mənbəyini təşkil edir
- ☐ Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəliödənişdir.
- ☐ «Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir».
- ☐ dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin məcburi ödənişdir

363 Verginin hansı hüquqi əlaməti göstərilir:

- ☐ vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzli ödənişdir.
- ☒ Vergi – ümumməcburi pul ödəməsidir
- ☐ Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəliödənişdir.
- ☐ «Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir».
- ☐ dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin məcburi ödənişdir.

364 Verginin əsas elementləri hansılardır

- ☐ vergiqoyulma metodu; vergi dövrü (hesabat dövrü); verginin ödənilməsi qaydası
- ☒ hamsı
- ☐ vergi bazası; vergi miqyası; vergi vahidi;
- ☐ vergi ödəyicisi ,vergi obyektı; vergi predmeti;
- ☐ vergi dərəcəsi (stavkası); verginin hesablaşma qaydası və üsulları; verginin ödəmə müddəti;

365 Vergiinin hansı hüquqi əlaməti göstərilir

- ☐ vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzli ödənişdir.
- ☒ Fiziki və hüquqi şəxslərdən bu və ya digər verginin tələb edilməsi üçün hüquqi əsas olmalıdır. Vergiqoyulmanın hüquqi əsası, ona hüquqi qüvvə verən qanundur. Vergi yalnız qanunla tətbiq edilə, qanunla da ləğv edilə bilər.
- ☐ Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəliödənişdir.
- ☐ «Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir».
- ☐ dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin məcburi ödənişdir.

366 Vergiinin hansı hüquqi əlaməti göstərilir

- ☐ vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzli ödənişdir.
- ☒ vergi – əvəzsiz pul ödəməsidir. Başqa sözlə, vergi ekvivalentsiz ödənişdir. Bu xüsusiyyətinə görə vergi başqa növ ödəmələrdən, məsələn, rüsumlardan fərqlənir. Belə ki, rüsum ödənilməsi əvəzində vətəndaşa müvafiq xidmət göstərilir. Deməli, rüsum əvəzli, vergi isə əvəzsiz ödəmədir.
- ☐ Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəliödənişdir.
- ☐ «Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir».
- ☐ dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin məcburi ödənişdir.

367 Vergiinin hansı hüquqi əlaməti göstərilir

- ☐ vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzli ödənişdir.
- ☒ Vergi qaytarılmamaq şərti ilə alınan ödəmədir.
- ☐ Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəliödənişdir.
- ☐ «Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir».
- ☐ dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin məcburi ödənişdir.

368 Vergiinin hansı hüquqi əlaməti göstərilir

- ☐ vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzli ödənişdir.
- ☒ Eyni bir mənbədən müəyyən vaxt ərzində verginin alınması yalnız bir dəfə həyata keçirilə bilər (ikiqat vergiqoyulma istisna təşkil edir).
- ☐ Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəliödənişdir.
- ☐ «Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir».
- ☐ dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin məcburi ödənişdir.

369 Vergiinin hansı hüquqi əlaməti göstərilir

- ☐ vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzli ödənişdir.
- ☒ Vergiqoyulmanın hüquqi əsasıdan başqa faktiki əsası da olması zəruridir. Faktiki əsas olmazsa, heç bir vergitutmadan söhbət gedə bilməz. Faktiki əsas vergiqoyulma üçün zəruri olan və müvafiq subyektlərdə vergi öhdəlikləri yaradan şərtlərin məcmusudur. Verginin faktiki əsası kimi gəlir, əmlak və s. obyektləri misal göstərə bilərik.

- ☐ Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəliödənəşdir.
- ☐ «Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir».
- ☐ dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin məcburi ödənişdir.

370 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 11-ci mddəsində deyilir

- ☐ heç biri.
- ☒ «Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir».
- ☐ dövlətn və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin məcburi ödənişdir
- ☐ Vergi – dövlətn və bələdiyyələrin fəaliyyətinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəliödənəşdir.
- ☐ vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzli ödənişdər.

371 dövlətin əsas gəlir mənbəyi

- ☐ - yığımrlar
- ☒ - Hamsı
- ☐ - rüsum,
- ☐ - vergi,
- ☐ - cərimələr,

372 Dövriyyə həcmnin səviyyəsinə görə, regionlar üzrə fərqlənən vergi növü hansıdır?

- ☐ diferensial vergi
- ☒ sadələşdirilmiş vergi
- ☐ mənfəət vergisi
- ☐ əlavə dəyər vergisi
- ☐ aksizlər

373 Konstitusiyanın 94-cü maddəsinə görə respublikamızda maliyyə fəaliyyətinin, vergi və rüsumların ümumi əsaslarının müəyyən edilməsi səlahiyyəti məxsusdur?

- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
- ☒ Azərbaycan Respublikasının Milli Məclisinə
- ☐ Azərbaycan Respublikasının Prezidentinə
- ☐ Azərbaycan Respublikasının Vergilər nazirliyinə
- ☐ Azərbaycan Respublikasının Maliyyə nazirliyinə

374 Vergiqoyulmada neçə qrup prinsiplər fərqləndirilir

- ☐ 6.0
- ☒ 3.0
- ☐ 5.0
- ☐ 2.0
- ☐ 9.0

375 Vergi sistemi

- ☐ – təşkilati-hüquqi və iqtisadi vahidliyə malik olmayan vergilərin məcmusudur
- ☒ təşkilati-hüquqi və iqtisadi vahidliyə malik ayrı-ayrı vergilərin məcmusudur.
- ☐ – pərakəndə vergilərin məcmusudur
- ☐ – təşkilati-hüquqi və iqtisadi vahidliyə malik bütöv bir sistemdir
- ☐ sosial-iqtisadi vahidliyə malik ayrı-ayrı vergilərin məcmusudur

376 Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxs və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi

- ☐ vergi yığan şəxslər
- ☒ daimi nümayəndəlik
- ☐ banklar (kredit təşkilatları)
- ☐ vergi agentləri
- ☐ qarşılıqlı surətdə asılı olan şəxslər

377 vergi və rüsumları bilavasitə yığan şəxslərdir.

- ☐ daimi nümayəndəlik
- ☒ - vergi yığan şəxslər
- ☐ banklar (kredit təşkilatları)
- ☐ vergi agentləri
- ☐ qarşılıqlı surətdə asılı olan şəxslər

378 Vergi Məcəlləsinin 10-cu və 75-ci maddələrinə əsasən vergi və rüsumların büdcəyə köçürülməsinə dair ödəmə tapşırıqlarını icra edən idarələr.

- ☐ - daimi nümayəndəlik
- ☒ banklar (kredit təşkilatları)
- ☐ qarşılıqlı surətdə asılı olan şəxslər
- ☐ vergi agentləri
- ☐ vergi yığan şəxslər

379 Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən aralarındakı münasibət fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki və ya hüquqi şəxslər kimdir

- ☐ vergi yığan şəxslər
- ☐ banklar (kredit təşkilatları)
- ☐ vergi agentləri
- ☐ daimi nümayəndəlik
- ☒ qarşılıqlı surətdə asılı olan şəxslər

380 Vergi Məcəlləsinin 17-ci maddəsinə əsasən bunlar vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə büdcəyə köçürməyə borclu olan şəxslər kimdir

- ☐ daimi nümayəndəlik
- ☒ vergi agentləri
- ☐ qarşılıqlı surətdə asılı olan şəxslər
- ☐ banklar (kredit təşkilatları)
- ☐ vergi yığan şəxslər

381 banklar (kredit təşkilatları)

- ☐ vergi və rüsumları bilavasitə yığan şəxslərdir
- ☒ Vergi Məcəlləsinin 10-cu və 75-ci maddələrinə əsasən vergi və rüsumların büdcəyə köçürülməsinə dair ödəmə tapşırıqlarını icra edən idarələr
- ☐ Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən aralarındakı münasibət fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki və ya hüquqi şəxslər
- ☐ Vergi Məcəlləsinin 17-ci maddəsinə əsasən bunlar vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə büdcəyə köçürməyə borclu olan şəxslər
- ☐ Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxs və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi

382 vergi yığan şəxslər

- ☐ Vergi Məcəlləsinin 10-cu və 75-ci maddələrinə əsasən vergi və rüsumların büdcəyə köçürülməsinə dair ödəmə tapşırıqlarını icra edən idarələr.

- ☒ vergi və rüsumları bilavasitə yığan şəxslərdir.
- ☐ Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən aralarındakı münasibət fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki və ya hüquqi şəxslər
- ☐ Vergi Məcəlləsinin 17-ci maddəsinə əsasən bunlar vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə büdcəyə köçürməyə borclu olan şəxslər
- ☐ Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi

383 daimi nümayəndəlik

- ☐ Vergi Məcəlləsinin 10-cu və 75-ci maddələrinə əsasən vergi və rüsumların büdcəyə köçürülməsinə dair ödəmə tapşırıqlarını icra edən idarələr.
- ☒ Vergi Məcəlləsinin 17-ci maddəsinə əsasən bunlar vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə büdcəyə köçürməyə borclu olan şəxslər
- ☐ Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən aralarındakı münasibət fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki və ya hüquqi şəxslər
- ☐ Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi
- ☐ vergi və rüsumları bilavasitə yığan şəxslərdir.

384 qarşılıqlı surətdə asılı olan şəxslər

- ☐ Vergi Məcəlləsinin 10-cu və 75-ci maddələrinə əsasən vergi və rüsumların büdcəyə köçürülməsinə dair ödəmə tapşırıqlarını icra edən idarələr.
- ☒ Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən aralarındakı münasibət fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki və ya hüquqi şəxslər
- ☐ Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi
- ☐ Vergi Məcəlləsinin 17-ci maddəsinə əsasən bunlar vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə büdcəyə köçürməyə borclu olan şəxslər
- ☐ vergi və rüsumları bilavasitə yığan şəxslərdir.

385 vergi agentləri

- ☐ Vergi Məcəlləsinin 10-cu və 75-ci maddələrinə əsasən vergi və rüsumların büdcəyə köçürülməsinə dair ödəmə tapşırıqlarını icra edən idarələr.
- ☒ Vergi Məcəlləsinin 17-ci maddəsinə əsasən bunlar vergini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə büdcəyə köçürməyə borclu olan şəxslər
- ☐ Azərbaycan Respublikasında qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəliyi
- ☐ Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən aralarındakı münasibət fəaliyyətlərinin iqtisadi nəticələrinə və ya onların təmsil etdiyi şəxslərin fəaliyyətinə bilavasitə təsir göstərə bilən fiziki və ya hüquqi şəxslər
- ☐ vergi və rüsumları bilavasitə yığan şəxslərdir.

386 Vergi orqanlarının hüquqları və vəzifələri verilmişdir

- ☐ Vergi Məcəlləsinin 30-cu maddəsində
- ☒ Vergi Məcəlləsinin 23-cü və 24-cü maddələrində
- ☐ Gömrük Məcəlləsində
- ☐ Azərbaycan Respublikasının Konstitusiyasında
- ☐ Vergi Məcəlləsinin 25-cü və 26-cü maddələrində

387 vergi orqanlarının fəaliyyət prinsiplərini hansılardır

- ☐ vergi orqanları fəaliyyətində məqsədyönlülük prinsipi.
- ☒ həmsi
- ☐ vergi orqanları sisteminin müstəqilliyi prinsipi və ya operativliyi (çevikliyi) prinsipi;
- ☐ vergi orqanları sisteminin vahidliyi prinsipi və stabilliyi prinsipi;
- ☐ vergi orqanları fəaliyyətində qanunçuluq prinsipi;

388 «Azərbaycan Respublikası Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamə təsdiq edilmişdir.

- ☐ Azərbaycan Respublikası Prezidentinin 10 iyun 1997-i il tarixli Fərmanı ilə
- ☒ Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2001-i il tarixli Fərmanı ilə
- ☐ Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2008-i il tarixli Fərmanı ilə

- ☐ Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2000-i il tarixli Fərmanı ilə
- ☐ Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2003-i il tarixli Fərmanı ilə

389 İdarəçilik ierarxiyası üzrə vergi orqanları sistemi hansı səviyyəli quruluşa malikdir:

- ☐ -federativ
- ☒ respublika (habelə muxtar respublika) səviyyəsində; yerli səviyyədə, yəni şəhər, rayon və şəhərlərdə də rayonlar üzrə
- ☐ -milli
- ☐ -beynəlxalq
- ☐ -muxtar

390 Azərbaycanda vergi orqanları neçənci ildən fəaliyyət göstərir

- ☐ 1996-ci ildən
- ☒ 1992-ci ildən
- ☐ 1991-ci ildən
- ☐ 1995-ci ildən
- ☐ 1998-ci ildən

391 Vergi orqanlarının fəaliyyətinin predmetini nə təşkil edir:

- ☐ bildiriş üzrə verginin ödənilməsi
- ☒ vergilərin hesablanması düzgünlüyü; vergi ödənişinin tamlığı; vergi ödənişinin vaxtında aparılması
- ☐ gəlir mənbəyində verginin ödənilməsi;
- ☐ vergilərin deklarativ üsulla ödənilməsi;
- ☐ kadastr üsulu ilə verginin ödənilməsi;

392 Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 20-ci maddəsinə əsasən,

- ☒ vergi orqanları hakimiyyət səlahiyyətləri ilə təmin edilmiş dövlət orqanıdır
- ☐ vergi orqanları müstəqil orqanıdır.
- ☐ vergi orqanları cəza təyinemə funksiyasını həyata keçirir
- ☐ vergi orqanları sifariş həyata keçirən orqanıdır.
- ☐ vergi orqanları səlahiyyətsiz orqanıdır.

393 Vergi ödəyicilərin aşağıdakı vəzifələri vardır:

- ☐ vergi orqanlarına qanunvericilikdə nəzərdə tutulan müddətlərdə və qaydalarda hesabatlar təqdim etmə
- ☒ Həmsi
- ☐ vergi orqanlarında hüquqi və ya fiziki şəxs kimi uçota durmaq;
- ☐ qanunla müəyyən edilmiş vergiləri ödəmək;
- ☐ gəlir və vergitutma obyektlərinin uçotunu aparmaq;

394 vergi ödəyicilərin hüquqları

- ☐ qanunla müəyyən edilmiş vergi güzəştlərindən istifadə etmək və s.
- ☒ həmsi
- ☐ qüvvədə olan normativ hüquqi aktlar haqqında, özlərinin hüquq və vəzifələri, vergi orqanlarının vəzifəli şəxslərinin səlahiyyətləri haqqında yazılı izahatlar almaq;
- ☐ vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələrinə dair yazılı izahatlar almaq;
- ☐ artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək;

395 Vergi ödəyicilərinin aşağıdakı hüquqları vardır:

- ☐ vergi orqanlarına qanunvericilikdə nəzərdə tutulan müddətlərdə və qaydalarda hesabatlar təqdim etmə
- ☒ Heç biri
- ☐ vergi orqanlarında hüquqi və ya fiziki şəxs kimi uçota durmaq;
- ☐ qanunla müəyyən edilmiş vergiləri ödəmək;
- ☐ gəlir və vergitutma obyektlərinin uçotunu aparmaq;

396 vergi hüquq münasibətlərində aşağıdakı subyektlər iştirak edir:

- ☐ büdcədən kənar fondların orqanları.
- ☒ -həmsi
- ☐ vergi orqanları; gömrük orqanları;
- ☐ vergi ödəyicilər; vergi agentləri;
- ☐ maliyyə orqanları; vergi və rüsum yığan şəxslər;

397 Vergi hüquq münasibətlərinə aşağıdakılar şamil edilir:

- ☐ - vergi nəzarətinin həyata keçirilməsi prosesində yaranan münasibətlər;
- ☒ həmsi
- ☐ Azərbaycan Respublikasının vergi sisteminin yaradılması və təkmilləşdirilməsi ilə əlaqədar münasibətlər; respublikanın vergi siyasətinin işlənilib hazırlanması ilə əlaqədar münasibətlər;
- ☐ vergi və ödəmələrin müəyyən edilməsi, tətbiqi və alınması ilə əlaqədar münasibətlər
- ☐ vergi orqanlarının aktlarından, həmin orqanların vəzifəli şəxslərinin hərəkət və ya hərəkətsizliyindən şikayət verilməsi prosesində yaranan münasibətlər; vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinin məsuliyyəti ilə əlaqədar münasibətlər

398 vergi haqqında qanunların geriyə şamil edilməməsi

- ☐ Qəbul olunmuş qanun özündən əvvəlki qanunların tənzim etdiyi münasibətlərə tətbiq edilməməlidir.
- ☒ Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin VII hissəsinə görə yalnız fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir
- ☐ vergilər vergi ödəyicilərin siyasi, ideoloji, etnik, konfessional və digər xüsusiyyətlərinə görə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz.
- ☐ Azərbaycan Respublikası Konstitusiyasının 81 və 94-cü maddələrinə əsasən, vergilər haqqında qanunların qəbulu, onlara əlavə və dəyişikliklər qanunverici orqan kimi yalnız Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilə bilər.
- ☐ qanunlarda verginin bütün əsas elementlərinin müəyyən edilməsi ilə təmin edilir. Vergi qanunvericiliyi elə tərzdə formalaşdırılmalıdır ki, hər bir vergi ödəyici hansı vergiləri hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilmiş olsun.

399 Vergiqoyulmanın ümumiliyi nədir

- ☐ Qəbul olunmuş qanun özündən əvvəlki qanunların tənzim etdiyi münasibətlərə tətbiq edilməməlidir.
- ☒ hər bir kəs heç bir istisna olmadan qanunla müəyyən edilmiş vergi və rüsumları ödəməlidir.
- ☐ vergilər vergi ödəyicilərin siyasi, ideoloji, etnik, konfessional və digər xüsusiyyətlərinə görə müəyyən edilə bilməz və diskriminasiya xarakteri daşıya bilməz
- ☐ Azərbaycan Respublikası Konstitusiyasının 81 və 94-cü maddələrinə əsasən, vergilər haqqında qanunların qəbulu, onlara əlavə və dəyişikliklər qanunverici orqan kimi yalnız Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilə bilər.
- ☐ qanunlarda verginin bütün əsas elementlərinin müəyyən edilməsi ilə təmin edilir. Vergi qanunvericiliyi elə tərzdə formalaşdırılmalıdır ki, hər bir vergi ödəyici hansı vergiləri hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilmiş olsun.

400 vergi hüququnun prinsiplərini göstər

- ☐ vergi və ödəmələr haqqında Azərbaycan Respublikası qanunları və normaları beynəlxalq qanun və normalara zidd olarsa, beynəlxalq qanun və normaların üstünlüyü prinsipi.
- ☒ Həmsi
- ☐ dövlət maraqları ilə vergi hüquq münasibəti iştirakçıların mənafelərinin uzlaşması;
- ☐ vergi haqqında qanunların geriyə şamil edilməməsi;
- ☐ hər kəsin öz gəlirindən eyni növ vergiyə bir dəfədən artıq cəlb edilməsinin yol verilməzliyi prinsipi;

401 vergi hüququnun prinsiplərini göstər

- ☐ vergilərin iqtisadi cəhətdən əsaslandırılması prinsipi; vergi alınmasının bərabərliyi prinsipi;
- ☒ Həmsi
- ☐ vergi və ödəmələrin qanuniliyi prinsipi;
- ☐ vergiqoyulmanın ümumiliyi prinsipi;

- ☐ konstitusion hüquq və azadlıqların həyata keçirilməsinə maneəçilik törədən vergilər müəyyən edilməsinin yolverilməzliyi prinsipi;

402 bildiriş üzrə verginin ödənilməsi nəyi göstərir

- ☐ Vergi ödəyicilər tərəfindən vergilər qanunvericilikdə dəqiq müəyyən edilmiş müddətdə ödənilməlidir.
- ☒ vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməidir.
- ☐ müəyyən həcmdə gəlirdən vergi çıxıldıqdan sonra gəlirin qalan hissəsi vergi ödəyiciyə təqdim olunur
- ☐ verginin ödənilməsi vergi ödəyicisindən müvafiq müddətlərdə vergi orqanına özünün gəlirləri və xərcləri haqqında, gəlir mənbələri, güzəştləri və s. haqqında rəsmi sənəd – bəyənnamə təqdim edilməsini nəzərdə tutur.
- ☐ vergi obyektin zahiri əlamətlərinə və onun orta gəlirlilik dərəcəsinə görə müəyyən olunur.

403 kadastr üsulu ilə verginin ödənilməsi nəyi göstərir

- ☐ Vergi ödəyicilər tərəfindən vergilər qanunvericilikdə dəqiq müəyyən edilmiş müddətdə ödənilməlidir.
- ☒ vergi obyektin zahiri əlamətlərinə və onun orta gəlirlilik dərəcəsinə görə müəyyən olunur.
- ☐ müəyyən həcmdə gəlirdən vergi çıxıldıqdan sonra gəlirin qalan hissəsi vergi ödəyiciyə təqdim olunur
- ☐ verginin ödənilməsi vergi ödəyicisindən müvafiq müddətlərdə vergi orqanına özünün gəlirləri və xərcləri haqqında, gəlir mənbələri, güzəştləri və s. haqqında rəsmi sənəd – bəyənnamə təqdim edilməsini nəzərdə tutur.
- ☐ vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməidir.

404 gəlir mənbəyində verginin ödənilməsi nəyi göstərir

- ☐ Vergi ödəyicilər tərəfindən vergilər qanunvericilikdə dəqiq müəyyən edilmiş müddətdə ödənilməlidir.
- ☐ verginin ödənilməsi vergi ödəyicisindən müvafiq müddətlərdə vergi orqanına özünün gəlirləri və xərcləri haqqında, gəlir mənbələri, güzəştləri və s. haqqında rəsmi sənəd – bəyənnamə təqdim edilməsini nəzərdə tutur.
- ☐ vergi obyektin zahiri əlamətlərinə və onun orta gəlirlilik dərəcəsinə görə müəyyən olunur.
- ☒ - müəyyən həcmdə gəlirdən vergi çıxıldıqdan sonra gəlirin qalan hissəsi vergi ödəyiciyə təqdim olunur
- ☐ vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməidir.

405 Deklarativ üsulla nəyi göstərir

- ☐ vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməidir.
- ☐ Vergi ödəyicilər tərəfindən vergilər qanunvericilikdə dəqiq müəyyən edilmiş müddətdə ödənilməlidir
- ☐ müəyyən həcmdə gəlirdən vergi çıxıldıqdan sonra gəlirin qalan hissəsi vergi ödəyiciyə təqdim olunur
- ☐ vergi obyektin zahiri əlamətlərinə və onun orta gəlirlilik dərəcəsinə görə müəyyən olunur.
- ☒ verginin ödənilməsi vergi ödəyicisindən müvafiq müddətlərdə vergi orqanına özünün gəlirləri və xərcləri haqqında, gəlir mənbələri, güzəştləri və s. haqqında rəsmi sənəd – bəyənnamə təqdim edilməsini nəzərdə tutur.

406 Verginin ödənilməsinin üsullarını göstər:

- ☐ bildiriş üzrə verginin ödənilməsi.
- ☒ hamısı
- ☐ gəlir mənbəyində verginin ödənilməsi;
- ☐ deklarativ üsulla verginin ödənilməsi
- ☐ kadastr üsulu ilə verginin ödənilməsi;

407 Verginin ödənilməsinin üsullarını göstər:

- ☐ bildiriş üzrə verginin ödənilməsi.
- ☒ hamısı
- ☐ gəlir mənbəyində verginin ödənilməsi;
- ☐ deklarativ üsulla verginin ödənilməsi
- ☐ kadastr üsulu ilə verginin ödənilməsi;

408 verginin ödənilməsi qaydasını göstər

- ☐ verginin ödənilməsi faktı üzərində nəzarət.
- ☒ hamsı
- ☐ vergi vəsaitlərinin vəziyyəti (birqayda olaraq Azərbaycan Respublikasında vkrqilər milli pul vahidi olan manatla ödənilməlidir);
- ☐ verginin büdcəyə, yaxud büdcədənənar fonda istiqamətləndirilməsi;
- ☐ ödəmə mexanizmi.;

409 Vergi dərəcələrinin hansı növü vardır:

- ☐ vergi vahidi
- ☒ sabit pul məbləğində vergi dərəcələri; faiz dərəcələri (advalor dərəcə).
- ☐ vergi predmetinin
- ☐ vergi elementi
- ☐ vergi faizi

410 Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunla göstərilmiş həcmdə əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilinməz” hesab edilir ?

- ☐ Vergi hüququ
- ☒ Konstitusiyə hüquq
- ☐ Təbii hüquq
- ☐ Mülki hüquq
- ☐ Beynəlxalq hüquq

411 Vergilərin və digər məcburi dövlət ödənişlərinin tam həcmdə və vaxtında ödənilməsi öhdəliyi aşağıdakılardan hansında təsbit olunmuşdur?

- ☐ Konstitusiyə qanununda
- ☒ Konstitusiyada
- ☐ Vergi Məcəlləsində
- ☐ Mülki Məcəllədə
- ☐ Cinayət Məcəlləsində

412 Aşağıdakılardan hansı vergi hüquq münasibətlərinin subyekti deyil?

- ☐ bələdiyyə orqanları
- ☒ ədliyyə orqanları
- ☐ dövlət orqanları
- ☐ vergi ödəyiciləri
- ☐ vergilərin ödənilməsi ilə əlaqəli şəxslər

413 İerarxiya üzrə vergi hüququnun ali qanunvericilik aktı hansıdır?

- ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsi
- ☒ Azərbaycan Respublikasının konstitusiyası
- ☐ əlavə dəyər vergisi haqqında qanun
- ☐ ikiqat verqitutma haqqında qanun
- ☐ mənfəət vergisi haqqında qanun

414 Vergi hüququ ilə bağlı olan hansı akt 11.07.2000-ci ildə qəbul olunmuş və 01.01.2001-ci il tarixində qüvvəyə minmişdir?

- ☐ mənfəət vergisi haqqında qanun
- ☒ Azərbaycan Respublikasının Vergi Məcəlləsi
- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- ☐ ikiqat verqitutma haqqında qanun
- ☐ əlavə dəyər vergisi haqqında qanun

415 Konstitusiyanın 73-cü maddəsinə əsasən?

- ☐ “qanunla təyin edilmiş vergiləri vaxtında ödəmək hər kəsin borcudur”
- ☒ “qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”
- ☐ “qanunla dövlət rüsumlarını tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”
- ☐ “vergiləri tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”
- ☐ “qanunla təyin edilmiş dövlət rüsumlarını tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur”

416 Vergi hüququnun aşağıdakı fərqləndirici cəhəti düzgün deyil?

- ☐ vergi hüququ fiziki və hüquqi şəxslərin öhdəliklərini müəyyən edir
- ☒ vergi hüququ maliyyə sistemini müəyyən edən hüquq normaları sistemidir
- ☐ vergi hüququ predmetli institutdur
- ☐ vergi hüququ mülkiyyətli subyektlərin ümumi icbari davranış qaydalarını və vəzifəli şəxslər üçün səlahiyyətverici müddəaları birləşdirən normalar sistemidir
- ☐ vergi hüququ vergi ödəmələrinin müəyyən edilməsi və alınması üzrə ictimai münasibətləri tənzimləyir

417 Vergi hüququnun predmetini təşkil edən ictimai münasibətlərə aşağıdakı aid deyil?

- ☐ vergilərin hesablanması və tutulması prosesində yaranan münasibətlər
- ☒ pul münasibətlərinin tənzimlənməsi zəmnən yaranan münasibətlər
- ☐ vergi və vergi xarakterli ödəmələrin tətbiqi ilə əlaqədar olan münasibətlər
- ☐ dövlət və yerli büdcələrə daxil olan vergi və vergi xarakterli digər ödəmələrin müəyyən edilməsi prosesində yaranan münasibətlər
- ☐ vergi nəzarətinin həyata keçirilməsində yaranan münasibətlər

418 Hansı hallarda ƏDV sıfır (0) dərəcə ilə tutulur:

- ☐ beynəlxalq uçuşlar üçün işlədilən yanacaq-sürtkü materiallarının və digər texniki əşyaların təqdim edilməsi ilə bağlı olan nəqliyyat xidmətləri və ya digər xidmətlərin göstərilməsi və s.
- ☒ Həmsi
- ☐ xaricdən alınan əvəzsiz maliyyə yardımları (qarntlar) hesabına malların alınması, işlərin görülməsi, xidmətlərin göstərilməsi və bunların idxalı;
- ☐ xarici ölkələrin diplomatik və analoci nümayəndəliklərinin rəsmi istifadəsi, habelə bunların diplomatik, inzibati və texniki işçilərinin, habelə onlarla yaşayan ailə üzvlərinin şəxsi istifadəsi üçün nəzərdə tutulan mal və xidmətlər;
- ☐ beynəlxalq yük və sərnişinlərin daşınması,

419 Vergi Məcəlləsinin 7-ci maddəsində nə göstərilir

- ☐ - hüquqi şəxslərdən əmlak vergisi
- ☒ Naxçıvan MR-da tutulan vergilər
- ☐ hüquqi yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
- ☐ fiziki şəxslərdən gəlir vergisi;
- ☐ - əlavə dəyər vergisi; aksizlər;

420 göstərilənlərdən hansı umumdövlət vergisi deyil

- ☐ hüquqi şəxslərdən əmlak vergisi;
- ☒ reklam vergisi;
- ☐ hüquqi şəxslərdən mənfəət vergisi;
- ☐ fiziki şəxslərdən gəlir vergisi;
- ☐ əlavə dəyər vergisi; aksizlər;

421 göstərilənlərdən hansı umumdövlət vergisi deyil

- ☐ heç biri
- ☒ hüquqi yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
- ☐ əlavə dəyər vergisi; aksizlər;
- ☐ fiziki şəxslərdən gəlir vergisi;
- ☐ hüquqi şəxslərdən əmlak vergisi;

422 göstərilənlərdən hansı yerli vergi deyil

- ☐ - yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
- ☒ - sadələşdirilmiş sistem üzrə vergi;
- ☐ - fiziki şəxslərdən əmlak vergisi;
- ☐ fiziki şəxslərdən torpaq vergisi;
- ☐ - reklam vergisi;

423 Azərbaycan Respublikası Vergi Məcəlləsinin 6-cı maddəsinə əsasən ümumdövlət vergilərinə aşağıdakılar aiddir:

- ☐ rüsum ödəmələri; sadələşdirilmiş sistem üzrə vergi; mədən vergisi.
- ☒ hansı
- ☐ əlavə dəyər vergisi; aksizlər; hüquqi şəxslərdən əmlak vergisi;
- ☐ fiziki şəxslərdən gəlir vergisi; hüquqi şəxslərdən mənfəət vergisi;
- ☐ hüquqi şəxslərdən torpaq vergisi; yol vergisi;

424 yığımlar nədir

- ☐ - Heç biri
- ☒ vergi olmayıb, müəyyən hüquqdan istifadə etməyə və ya fəaliyyət göstərmək hüququ əldə etməyə görə alınan əvəzli ödəmədir.
- ☐ - vergiyə məxsus hüquqi əlamətlər olmayan məcburi ödəmədir.
- ☐ qanunla müəyyən edilmiş həcməldə və müddətlərdə hüquqi və fiziki şəxslərin gəlirlərindən dövlət büdcəsinə alınan ümumməcburi, fərdi-əvəzsiz pul ödəməsidir.
- ☐ - hər hansı bir şəxs tərəfindən müvafiq dövlət orqanlarına müraciət olunduqda birdəfəlik ödənilən əvəzli ödəmədir

425 rüsumlar nədir

- ☐ vergi olmayıb, müəyyən hüquqdan istifadə etməyə və ya fəaliyyət göstərmək hüququ əldə etməyə görə alınan əvəzli ödəmədir
- ☐ - hər hansı bir şəxs tərəfindən müvafiq dövlət orqanlarına müraciət olunduqda birdəfəlik ödənilən əvəzli ödəmədir
- ☐ - vergiyə məxsus hüquqi əlamətlər olmayan məcburi ödəmədir.
- ☒ - Heç biri
- ☐ qanunla müəyyən edilmiş həcməldə və müddətlərdə hüquqi və fiziki şəxslərin gəlirlərindən dövlət büdcəsinə alınan ümumməcburi, fərdi-əvəzsiz pul ödəməsidir.

426 Vergi hüquq münasibətlərinin subyekti deyil


- ☐ bələdiyyələr
- ☐ yerli özünü idarəetmə
- ☐ bələdiyyə orqanları
- ☐ vergilərin ödənilməsi ilə əlaqədar şəxslər
- ☒ ədliyyə orqanları

427 Vergi məəcəlləsi neçənci ildə qəbul edilib

- ☐ 1 yanvar 2000 ci il
- ☐ 1 yanvar 2001-ci il
- ☐ 12 dekabr 2000-ci il
- ☒ 11 iyul 2000-ci il
- ☐ 11 iyul 2001-ci il

428 AR Vergilər nazirliyinin funksiyaları

- ☐ analitik və statistika fəaliyyəti
- ☐ vergi qanunvericiliyinin tətbiqinə dair təlimatlar, metodik göstərişlər və digər sənədlə işləyib hazırlamaq və nəşr etmək
- ☐ beynəlxalq maliyyə və vergi təşkilatları ilə əməkdaşlıq
- ☐ yerli hakimiyyət orqanları və digər təşkilatlar tərəfindən qəbul olunmuş və vergi qoymaya aid olan aktlara nəzarət



hamsı

429 Vergi siyasətinin əsas məqsədləri

- ☐ stimullaşdırma, vergiqoyma;
- ☐ tənzimləmə, stimullaşdırma;
- ☐ vergiqoyma; nəzarət;
- ☒ fiskal, tənzimləmə, nəzarət;
- ☐ fiskal, büdcəyə pul vəsaitinin yığılması;

430 Vergi hüququ hansı iqtisadi hüquq sahəsinin institutu hesab edilir?

- ☐ təsərrüfat hüququnun
- ☐ büdcə hüququnun
- ☐ inzibati hüququn
- ☒ maliyyə hüququnun
- ☐ mülki hüququn

431 Manat nə vaxtdan ölkənin yeganə ödəniş vasitəsi olub?

- ☐ 2001-ci il yanvarın 8-dən
- ☒ 1999-cu il yanvarın 1-dən
- ☐ 1992-ci il yanvarın 1-dən
- ☐ 1994-cü il yanvarın 1-dən
- ☐ 2006-ci il yanvarın 8 –dən

432 Azərbaycan Respublikasının Bank və Bank fəaliyyəti haqqında qanun nə vaxt qəbul edilib.

- ☐ 5 yanvar 2000 ci il
- ☐ 10 iyun 2001-ci il
- ☐ 31 yanvar 2001-ci il
- ☐ 10 iyun 1997-ci il
- ☒ 14 iyun 1996-ci il

433 Azərbaycan Respublikasının Milli Bank haqqında qanun nə vaxt qəbul edilib.

- ☐ 10 iyun 2001-ci il
- ☐ 31 yanvar 2001-ci il
- ☐ 14 iyun 1996-ci il
- ☐ 5 yanvar 2000 ci il
- ☒ 10 iyun 1996-ci il

434 Bankların hüquqi vəziyyəti hansılardır

- ☐ Banklar yoxlamaları həyata keçirir
- ☐ Banklar təftişə həyata keçirir
- ☐ Banklar audit səlahiyyətlərini həyata keçirir
- ☒ dövlət idarəçilik orqanları və nəzarət orqanları kimi; sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxs kimi
- ☐ Banklar cəriməetmə həyata keçirir

435 Hər bir hesablaşmanın sonu nə ilə nəticələnir?

- ☐ hesablaşmaların ümumi rejimini müəyyən etməklə
- ☐ naqdsız hesablaşma ilə;
- ☒ ödənişlə;
- ☐ bank xidmətləri təqdim edilməsi ilə;
- ☐ bank hesablaşması ilə;

436 Banklar hansı təşkilatlarda tərəfdaş, şərik və ya payçı kimi iştirak edə bilirlər?

- ☐ kommersiya
- ☐ qeyri-hökumət təşkilatları;
- ☐ nəqliyyat;
- ☐ tikinti;
- ☒ sığorta;

437 Bank hüququnun müstəqil hüquq sahəsi kimi ayırmaq üçün nəyi müəyyən etmək lazımdır?

- ☐ predmetini, qanunvericilik sahəsini;
- ☐ heç bir hüquq sahəsindən asılılı olmaması;
- ☐ metodunu, knsepsiyasını;
- ☐ qanunvericilik sahəsini
- ☒ predmetini, metodunu;

438 Aşağıdakılardan hansı Mərkəzi Bankın funksiyası deyil?

- ☐ dövlətin pul və valyuta siyasətini müəyyən edir
- ☐ manatın məzənnəsinə mütəmadi olaraq nəzarət edir
- ☒ dövlət büdcəsinin layihəsini tərtib edir
- ☐ valyuta tənzimini həyata keçirir, beynəlxalq qızıl-valyuta ehtiyatlarını saxlayır bank sisteminə nəzarəti həyata keçirir
- ☐ bank sisteminə nəzarəti həyata keçirir

439 Bank Mərkəzi Bankdan aldığı lisenziya əsasında aşağıdakı fəaliyyət növü ilə məşğul ola bilməz?

- ☐ kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi
- ☒ dövlət əmlakının reyistri ilə bağlı zəruri bazanı formalaşdırmaq
- ☐ maliyyə müşaviri, maliyyə agenti və ya məsləhətçisi xidmətlərinin göstərilməsi
- ☐ qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi
- ☐ qiymətli kağızlar bazarında peşəkar fəaliyyət

440 Bank Mərkəzi Bankdan aldığı lisenziya əsasında aşağıdakı fəaliyyət növü ilə məşğul ola bilməz?

- ☐ fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesablarının açılması və aparılması
- ☒ dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması üçün pul vəsaitlərin təmərküzləşdirilməsi
- ☐ klirinq, hesablaşma-kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi
- ☐ tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi
- ☐ ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və bank köçürmə vekselləri) buraxılması

441 Bank hüquq münasibətlərinin yaranmasına səbəb kimi aşağıdakılardan hansı çıxış edə bilməz?

- ☐ müqavilə və ya birtərəfli əqd
- ☒ əmanət yerləşdirməyə məcburetmə
- ☐ lisenziyanın verilməsi və onun geri götürülməsi
- ☐ məcburi ehtiyatın yaradılması
- ☐ zərər vurulması

442 Bank əməliyyatları xüsusiyyətinə görə bank hüquq münasibəti deyil?

- ☐ aktiv bank əməliyyatları
- ☒ direktiv bank əməliyyatları
- ☐ vasitəçi bank əməliyyatları
- ☐ passiv bank əməliyyatları
- ☐ yardımçı bank əməliyyatları

443 Subyektlər baxımından aşağıdakı bank hüquq münasibətləri mövcud deyil?

- ☐ bank əməliyyatının həyata keçirilməsi ilə əlaqədar olaraq iki bank arasında
- ☒ Mərkəzi Bank ilə sahibkar arasında

- ☐ Mərkəzi Bank və banklar arasında
- ☐ bank və müştəri arasında
- ☐ Mərkəzi Bank ilə hökumət arasında

444 Bankların formaları özlərini əsasən hər bir ölkənin iqtisadi sisteminin əsas həlqələrindən biri olan sistemində biruzə verir?

- ☐ sığorta sistemində
- ☒ bank sistemində
- ☐ kredit sistemində
- ☐ maliyyə sistemində
- ☐ valyuta sistemində

445 Milli Bankın aşağıdakı funksiyaları var

- ☐ hamsı
- ☒ Tənzimləyici və nəzarət
- ☐ yerli hakimiyyət orqanları və digər təşkilatlar tərəfindən qəbul olunmuş və vergi qoymaya aid olan aktlara nəzarət
- ☐ analitik və statistika fəaliyyəti
- ☐ beynəlxalq maliyyə və vergi təşkilatları ilə əməkdaşlıq

446 Valyuta tənzimi haqqında” qanun neçənci ildə təsdiq edilib

- ☐ 10 iyun 2001-ci il
- ☒ 21 oktyabr 1994- cü il
- ☐ 10 iyun 1996-ci il
- ☐ 31 yanvar 2001-ci il
- ☐ 14 iyun 1996-ci il

447 AR-nın ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağan edilib?

- ☐ Pul haqqında Konstitusiyaya qanunu ilə
- ☒ Konstitusiyaya ilə
- ☐ Bank haqqında qanunla
- ☐ Valyuta haqqında qanunla
- ☐ Vergi məəcəlləsi ilə

448 Mərkəzi Banka pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ hansı aktla müəyyən edilib?

- ☐ Pul haqqında qanunla
- ☒ Konstitusiyaya ilə
- ☐ Mərkəzi Bank haqqında qanunla
- ☐ Banklar haqqında qanunla
- ☐ Maliyyə haqqında qanunla

449 Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən mənfəətindən vergi tutulmayan bank hansıdır?

- ☐ Bank Standart
- ☒ Mərkəzi Bank
- ☐ Texnika Bank
- ☐ Xalq Bank
- ☐ Royal Bank

450 Pul nişanlarının tədavülə buraxılması və tədavüldən çıxarılması hüququ hansı banka məxsusdur?

- ☐ Bank Standarta
- ☒ Mərkəzi Banka
- ☐ Royal Banka

- ☐ Xalq Banka
- ☐ Texnika Banka

451 Aşağıdakılardan hansı bank hüquq münasibətlərini tənzimləyən normativ-hüquqi akt deyil?

- ☐ Kredit İttifaqları” haqqında qanun
- ☒ “Dövlət büdcəsi haqqında qanun”
- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsi
- ☐ Mərkəzi Bankın qəbul edilmiş normativ aktları

452 Bank fəaliyyəti göstərilməsi üçün xüsusi razılıq (lisenziyanın) verilməsi səlahiyyəti olan orqan hansıdır?

- ☒ Azərbaycan Respublikasının Mərkəzi Bankı
- ☐ Azərbaycan Respublikasının Vergilər Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Prezidenti

453 İxtisaslaşmış bankların güclü inkişafı əsasən müşahidə olunmuşdur

- ☐ XIX əsrin ikinci yarısından sonra
- ☐ XXI əsrin ikinci yarısından sonra
- ☐ XVIII əsrin ikinci yarısından sonra
- ☒ XX əsrin ikinci yarısından sonra
- ☐ XVII əsrin ikinci yarısından sonra

454 Universal banklar ...?

- ☐ bütün növ məsləhət xidmətləri göstərmək hüququna malikdirlər
- ☐ kredit xidmətləri göstərmək hüququna malikdirlər
- ☐ bütün növ sığorta xidmətləri göstərmək hüququna malikdirlər
- ☐ bütün növ akkreditiv xidmətləri göstərmək hüququna malikdirlər
- ☒ bütün növ bank xidmətləri göstərmək hüququna malikdirlər

455 Bank sisteminin ikinci pilləsində çıxış edən kommersiya bankları özünəməxsus xüsusiyyətləri ilə seçilən iqtisadi təşkilatları olub bölünür?

- ☐ dövlət və özəl banklara
- ☐ yerli və xarici banklara
- ☐ kiçik və iri banklara
- ☒ universal və ixtisaslaşmış banklara
- ☐ mərkəzi və kommersiya banklarına

456 Bankların iqtisadi məzmununa görə aşağıdakı təsnifat qrupu yoxdur?

- ☐ bank birjanın agenti kimi
- ☒ bank təmsilçi müəssisə kimi
- ☐ bank ticarət müəssisəsi kimi
- ☐ bank müəssisə kimi
- ☐ bank vasitəçi müəssisə kimi

457 «Kredit ittifaqları haqqında» qanunun 3-cü maddəsində öz əksini tapmış kredit ittifaqlarının fəaliyyətinin əsas prinsiplərinə aşağıdakılardan hansı daxil deyil?

- ☐ əldə edilmiş vəsaitin sahibkarlıq fəaliyyətinə yönəldilməsi;
- ☒ payların həcmindən asılı olaraq üzvlərin hüquqi qeyri-bərabərliyi;
- ☐ şəxsi mənafeyin kollektiv mənafe ilə əlaqələndirilməsi;
- ☐ üzvlərin mənafe ümumiliyi və qarşılıqlı etimadı əsasında birləşməsi;

- ☐ kredit ittifaqının idarə olunmasında üzvlərin şəxsən iştirakı;

458 Bankların idarə edilməsində aşağıdakı orqanlardan hansı iştirak edir? 1. bankın idarəetmə orqanı olan səhmdarların ümumi yığıncağı 2. bankın idarə olunmasına və işinə nəzarəti həyata keçirən orqan olan Müşahidə Şurası 3. bankda audit işini təşkil edən Audit Komitəsi 4. bankın məsul icra orqanı olan İdarə Heyəti

- ☐ 2,4
☒ hamısı
☐ 1,4
☐ 1,2
☐ 1,3

459 Banklar aşağıdakı hansı fəaliyyət növü ilə (Mərkəzi Bankdan aldığı bank lisenziyasında qadağan edilməmişdirsə) məşğul ola bilməzlər?

- ☐ ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və bank köçürmə vekselləri) buraxılması;
☒ manatın xarici valyutalara nisbətə rəsmi məzənnəsini mütəmadi müəyyən edir və elan edir;
☐ fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir hesablarının açılması və aparılması;
☐ kreditlərin (təminatlı və (və ya) təminatsız) verilməsi, o cümlədən istehlak və ipoteka kreditləşdirilməsi, faktoring, lizing xidmətləri və digər kreditləşdirmə növlərinin həyata keçirilməsi;
☐ kliring, hesablaşma-kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi;

460 Qüvvədə olan qanunvericilik hansı əməliyyatların valyuta əməliyyatlarına aid edilməsini müəyyən edir

- ☐ Azərbaycan Respublikasında xarici valyutanın və xarici valyutada qiymətli kağızların tədavülü sahəsini və qaydasını müəyyən edir;
☐ baş vermiş nöqsanların aradan qaldırılması üçün valyuta nəzarəti orqanlarının tələblərini yerinə yetirmək və
☒ qeyri-rezidentlərin iştirakı ilə aparılan bütün əməliyyatlar
☐ valyuta əməliyyatlarının tənzimlənməsinə dair normativ aktlar qəbul edir;
☐ hamısı

461 «Valyuta tənzimi haqqında» Qanuna əsasən cari əməliyyatlara göstərilənlərdən hansı aiddir:

- ☐ respublikaya və ya respublikadan kənara qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən, əmək haqqı, pensiya, aliment və miras məbləğlərinin köçürülməsi.
☒ hamısı
☐ 180 gündən artıq olmayan müddətə maliyyə kreditlərinin alınması və verilməsi;
☐ malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici respublikaya və ya respublikadan köçürülməsi;
☐ əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı başqa əməliyyatlar üzrə faizlərin, dividendlərin və s. gəlirlərin respublikaya və ya respublikadan kənara köçürülməsi;

462 Aşağıdakı Banklardan hansı dövlətin müstəsna mülkiyyəti hesab olunur?

- ☐ Kapital Bank
☒ Mərkəzi Bank
☐ Beynəlxalq Bank
☐ Xalq Bank
☐ Dünya Bankı

463 Manatın Milli pul vahidliyi təsbit olunub?

- ☐ Pul haqqında Preziden fərmanında
☒ Konstitusiyada
☐ Banklar haqqında qanunda
☐ Mərkəzi Bank haqqında qanunda
☐ Valyuta haqqında qanunda

464 Manat ölkənin yeganə ödəniş vasitəsi elan olunmuşdur?

- ☐ 2004-cü il yanvarın 1-dən
- ☒ 1992-ci il yanvarın 1-dən
- ☐ 1995-ci il yanvarın 1-dən
- ☐ 2006-cı il yanvarın 1-dən
- ☐ 1993-cü il yanvarın 1-dən

465 “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanun nə vaxt qəbul edilib?

- ☐ 2002-ci ildə
- ☒ 1992-ci ildə
- ☐ 1994-cü ildə
- ☐ 1991-ci ildə
- ☐ 1989-cu ildə

466 Mülkiyyət formasına görə aşağıdakı bank təsnifat qrupuna daxil deyil?

- ☐ kooperativ banklar
- ☒ hökumət bankları
- ☐ bələdiyyə və kommunal
- ☐ dövlətlərarası banklar
- ☐ dövlətin iştirakı olan banklar

467 Kommersiya banklarının təsnifat qrupuna daxil deyil?

- ☐ kooperativ banklar
- ☒ vasitəçi banklar
- ☐ investisiya bankları
- ☐ ipoteka bankları
- ☐ əmanət bankları

468 Azərbaycan Respublikası qanunvericiliyinə əsasən pul emissiyasını həyata keçirir?

- ☐ Bank Standart
- ☒ Mərkəzi Bank
- ☐ Royal Bank
- ☐ Xalq Bank
- ☐ Texnika Bank

469 Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ölkənin bank sisteminin ikinci pilləsi hesab edilir?

- ☐ Lizing kompaniyaları
- ☒ Kommersiya bankları
- ☐ Milli Bank
- ☐ Mərkəzi Bank
- ☐ Kredit təşkilatları

470 Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ölkənin bank sisteminin birinci pilləsi hesab edilir?

- ☐ Bank Standart
- ☒ Mərkəzi Bank
- ☐ Texnika Bank
- ☐ Xalq Bank
- ☐ Royal Bank

471 Azərbaycan Respublikası qanunvericiliyinə əsasən ölkənin bank sistemi?

- ☐ pilləsizdir

- ☒ iki pilləlidir
- ☐ bir pilləlidir
- ☐ üç pilləlidir
- ☐ dörd pilləlidir

472 Banklar aşağıdakı sahədə fəaliyyət göstərir?

- ☐ istehsalatda
- ☒ mübadilə sahəsində
- ☐ konsaltinq sahəsində
- ☐ broker fəaliyyəti sahəsində
- ☐ istehsal sahəsində

473 Dövlət ehtiyacı üçün mülkiyyət özgəninkiləşdiriləndə...?

- ☐ təmir edilib qaytarılmalıdır
- ☒ onun dəyəri ödənilməlidir
- ☐ mexaniki yoxlanılmalıdır
- ☐ rekvizisiya edilməlidir
- ☐ vərəsəlik hüququ saxlanılmalıdır

474 Konstitusiyaya əsasən mülkiyyətdən məhrumətmə səlahiyyəti kimə məxsusdur?

- ☐ Prokurora
- ☒ Məhkəməyə
- ☐ Ombudsmana
- ☐ Prezidentə
- ☐ Parlamenta

475 Aşağıdakılardan hansı doğrudur?

- ☐ AR-da heç bir mülkiyyət növünə üstünlük verilmir
- ☒ AR-da kollektiv mülkiyyətə üstünlük vurulur
- ☐ AR-da dövlət mülkiyyətinə üstünlük verilir
- ☐ AR-da xüsusi mülkiyyətə üstünlük verilir
- ☐ AR-da səhmdar mülkiyyətə üstünlük vurulur

476 AR-nın konstitusiyanın “İqtisadi İnkişaf və dövlət” adlanan maddəsində təsfi olunmuşdur?

- ☐ Nazirlər Kabineti
- ☒ hakimiyyəti çoxnövlüüyü
- ☐ İcra orqanlarının strukturu
- ☐ dövlət quruluşu
- ☐ Prezidentin səlahiyyətləri

477 AR-nın iqtisadi siyasətini işləyib hazırlayanın və həyata keçirən mərkəzi icra orqanı hansıdır?

- ☐ Statistika Komitəsi
- ☒ İqtisadi İnkişaf Nazirliyi
- ☐ Vergilər Nazirliyi
- ☐ Maliyyə Nazirliyi
- ☐ Mərkəzi Bank

478 Dövlət idarəçiliyinin həyata keçirilməsi məqsədilə yaradılan aşağıdakılardan hansıdır?

- ☐ icra hakimiyyətləri
- ☒ nazirliklər
- ☐ iqtisadi müşavirlər şurası
- ☐ iqtisad məhkəməsi

☐ baş idarələr

479 Aid olduğu iqtisadi fəaliyyət sahəsi ilə səlahiyyəti məhdudlaşan icra orqanı aşağıdakılardan hansıdır?

- ☐ Naxçıvan Ali Məhkəməsi
☒ nazirliklər
☐ prezident aparatı
☐ idarələr
☐ iqtisad məhkəməsi

480 İqtisadi əməkdaşlıq sahəsində dövlətlərarası və digər subyektlərlə olan münasibətləri tənzimləyən normaların məcmusu hesab edilir?

- ☐ beynəlxalq ekstradisiya
☒ beynəlxalq iqtisadi hüquq
☐ beynəlxalq iqtisadi inteqrasiya
☐ beynəlxalq təhlükəsizlik
☐ beynəlxalq əlaqələr

481 İqtisadi fəaliyyət subyektlərinin fəaliyyətinin ümumi qaydalarını, prinsiplərini və onların reallaşma mexanizminin aşağıdakılardan hansı ilə müəyyən edilir?

- ☐ təlimatla
☒ qanunla
☐ sərəncamla
☐ fərmanla
☐ konstitusiya ilə

482 “Əgər mülkiyyət hüququ tamamilə müəyyən edilmişsə və transaksiya xərcləri sıfıra bərabərdirsə, onda münaqişə tərəfləri səmərəli nəticə üzrə razılığa gələ bilərlər” teoremi hesab edilir?

- ☐ Keyns teoremi
☒ Kouz teoremi
☐ Kornauzer teoremi
☐ Pozner teoremi
☐ Samuelson teoremi

483 Milli iqtisadiyyatının əsaslarının formalaşması üçün respublika ərazisində ayrı-ayrı şəxslərdə və qeyri-dövlət hüquqi şəxslərində olan puldan, valyutadan və digər varidatdan sərbəst istifadə olunmasını təmin edən normativ akt hansıdır?

- ☐ “Sahibkarlıq fəaliyyəti haqqında” qanunu
☒ “Varidata təminat verilməsi haqqında” Konstitusiya Qanunu
☐ “Azərbaycan Respublikasının Mülki Məcəlləsi”
☐ “Azərbaycan Respublikasının Konstitusiyası”
☐ “Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı”

484 “Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır, azad sahibkarlığa təminat verir, iqtisadi münasibətlərdə inhisarçılığa və haqsız rəqabətə yol vermir” müddüəası hansı normativ aktda təsbit olunmuşdur?

- ☐ “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda
☒ Azərbaycan Respublikasının Konstitusiyasında
☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsində
☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsində
☐ Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktında

485 “Azərbaycan Respublikasında hər cür iqtisadi fəaliyyətin bazar münasibətlərinə və sahibkarlıq azadlığına əsaslanır” müddüəası hansı normativ aktda təsbit olunmuşdur?

- ☐ “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda
- ☒ Dövlət Müstəqilliyi haqqında Konstitusiyada
- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsində
- ☐ Azərbaycan Respublikasının Konstitusiyasında
- ☐ Azərbaycan Respublikasının Vergi Məcəlləsində

486 Sahibkarlıq hüququnun sistemində aşağıdakı institut yoxdur?

- ☐ qiymətli kağızlar bazarının hüquqi tənzimlənməsi
- ☐ müflisləşmə və iflasın hüquqi əsasları
- ☐ fərdi sahibkarlar və kommersiya təşkilatları
- ☐ haqsız rəqabətə qarşı mübarizənin hüquqi tənzimlənməsi
- ☒ sahibkarlıq hüququnun xüsusi müddəaları

487 Sahibkarlıq hüququnun prinsipləri, bəzi istisnalarla, aşağıdakı hüquqlardan hansı ilə eynidir?

- ☐ ümumi hüququn prinsipləri ilə
- ☒ xüsusi hüququn prinsipləri ilə
- ☐ vergi hüququn prinsipləri ilə
- ☐ inzibati hüququn prinsipləri ilə
- ☐ maliyyə hüququn prinsipləri ilə

488 Sahibkarlıq hüququnda imperativ və dispoitiv metodlarından əlavə aşağıdakı metodlardan istifadə olunur?

- ☐ tövsiyyə, razılaşdırma, stimullaşdırma
- ☒ razılaşdırma, məcburi göstəriş, tövsiyyə
- ☐ stimullaşdırma, tövsiyyə, məcburetmə
- ☐ əlaqələndirmə, təsir etmə, qadağa
- ☐ məcburi göstəriş, qadağa, əlaqələndirmə

489 Dispoitiv metod sahibkarlarla aşağıdakılardan hansı arasında yaranan münasibətlərdə tətbiq olunur?

- ☐ məhkəmə hakimiyyəti orqanları ilə
- ☒ sahibkarların öz aralarında
- ☐ dövlət idarəçilik orqanları ilə
- ☐ qeyri-hökumət təşkilatları ilə
- ☐ dövlət idarəçilik orqanları ilə

490 Imperativ metod sahibkarlarla aşağıdakılardan hansı arasında yaranan münasibətlərdə tətbiq olunur?

- ☐ məhkəmə hakimiyyəti orqanları ilə
- ☒ dövlət idarəçilik orqanları ilə
- ☐ qeyri-hökumət təşkilatları ilə
- ☐ kontoragentlərlə
- ☐ xarici tərəfdaşlarla

491 “Qiymətli kağızlar haqqında” Azərbaycan Respublikasının Qanunu nə zaman qəbul edilib?

- ☐ 1999-cu il 4 iyun
- ☒ 1998-ci il 14 iyul
- ☐ 1995-ci il 5 mart
- ☐ 1993-cü il 28 yanvar
- ☐ 1998-ci il 8 noyabr

492 Lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətli orqan hansıdır?

- ☐ Azərbaycan Respublikasının Dövlət Qiymətli Kağızlar Komitəsi
- ☒ Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi

- ☐ Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi

493 Müvafiq dövlət orqanları tərəfindən sahibkarlıq fəaliyyəti subyektlərinə xüsusi razılıq (lisenziya) neçə il müddətinə verilir?

- ☐ 10 il
- ☒ 5 il
- ☐ 2 il
- ☐ 1 il
- ☐ 7 il

494 Müvafiq dövlət orqanları tərəfindən sahibkarlıq fəaliyyəti subyektlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında qərar bu məqsədlə ərizə və qanunvericiliyə müvafiq sənədlər təqdim edildikdən sonra neçə gün müddətində çıxarılır

- ☐ 45 gün
- ☒ 15 gün
- ☐ 10 gün
- ☐ 5 gün
- ☐ 20 gün

495 Hüquqi şəxsin hüquq qabiliyyətinə nə zaman xitam verilir?

- ☐ qanunla qadağan edilən istənilən fəaliyyət növlərini həyata keçirməyə başladığı an.
- ☒ onun ləğvinin başa çatdığı an
- ☐ məhkəmədə iddiaçı kimi çıxış etdiyi an
- ☐ dövlət qeydiyyatına alındığı an
- ☐ qanunla qadağan edilməyən istənilən fəaliyyət növlərini həyata keçirməyə başladığı an

496 Aşağıda deyilənlərdən hansı yanlıştır?

- ☐ hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan (qeyri-kommersiya hüquqi şəxsləri) qurumlar ola bilər.
- ☒ bələdiyyələr mülki hüquq münasibətlərində eynilə digər hüquqi şəxslər kimi iştirak edə bilməzlər;
- ☐ hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə ilə müəyyənləşdirilir;
- ☐ Azərbaycan Respublikası (dövlət) mülki hüquq münasibətlərində bəzi istisnalarla digər hüquqi şəxslər kimi iştirak edir;
- ☐ hüquqi şəxslər məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir;

497 Hüquqi şəxslərin nümayəndəlikləri və filialları üçün hansı xüsusiyyətlər xarakterik deyil?

- ☐ nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxsin etibarnaməsi əsasında fəaliyyət göstərirlər.
- ☒ nümayəndəliklər və filiallar özləri də hüquqi şəxsdir.
- ☐ nümayəndəliklər və filiallar hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər.
- ☐ nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər
- ☐ nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir

498 Aşağıdakı qruplaşdırmalardan hansı hüquqi şəxslərin əlamətlərini düzgün əks etdirir:

- ☐ məhkəmədə iddiaçı və ya cavabdeh olmaq qabiliyyəti;
- ☒ hamısı
- ☐ ayrıca əmlakın olması;
- ☐ təşkilat vahidliyi;
- ☐ mülki dövrüdə öz adından müstəqil sürətdə çıxış etməsi;

499 Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən kimlər sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz:

- ☒ sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlərin və ya bu fəaliyyətə nəzarəti həyata keçirən dövlət orqanlarının vəzifəli şəxsləri
- ☐ mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər;
- ☐ fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı;
- ☐ xarici hüquqi şəxslər;
- ☐ hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs;

500 «Sahibkarlıq fəaliyyəti haqqında» qanunun 3-cü maddəsinə əsasən (Azərbaycan Respublikasının qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna edilməklə), sahibkarlıqla aşağıdakılardan kimlər məşğul ola bilər?

- ☐ xarici hüquqi şəxslər;
- ☒ hamısı
- ☐ mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər;
- ☐ fəaliyyət qabiliyyəti olan Azərbaycan Respublikasının hər bir vətəndaşı;
- ☐ hər bir xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs;

501 Azərbaycanda sahibkarlığa kimlər məşğul ola bilər?

- ☐ yalnız hüquqi şəxslər
- ☒ fəaliyyət qabiliyyətli olan fiziki və hüquqi şəxslər
- ☐ yalnız Azərbaycanda doğulan fiziki şəxslər
- ☐ yaşı 35-dən yuxarı olanlar
- ☐ tam fəaliyyət qabiliyyətli yaşı 18-13 arası

502 Azad sahibkarlıq konstitusiyasının neçənci maddəsində göstərilir?

- ☐ 79.0
- ☒ 59.0
- ☐ 44.0
- ☐ 69.0
- ☐ 54.0

503 İki və daha artıq şəxs arasında konkret hüquq münasibətlərini əmələ gətirən aşağıdakılardan hansıdır?

- ☐ Bələdiyyə əsasnaməsi
- ☒ mülkü hüquqi müqavilə
- ☐ parlament qanunu
- ☐ prezident fərmanı
- ☐ Nazirlər Kabinetinin sərəncamı

504 Xüsusi razılıq (lisenziya) verilmə qaydalarını kim müəyyən edir?

- ☐ Azərbaycan Respublikasının Mərkəzi Bankı
- ☒ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- ☐ Azərbaycan Respublikasının Prezidenti
- ☐ Azərbaycan Respublikasının Vergilər Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

505 Xüsusi razılıq (lisenziya) tələb olunun fəaliyyət növlərinin siyahısı kim tərəfindən müəyyən edilir?

- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- ☒ Azərbaycan Respublikasının Prezidenti
- ☐ Azərbaycan Respublikasının Maliyyə Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Vergilər Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Mərkəzi Bankı

506 Aşağıdakılardan hansı sahibkarlıq hüququnun mənbəyi hesab olunmur?

- ☐ «Valyuta tənzimi haqqında» qanun
- ☐ «Haqsız rəqabət haqqında» qanun
- ☐ «Müflisləşmə və iflas haqqında» qanun
- ☒ “Qaz təchizatı haqqında” qanun
- ☐ «İnvestisiya fəaliyyəti haqqında» qanun

507 Sahibkarlıq haqqında qanunvericilik....?

- ☐ Sahibkarlıq fəaliyyəti haqqında” qanundur
- ☒ sahibkarlıq fəaliyyətini hüquqi tənzimləyən normativ aktların məcmusudur
- ☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsidir
- ☐ Azərbaycan Respublikasının konstitusiyasıdır
- ☐ Azərbaycan Respublikasının Konstitusiya qanunlarıdır

508 Sahibkarlıq fəaliyyəti ilə Azərbaycan Respublikasında kim məşğul ola bilər?

- ☐ yalnız qeyri-dövlət mülkiyyətinə əsaslanan hüquqi şəxslər
- ☒ fəaliyyət qabiliyyəti olan hər bir hüquqi və fiziki şəxs
- ☐ Azərbaycan Respublikasında anadan olanlar
- ☐ hüquq qabiliyyəti olan hər bir fiziki şəxs
- ☐ 10 ildən çox respublikada yaşayanlar

509 Aşağıdakılardan hansı sahibkarlıq hüququnun prinsipi deyil?

- ☐ mülkiyyətin toxunulmazlığı
- ☒ maliyyə müstəqilliyi
- ☐ iradə sərbəstliyi
- ☐ subyektlərinin bərabərliyi
- ☐ mülki dövryyə iştirakçıların əmlak müstəqilliyi

510 Sahibkarlıq hüququnda əsasən istifadə olunan metodlar hansılardır?

- ☐ leqal və qeyri-leqal
- ☒ imperativ və dispozitiv
- ☐ iqtisad və inzibati
- ☐ birbaşa və dolay
- ☐ hüquqi və ənənə

511 Sahibkarlıq hüququnun predmetini təşkil edən ictimai münasibətlər bölünür?

- ☐ rezident və qeyri-rezident münasibətlərinə
- ☒ kommersiya və qeyri-kommersiya münasibətlərinə
- ☐ daxili və xarici münasibətlərə
- ☐ iqtisadi və hüquqi münasibətlərə
- ☐ biznes və sahibkarlıq münasibətlərinə

512 “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna əsasən sahibkarlıq.....?

- ☒ fiziki və hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir
- ☐ hüquqi şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir
- ☐ dövlət orqanlarının mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir
- ☐ fiziki şəxslərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir

- ☐ qeyri-rezidentlərin mənfəət və ya şəxsi gəlir əldə edilməsi məqsədilə özlərinin cavabdehliyi və əmlak məsuliyyəti ilə məhsul istehsalı, satışı və xidmətlər göstərilməsi formasında həyata keçirdikləri müstəqil təşəbbüskarlıq fəaliyyətidir

513 Respublikamızda sahibkarlıq fəaliyyətinin hüquqi təsbiti ilk dəfə hansı normativ-hüquqi aktda olmuşdur?

- ☐ Azərbaycan Respublikası Prezidentinin fərmanında
☒ “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda
☐ Əsrin müqaviləsi” layihəsində
☐ Azərbaycan Respublikasının konstitusiyasında
☐ Azərbaycan Respublikasının Mülki Məcəlləsində

514 Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin Siyahısı»na əsasın, qiymətli kağızlar bazarının professional iştirakçılarının fəaliyyəti hansı dövlət qurumunun xüsusi razılığı (lisenziyası) ilə həyata keçirilir?

- ☐ Azərbaycan Respublikası Milli Məclisi
☒ Azərbaycan Respublikası Prezidentinin yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi.
☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi
☐ Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
☐ Azərbaycan Respublikası Vergilər Nazirliyi

515 Qanun dedikdə nə nəzərdə tutulur?

- ☐ Sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsini nəzərdə tutan və məhkəmə orqanı tərəfindən qəbul edilən normativ akt
☒ Səlahiyyətli dövlət hakimiyyəti orqanının qəbul etdiyi akt
☐ Yerli özünüidarəetmə orqanının qəbul etdiyi akt
☐ İcraedici hakimiyyət orqanı tərəfindən sahibkarlıq fəaliyyətinin tənzimlənməsini nəzərdə tutan aktı
☐ Nazirlər Kabinetinin rəsmi qəzetdə dərc olunmuş aktı

516 Sahibkarlıq hüququnun mənbəyi kimi aşağıdakılardan hansı çıxış edir?

- ☐ Konstitusiya
☒ hamısı
☐ Prezidentin fərmanları
☐ Milli Məclisin qanunları
☐ Nazirlər Kabinetinin qərarları

517 Sahibkarlıq hüququnun mənbəyi kimi aşağıdakılardan hansı çıxış edir?

- ☐ İşgüzar adətlər
☒ hamısı
☐ Məcəllələr
☐ Qanunlar
☐ Beynəlxalq hüququn prinsip və normaları

518 Aşağıdakılardan hansı sahibkarlıq hüququnun predmetini təşkil edir?

- ☐ Məqsədi mənfəət əldə etmək olan münasibətlər
☒ Sahibkarlıq hüququ normaları vasitəsilə tənzimlənən ictimai münasibətlər
☐ Sahibkarlıq sferasında qeyri-kommersiya münasibətləri
☐ Sahibkarlıq fəaliyyəti sferasında münasibətlər
☐ Hüquq institutlarının məcmusu

519 Aşağıdakılardan hansı Vergi Məcəlləsinin qeyd edilən normalarına əsasən, vergi ödəyicisinin hüquqlarına daxil deyil?

- ☐ vergi yoxlaması ilə bağlı tərtib edilən aktların (protokolların) və vergi orqanlarının qərarlarının surətini almaq;
- ☒ Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etməmək
- ☐ vergi qanunları ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək;
- ☐ vergi orqanlarından vergi qanunvericiliyinin tətbiq edilməsi məsələlərinə dair yazılı izahatlar almaq;
- ☐ artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını tələb etmək;

520 Vergi ödəyiciləri kimi sahibkarların hüquq və vəzifələri Vergi Məcəlləsinin hansə maddələrində öz əksini tapmışdır.

- ☐ 17-18-ci
- ☒ 15-16-cı
- ☐ 11-12-ci
- ☐ 9-10-cu
- ☐ 13-14-cü

521 Vergi Məcəlləsinə əsasən, dövlət vergilərinə aşağıdakılardan hansı daxil deyil:

- ☐ sadələşdirilmiş vergi
- ☒ fiziki şəxslərin mənfəət vergisi
- ☐ əlavə dəyər vergisi;
- ☐ fiziki şəxslərin gəlir vergisi;
- ☐ aksizlər;

522 Yerli vergilərə (bələdiyyə vergiləri) aşağıdakılardan hansı daxil deyil:

- ☐ bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.
- ☒ fiziki şəxslərin gəlir vergisi;
- ☐ fiziki şəxslərin əmlak vergisi;
- ☐ fiziki şəxslərin torpaq vergisi;
- ☐ yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;

523 Aşağıda göstərilənlərdən hansı sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi metodlarına aid deyil?

- ☐ dövlətin valyuta siyasəti
- ☒ dövlətin antiinhisar siyasəti
- ☐ dövlətin büdcə-vergi siyasəti
- ☐ dövlətin maliyyə-kredit və pul siyasəti
- ☐ dövlətin ixrac-idxal əməliyyatlarının tənzimlənməsi siyasəti

524 Sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi sisteminə aşağıdakı institutlardan hansılar daxildir?

- ☐ qiymət və qiymətləndirmə fəaliyyətinin hüquqi tənzimlənməsi;
- ☒ deyilənlərin hamısı
- ☐ investisiya fəaliyyətinin hüquqi tənzimlənməsi;
- ☐ haqsız rəqabətə qarşı mübarizənin hüquqi tənzimlənməsi;
- ☐ torpaq bazarının hüquqi tənzimlənməsi;

525 Sahibkarlıq hüququ subyektlərinin mülki dövriyyədə fəaliyyət sahələri seçməkdə və iqtisadi qərarlar qəbul etməkdə, sahibkarlıq fəaliyyətinin forma və üsullarını müəyyənləşdirməkdə, hərəkət variantları seçməkdə müstəqilliyini şərtləndirən prinsip hansıdır.

- ☐ sahibkarlıq hüququ subyektlərinin mülki hüquqlarının məhkəmə müdafiəsi
- ☐ sahibkarlıq hüququ subyektlərinin mülkiyyətə toxunulmazlığı,
- ☒ sahibkarlıq hüququ subyektlərinin iradə sərbəstliyi,
- ☐ sahibkarlıq hüququ subyektlərinin əmlak müstəqilliyi,
- ☐ sahibkarlıq hüququ subyektlərinin bərabərliyi,

526 Aşağıdakı prinsiplərdən hansıları sahibkarlıq hüququnun prinsiplərinə daxildir?

- ☐ sahibkarlıq hüququ subyektlərinin mülkiyyət toxunulmazlığı,
- ☒ hamısı
- ☐ sahibkarlıq hüququ subyektlərinin iradə sərbəstliyi,
- ☐ sahibkarlıq hüququ subyektlərinin bərabərliyi,
- ☐ sahibkarlıq hüququ subyektlərinin əmlak müstəqilliyi,

527 Sahibkarlıq fəaliyyətinin hüquqi tənzimlənməsi prosesində tətbiq edilən, müstəqil olaraq səmərəli fəaliyyət sahələrinin seçilməsinə, iqtisadi təşəbbüsün və işgüzarlığın geniş təzahür etməsi üçün şərait yaradılmasına yönəldilməni özündə ehtiva edən metod hansıdır

- ☐ heç biri
- ☒ tövsiyyə metodu
- ☐ razılaşdırma metodu
- ☐ məcburi göstəriş metodu
- ☐ qadaga metodu

528 Bu metod sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsi prosesində tətbiq edilir və belə göstərişlərin icrası imperativ qaydada təmin olunur (Sürət 16.05.2013 14:24:03)

- ☐ heç biri
- ☒ məcburi göstəriş metodu
- ☐ razılaşdırma metodu
- ☐ tövsiyyə metodu
- ☐ qadaga metodu

529 Sahibkarlıq haqqında istifadə olunan metodlar hansıdır?

- ☐ leqal və qeyri leqal
- ☒ imperativ və dispozitiv
- ☐ dispozisiya
- ☐ birbaşa və dolay
- ☐ hipotiziya-sanksiya

530 AR-da sahibkarlıq fəaliyyətinin hüquqi təsbiti ilk dəfə hansı normativ hüquqi aktla olmuşdur?

- ☐ əsrin müqaviləsində
- ☒ sahibkarlıq fəaliyyəti haqqında qanunda
- ☐ nazirlər kabinetinin qərarları
- ☐ konstitusiyada
- ☐ qanun jurnalında

531 Mülki dövriyyəsi məhdudlaşdırılmayana aşağıdakılardan hansı aiddir?

- ☐ Qiymətli kağızların çapı üçün avadanlıq
- ☒ zəruri istehlak tələbini ödəyən vasitələr
- ☐ Hərbi exnika istehsalı üçün avadanlıq
- ☐ Neft məhsullarının emalıvasitələri
- ☐ sursa istehsal edən qurğular

532 Aşağıdakılardan hansı hüquq forması deyil?

- ☐ normativ məzmunlu müqavilə
- ☒ konsiqnasiya
- ☐ normativ hüquqi akt
- ☐ məhkəmə prezidenti
- ☐ hüquqi adətlər

533 Aşağıdakılardan hansı bələdiyyələrin səlahiyyətlərinə aid deyil?

- ☐ yerli sosial inkişaf proqramlarını icra etmək
- ☒ yerli sosial sığorta sistemi yaratmaq
- ☐ yerli büdcənin icrası haqqında hesabatlar vermək
- ☐ yerli iqtisadi inkişaf proqramlarının qəbulu
- ☐ yerli vergi və ödənişləri müəyyən etmək

534 Mərkəzi İcra Hakimiyyəti orqanlarına rəhbərlik edən və zərurət yarandıqda onların aktlarını ləğv etmək hüququ olan dövlət qurumu hansıdır?

- ☐ Maliyyə Nazirliyi
- ☒ Nazirlər Kabineti
- ☐ İqtisad Məhkəməsi
- ☐ İqtisadi İnkişaf Nazirliyi
- ☐ Mərkəzi Bank

535 AR-da daşınan və daşınmaz əmlakın hər kəsin mülkiyyəti ola bilməsi təsbit olunub?

- ☐ Əmlak Komitəsinin Əsasnaməsində
- ☒ Mülkiyyət haqqında qanunda
- ☐ Konstitusiyada
- ☐ Mülkü məcəllədə
- ☐ Özəlləşdirmə haqqında qanunda

536 “Azad sahibkarlıq hüququ” aşağıdakı hüquq mənbələrindən hansı ilə müəyyən edilmişdir

- ☐ Nazirlər Kabinetinin qərarı ilə
- ☒ konstitusiya ilə
- ☐ “sahibkarlıq fəaliyyəti haqqında” qanunla
- ☐ müvafiq qanunlarla
- ☐ Prezident fərmanı ilə

537 Sahibkarlıq fəaliyyəti sahəsində qeyri-kommersiya münasibətlərinə aşağıdakılardan hansı aid deyil

- ☐ istehlakçıların hüquqlarının müdafiəsi
- ☒ kommersiya müqaviləsinin şərtlərinin müəyyənləşdirilməsi
- ☐ antiinhisar fəaliyyəti
- ☐ sahibkarlığın dövlət tərəfindən tənzimlənməsi
- ☐ haqsız rəqabətə qarşı mübarizə

538 “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi haqqında” əsasnaməyə əsasən aşağıdakılardan hansı nazirliyin funksiyası deyil?

- ☐ suvarılan torpaqların və kənd təsərrüfatının su təchizatının yaxşılaşdırılmasına dair tədbirlər həyata keçirmək
- ☒ kənd təsərrüfatında təsərrüfat fəaliyyətinin regional tarazlığın təmin olunması tədbirlərini həyata keçirmək
- ☐ öz səlahiyyətləri hüddudlarında kənd təsərrüfatında təsərrüfat fəaliyyətinin hüquqi tənzimlənməsini həyata keçirmək
- ☐ tabeliyində olan idarə və təşkilatların fəaliyyətinə öz səlahiyyətləri çərçivəsində köməklik göstərmək və nəzarət etmək
- ☐ dövlət bitki mühafizə və bitki karantini xidmətlərini təşkil edir və dövlət fitosanitar nəzarətini həyata keçirmək

539 “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi haqqında” əsasnaməyə əsasən aşağıdakılardan hansı nazirliyin vəzifəsi deyil?

- ☒ kənd təsərrüfatı sahəsində istehsalın təşkili və həyata keçirilməsi
- ☐ kənd təsərrüfatı sahəsində dövlət siyasətinin formalaşdırılmasının və həyata keçirilməsinin təmin edilməsi
- ☐ kənd təsərrüfatı sahəsində iqtisadi islahatların həyata keçirilməsinin təmin edilməsi
- ☐ kənd təsərrüfatının texnika, maşın, avadanlıq, ehtiyat hissələri və digər istehsal təyinatlı mallara olan tələbatın təhlil edilməsi və proqnozlaşdırılması

- ☐ ölkədə aqrar islahatının həyata keçirilməsində yerli və rayon aqrar islahatı komissiyalarına əməli köməklik göstərilməsi

540 «Kəndli (fermer) təsərrüfatı haqqında» qanuna əsasən kəndli təsərrüfatı yaratmaq hüququna malikdir?

- ☐ 16 yaşına çatmış fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının bütün vətəndaşları
☒ 18 yaşına çatmış fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının bütün vətəndaşları
☐ hüquq qabiliyyətli Azərbaycan Respublikasının bütün vətəndaşları
☐ 18 yaşına çatmış fəaliyyət qabiliyyətli bütün vətəndaşlar və vətəndaşlığı olmayanlar
☐ fəaliyyət qabiliyyətli Azərbaycan Respublikasının bütün hüquqi şəxsləri

541 Torpaq icarəsi müqaviləsi qanunvericilikdə müəyyən edilmiş qaydada kim tərəfdən dövlət qeydiyyatına alınır?

- ☐ icarə münasibətlərinə daxil olan icarədar tərəfindən
☒ müvafiq icra hakimiyyəti orqanı tərəfindən
☐ müvafiq məhkəmələr tərəfindən
☐ müvafiq qanunverici orqanı tərəfindən
☐ icarə münasibətlərinə daxil olan icarəçi tərəfindən

542 Qanunvericilikdə torpaq bazarında əqdlərin belə bir növü yoxdur?

- ☐ torpaq sahələrinin rentası
☒ torpaq sahələrinin statusunun dəyişdirilməsi
☐ torpaq sahələrinin nizamnamə fonduna verilməsi
☐ torpaq sahələrinin alqı-satqısı
☐ torpaq sahələrinin bağışlanması

543 Qanunvericiliyə əsasən torpaq bazarının obyektləri ola bilər?

- ☐ Azərbaycan Respublikasının işğal altında olan torpaq sahələri
☒ yalnız Azərbaycan Respublikasının torpaq qanunvericiliyi ilə müəyyən olunmuş qaydada qeydiyyatı alınmış torpaq sahələri
☐ Azərbaycan Respublikasının perimetrlərinə daxil olan torpaq sahələri
☐ Azərbaycan Respublikasına məxsus olan torpaq sahələri
☐ Azərbaycan Respublikasının kənd təsərrüfatına yararlı torpaq sahələri

544 Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız əldə edilə bilirlər?

- ☐ vərəsəlik əsasında
☒ icarə hüququ əsasında
☐ alqı-satqı əsasında
☐ mülki hüquq əsasında
☐ barter mübadiləsi əsasında

545 Torpaq xüsusi mülkiyyətinə verilə bilər?

- ☐ Xarici ölkələrin vətəndaşlarına və hüquqi şəxslərinə
☒ Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə
☐ Azərbaycan Respublikasının hüquqi şəxslərinə
☐ Azərbaycan Respublikasının fiziki şəxslərinə
☐ Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxslərə

546 “Azərbaycan Respublikasında 2002-2006-cı illərdə aqrar bölmənin inkişafına dair proqram”da bu tədbir nəzərdə tutulmamışdır?

- ☐ aqrar bölmənin maliyyə vəziyyətinin yaxşılaşdırılması
☒ ekoloji standartların tətbiq edilməsi
☐ torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmini

- ☐ aqrar bölmədə zəruri strukturların yaradılmasının dəstəklənməsi
- ☐ aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi

547 “1999-2000-ci illərdə Azərbaycan Respublikasında aqrar islahatların dərinləşdirilməsi və kənd təsərrüfatında sahibkarlığın inkişafına kömək göstərilməsinə dair Dövlət Proqramı”nda aşağıdakı istiqamətdə tədbirlər nəzərdə tutulmamışdır?

- ☐ torpaq islahatının başa çatdırılması
- ☒ istehsal infrastrukturunun təkmilləşdirilməsi
- ☐ aqrar sahədə sahibkarlığın inkişafına dövlət yardımı
- ☐ aqrar sahədə əmlakın özəlləşdirilməsinin başa çatdırılması
- ☐ kəndin sosial inkişafı

548 Aqrar bazarın dövlət tənzimlənməsi aləti deyildir?

- ☐ maliyyə - kredit müəssisələrinin işinin aqrar bazarın tələbatına uyğunlaşdırılması
- ☒ bank işinin təkmilləşdirilməsi
- ☐ əmtəə istehsalçılarının xarici bazarın zərərli təsirindən qorunması və təminatlı daxili bazarın yaradılması
- ☐ mühüm kənd təsərrüfatı məhsulları istehsalının stimullaşdırılması
- ☐ sığorta işinin təkmilləşdirilməsi

549 Aqrar sektora dövlət himayəsi tədbiri deyil?

- ☐ işğal altından azad edilmiş ərazilərdə aqrar – sənaye kompleksinin bərpası və inkişaf etdirilməsi
- ☒ regionlar üzrə tarazlığın təmin edilməsi
- ☐ məqsədli dövlət proqramları əsasında meliorasiya və irriqasiya işlərinin aparılması
- ☐ aqrar bölməyə investisiya qoyuluşunun stimullaşdırılması
- ☐ kənd təsərrüfatı maşınlarının və digər maddi – texniki vasitələrin istehsal bazasının yaradılması

550 Aqrar sektorda çoxnövlü təsərrüfat formalarına aid deyil?

- ☐ şərikli-payçı formasında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri
- ☒ kənd təsərrüfatı məhsulları istehsalı asossasiyaları
- ☐ dövlət kənd təsərrüfatı istehsalı müəssisələri
- ☐ xüsusi mülkiyyətə əsaslanan kəndli (fermer) təsərrüfatları
- ☐ şərikli-payçı formasında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələri

551 Aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin aşağıdakı mülkiyyət formalarına əsaslanması nəzərdə tutulmuşdur?

- ☐ dövlət mülkiyyəti, səhmdar mülkiyyəti, təsərrüfat mülkiyyət
- ☒ dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti, xüsusi mülkiyyət
- ☐ ictimai mülkiyyət, kollektiv mülkiyyət, xüsusi mülkiyyət
- ☐ fərdi mülkiyyət, korporativ mülkiyyət, ailə mülkiyyət
- ☐ aqrar mülkiyyəti, sənaye mülkiyyəti, tikinti mülkiyyət

552 Aqrar sahədə aparılan islahatın məqsədini, vəzifələrini, əsas istiqamətlərini və prinsiplərini müəyyən edən normativ akt hansıdır?

- ☐ “Torpaq islahatı haqqında” qanun
- ☐ ”Sovxoz və kolxozların islahatları haqqında” qanun
- ☐ Kəndli-fermer təsərrüfatı haqqında” qanun
- ☒ “Aqrar islahatının əsasları haqqında” qanun
- ☐ Azərbaycan Respublikasının Konstitusiyası

553 Aqrar hüququnun əsas mənbəyi kimi Azərbaycan Respublikası Konstitusiyasının normalarının aqrar münasibətlərin hüquqi tənzimlənməsi sahəsində aşağıdakı təsnifat qrupu yoxdur?

- ☐ bazar aqrar iqtisadiyyatının formalaşmasının lazımı şəraiti kimi inhisarçı fəaliyyətin məhdudlaşdırılması və azad rəqabət
- ☒ aqrar sahədə iqtisadi fəaliyyətin integrasiyasının təmin edilməsi və iqtisadi təhlükəsizlik
- ☐ aqrar sahibkarlıq sahəsində vətəndaşların hüquq və azadlıqları və ya kənd təsərrüfatı kommersiya təşkilatlarının və sahibkarların hüquqi vəziyyəti
- ☐ bütün ölkə çərçivəsində aqrar sahibkarlıq və digər iqtisadi fəaliyyət sahəsində vahid iqtisadi məkan
- ☐ aqrosənaye istehsalı sahəsində sahibkarlıq və digər iqtisadi fəaliyyətin dövlət tənzimlənməsi

554 Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi öz fəaliyyətini digər müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqəli surətdə həyata keçirir və təbedir...?

- ☐ Bakı Şəhər İcra Hakimiyyətinə
- ☒ Azərbaycan Respublikası Nazirlər Kabinetinə
- ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyinə
- ☐ Azərbaycan Respublikası Milli Məclisinə
- ☐ Azərbaycan Respublikası Ali Məhkəməsinə

555 “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”yə əsasən bu nazirlik...?

- ☐ kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən məhkəmə hakimiyyəti orqanıdır
- ☒ kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır
- ☐ kənd təsərrüfatı sahəsində bələdiyyə idarəetməsini həyata keçirən icra hakimiyyət orqanıdır
- ☐ kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən
- ☐ kənd təsərrüfatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən Nazirlər Kabinetinin şöbəsidir

556 Kənd təsərrüfatı istehsalı sahəsində dövlət idarəetməsini həyata keçirən xüsusi icra hakimiyyəti orqanı hansıdır?

- ☐ Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
- ☒ Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi
- ☐ Azərbaycan Respublikası Nazirlər Kabineti
- ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- ☐ Azərbaycan Respublikası Aqrar İslahatlar Komissiyası

557 «Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı» Azərbaycan Respublikası Hökumətinin ərzaq təhlükəsizliyi sahəsindəki..?

- ☐ dövlət quruluşunu təmin edir
- ☒ öhdəlik və məqsədlərini əhatə edir
- ☐ səlahiyyətlərini əhatə edir
- ☐ dövlət büdcəsi öhdəliyini təşkil edir
- ☐ xarici öhdəliklərini müəyyən edir

558 «Sovxoz və kolxozların islahatı haqqında» qanunda aşağıdakı təşkilati-hüquqi formada təsərrüfatçılıq subyekti nəzərdə tutulmamışdır?

- ☐ fərdi müəssisə formasında fəaliyyət göstərən kəndli (fermer) təsərrüfatları
- ☒ transmilli korporasiyalar
- ☐ səhmdar cəmiyyətləri
- ☐ dövlət kənd təsərrüfatı istehsalı müəssisələri
- ☐ məhdud məsuliyyətli müəssisə formasında fəaliyyət göstərən kooperativlər

559 Aşağıdakılardan hansı xüsusi torpaq fonduna daxil deyil?

- ☐ girov qoyulmuş və girovdan çıxarılmamış torpaqlar
- ☐ dövrüydən çıxarılmış və ya az qiymətli torpaqlar səviyyəsinə düşmüş kənd təsərrüfatı yerləri
- ☐ təyinatı üzrə istifadə edilməyən bütün kateqoriyalardan olan torpaqlar
- ☒ dövlət mülkiyyətində olan torpaqlar
- ☐ üzürlü səbəb olmadan , kənd təsərrüfatı məqsədləri üçün verilmiş torpaqlar bir il ərzində, qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilmiş torpaqlar iki il ərzində istifadə edilmədikdə

560 Aşağıdakılardan hansı «Torpaq icarəsi haqqında» qanuna əsasən Azərbaycan Respublikasında torpaqlar hüquqi və fiziki şəxslərə uzunmüddətə icarəyə verildiyi müddətdir?

- ☐ otuz ildən doxsan doqquz ilədək
- ☐ on ildən doxsan ilədək
- ☒ on beş ildən doxsan doqquz ilədək
- ☐ beş ildən doxsan doqquz ilədək
- ☐ iyirmi beş ildən doxsan ilədək

561 Aşağıdakılardan hansı «Torpaq icarəsi haqqında» qanuna əsasən Azərbaycan Respublikasında torpaqlar hüquqi və fiziki şəxslərə qısamüddətə icarəyə verildiyi müddətdir?

- ☐ 45 ilədək
- ☐ 25 ilədək
- ☐ 5 ilədək
- ☒ 15 ilədək
- ☐ 35 ilədək

562 «Torpaq icarəsi haqqında» qanuna əsasən Azərbaycan Respublikasında torpaqlar hüquqi və fiziki şəxslərə icarəyə verilir?

- ☐ ən azı 10 il müddətinə
- ☐ orta müddətə və uzun müddətə
- ☐ müddətsiz
- ☒ uzunmüddətə və qısamüddətə
- ☐ tərəflərin razılaşdığı istənilən müddətə

563 Dövlət qeydiyyatına alınmamış icarə müqaviləsi..?

- ☐ tərəflərə hüquq və vəzifələr verir
- ☐ hüquqi sənəd sayılır
- ☐ əqd hesab edilir
- ☒ etibarsız sayılır
- ☐ dövlət iradəsin ifadə edir

564 Torpaq icarə müqaviləsində aşağıdakı nəzərdə tutulmur?

- ☐ icarənin müddəti, icarə haqqı, ona yenidən baxılması şərtləri və ödənilmə qaydaları
- ☐ icarəyəverən və icarəçinin adları, hüquqi ünvanları, digər rekvizitləri, onların
- ☐ fors-major halları baş verdikdə torpağın geri alınması şərtləri
- ☒ icarə müqabilində əldə olunacaq məbləğin bəsləndürülməsi mexanizmi
- ☐ torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə

565 Xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi mümkündür?

- ☐ icarəyəverən və icarəçi arasında qarşılıqlı razılaşdırma əsasında
- ☒ icarəyəverən və icarəçi arasında bağlanmış və notariat qaydada təsdiq edilmiş müqavilə əsasında
- ☐ icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş alqı-satqı əsasında
- ☐ “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanun əsasında
- ☐ icarəyəverən və icarəçi arasında notariat qaydada təsdiq edilmiş bağışlama əsasında

566 Torpaq bazarının tənzimlənməsində hüquqi baza hesab edilmir?

- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
- ☐ “Torpaq islahatı haqqında” qanun
- ☒ “Dövlət nəzarəti haqqında” qanun
- ☐ “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” qanun
- ☐ Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

567 Torpaq islahatının obyekti..?

- ☐ Azərbaycan Respublikasının meşə torpaq fondudur
- ☐ Azərbaycan Respublikasının qəsəbə torpaq fondudur
- ☐ Azərbaycan Respublikasının kənd torpaq fondudur
- ☐ Azərbaycan Respublikasının rayon torpaq fondudur
- ☒ Azərbaycan Respublikasının vahid torpaq fondudur

568 Torpaq islahatı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə aşağıdakı normativ akt daxil deyil?

- ☐ «Aqrar islahatların əsasları haqqında» qanun
- ☐ Azərbaycan Respublikasının Konstitusiyası
- ☐ Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
- ☐ Azərbaycan Respublikasının Hava Məcəlləsi
- ☒ «Torpaq islahatı haqqında» Azərbaycan Respublikasının qanun

569 Aqrar islahatın əsas prinsipi deyil?

- ☐ əmtəə istehsalçılarına təsərrüfat fəaliyyətinin təşkilində və öz məhsulların sərəncam verməkdə tam sərbəstliyin təmin edilməsi
- ☐ dövlətin iqtisadi siyasəti ilə aqrar islahatın uzlaşması
- ☐ islahatın aparılmasında sosial ədalətin təmin edilməsi
- ☒ iqtisadiyyatın sahəvi strukturunda aqrar sektorun payının yüksəldilməsi
- ☐ islahatın aparılmasında könüllülüyn təmin edilməsi

570 Aqrar islahatın əsas istiqamətlərinə aşağıdakı aid deyil?

- ☐ müxtəlif növlü təsərrüfatların yaradılması
- ☐ aqrar bölmədə yeni mülkiyyət münasibətlərinin formalaşdırılması
- ☐ torpaq, meliorasiya və su təsərrüfatının islahatı
- ☒ aqrar biznesin prioritetliyinin təmin edilməsi
- ☐ aqrar bölmənin dövlət təminatı

571 Aqrar hüququn prinsipi deyil?

- ☐ aqrar sahənin kompleksinin idarəçilik sisteminin demokratikləşdirilməsi
- ☐ aqrar hüquq münasibətləri iştirakçıların bərabərliyi
- ☐ aqrar sahibkarlığın sərbəstliyi üçün hüquqi zəmanət sisteminin genişlənməsi
- ☐ aqrar sahibkarlığın əmək fəaliyyətinin təbii iqlim şəraiti ilə üzvi əlaqəsi
- ☒ aqrar biznesə dövlət dəstəyinin artırılması

572 «Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Proqramı» nə vaxt qəbul edilmişdir?

- ☐ 2011-ci ildə
- ☐ 1991-ci ildə
- ☐ 2007-ci ildə
- ☐ 2005-ci ildə
- ☒ 2001-ci ildə

573 «Kəndli (fermer) təsərrüfatı haqqında» Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul olunmuşdur?

- ☒ 1992-ci ildə
- ☐ 1996-cı ildə
- ☐ 2002-ci ildə
- ☐ 1993-cü ildə
- ☐ 1994-cü ildə

574 Kəndli – fermer təsərrüfatları əsasən...?

- ☐ dövlət təsərrüfatı kimi formalaşır
- ☐ fərdi təsərrüfat kimi formalaşır
- ☐ kollektiv təsərrüfat kimi formalaşır
- ☒ ailə təsərrüfatı kimi formalaşır
- ☐ birgə təsərrüfat kimi formalaşır

575 Qanunvericiliyə əsasən kəndli–fermer təsərrüfatlarının yaradılması..?

- ☐ yaradılması qadağandır
- ☐ 4 yolla həyata keçirilir
- ☐ 1 yolla həyata keçirilir
- ☐ 3 yolla həyata keçirilir
- ☒ 2 yolla həyata keçirilir

576 Azərbaycan Respublikasının ümumi torpaq fondu üzrə bütün torpaq münasibətlərinin tənzimlənməsinin əsas hüquqi bazası - «Torpaq Məcəlləsi» nə vaxt qəbul edilmişdir?

- ☐ 2000-ci ildə
- ☐ 1994-cü ildə
- ☐ 1996-cı ildə
- ☒ 1999-cu ildə
- ☐ 1993-cü ildə

577 Aqrar hüquq...?

- ☐ turizm sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- ☐ sənaye sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- ☐ tikinti sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- ☒ kənd təsərrüfatı sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur
- ☐ nəqliyyat sahəsində yaranan münasibətləri tənzimləyən normaların məcmusudur

578 Elektroenergetikada norma, qayda və standartlar əsasən hansı məsələlərlə bağlıdır?

- ☐ elektroenerjinin istehsalı, bölüşdürülməsi, satışı ilə bağlı məsələlər
- ☐ elektroenergetika müəssisələrinin hüquqi statusu;
- ☐ elektroenerji istehsalı, satışı
- ☒ elektrotəchizat, istilik təchizatı, müəssisələrin fəaliyyətini təşkili ilə bağlı ümumi məsələlər
- ☐ elektroenerjinin ötürülməsi, satışı;

579 Azərbaycan Respublikası Dövlət Neft Fondu hansı məqsədlə yaradılmışdır?

- ☐ mənfəət neftinin satışından daxil olan valyuta vəsaitləri hesabına dövlət büdcəsini formalaşdırmaq məqsədilə
- ☐ neftin satışından daxil olan valyuta vəsaitlərinin toplanması məqsədilə
- ☐ ölkəyə daxil olan valyuta vəsaitlərinin səmərəli idarə edilməsi məqsədilə
- ☒ mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin toplanması, səmərəli idarə edilməsi məqsədilə
- ☐ mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin toplanması reinvestisiyası məqsədilə

580 Aşağıdakılardan hansı yanacaq energetika fəaliyyətinin tənzimlənməsi baxımından hüquq mənbəyi deyil?

- ☐ “Ətraf mühitin mühafizəsi haqqında” qanun
- ☐ “Enerji resurslarından istifadə haqqında” qanun
- ☐ “Elektroenergetika haqqında” qanun
- ☐ “Qaz təchizatı haqqında” qanun
- ☒ Yer quruluşu haqqında” qanun

581 Azərbaycan Respublikası Dövlət Neft Fondu hesabat verir?

- ☐ Azərbaycan Respublikası Ali Məhkəməsinə
- ☐ Azərbaycan Respublikası Parlamentinə
- ☐ Azərbaycan Respublikası Mərkəzi Bankına
- ☐ Azərbaycan Respublikası Nazirlər Kabinetinə
- ☒ Azərbaycan Respublikası Prezidentinə

582 Azərbaycan Respublikası Dövlət Neft Fondu...?

- ☐ dövlət büdcəsinin tərkib hissəsidir
- ☐ büdcə fondudur
- ☒ büdcədən kənar fondur
- ☐ Mərkəzi Bankın strukturudur
- ☐ sosial müdafiə fondudur

583 Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərindən hansı normativ akt əsasında istifadə olunur?

- ☐ parlamentin qərarı
- ☐ qanun
- ☒ prezident fərmanı
- ☐ məhkəmənin qərarı
- ☐ Nazirlər Kabinetinin qərarı

584 Azərbaycan Respublikası Dövlət Neft Fondu..?

- ☐ beynəlxalq əməkdaşlıq fondudur
- ☐ tənzimləmə fondudur
- ☐ stabilləşmə fondudur
- ☐ büdcə fondudur
- ☒ inkişaf fondudur

585 1994-cü ildə xarici neft şirkətləri konsorsiumu ilə ARDNŞ arasında “Çıraq”, “Azəri”, neft yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi sazişinin tipi hansıdır?

- ☐ Xidmət müqaviləyə sazişi
- ☐ Konsessiya yaxud lisenziya sazişi
- ☐ İştirak yaxud assosiasiya sazişi
- ☐ Uzunmüddətli idarəetmə sazişi
- ☒ Hasilatının Pay Bölgüsü Sazişi

586 Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən ARDNŞ-nin tərkibinə aşağıdakı müəssisə daxil deyil?

- ☐ Xarici sərmayələr”İdarəsi
- ☐ “Azneft”İstehsalat Birliyi
- ☐ “Azərneftyağ”neft emalı zavodu
- ☒ Valyuta gəlirlərinin idarə olunması” idarəsi
- ☐ “Marketinq və iqtisadi əməliyyatlar” idarəsi

587 Azərbaycan Respublikasının neft və qaz hasilatı, nəqli və emalı, elektrik və istilik enerjisi istehsalı, qaz təchizatı sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən orqan hansıdır?

- ☐ Azərbaycan Respublikasının Enerji Nazirliyi
- ☐ Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- ☒ Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi
- ☐ Azərenerji Səhmdar Cəmiyyəti

588 Azərbaycan Respublikası mənfəət neftinin satışından daxil olan valyuta vəsaitlərinin və digər gəlirlərin toplanması, səmərəli idarə edilməsi məqsədilə yaradılmış qrup hansıdır?

- ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyi
- ☐ Azərbaycan Respublikası Mərkəzi Bankı
- ☐ Azərbaycan Respublikası Əşəliyyat Şirkəti
- ☐ Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
- ☒ Azərbaycan Respublikası Dövlət Neft Fondu

589 Dövlət neft fondu hesabat verir?

- ☐ məhkəməyə
- ☐ parlamentə
- ☐ Mərkəzi banka
- ☐ AR Nazirlər Kabinetinə
- ☒ AR Prezidentinə

590 «Mədən Sənayesində Şəffaflıq» təşəbbüsünün müəllifi kimdir?

- ☒ Toni Bleyr
- ☐ Madlen Olbrayt
- ☐ Hüsnü Mübarək
- ☐ Corc Buş
- ☐ Fransua Metteran

591 Azərbaycan Respublikası Dövlət Neft Fondu nə vaxt yaradılmışdır?

- ☐ 2003-cü ildə
- ☐ 2009-cu ildə
- ☐ 1997-ci ildə
- ☒ 1999-cu ildə
- ☐ 2004-cü ildə

592 Azərbaycan Respublikası Dövlət Neft Fondu nə zaman təsis edilmişdir?

- ☐ 2009-cu ildə
- ☐ 1994-cü ildə
- ☐ 1997-ci ildə
- ☐ 1998-ci ildə
- ☒ 1999-cu ildə

593 Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Azərneft” Dövlət Konserni və “Azərkimya” istehsalat birliyinin bazasında aşağıdakılardan hansı yaradılmışdır?

- ☐ AZƏRIQAZ
- ☐ AZPETROL
- ☐ ABƏŞ
- ☒ ARDNŞ
- ☐ BP

594 “Energetika haqqında” Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul edilib?

- ☐ 1994-cü ildə
- ☐ 1997-ci ildə
- ☐ 1992-ci ildə
- ☒ 1998-ci ildə
- ☐ 2001-ci ildə

595 Konsessionerin qəti qərar qəbul etmək hüququna nə daxildir?

- ☒ ticarət fəaliyyətini və təkrar satış qiymətlərini sərbəst təyin etmək;
- ☐ servis xidmətlərini sərbəst təyin etmək;
- ☐ satış qiymətlərini sərbəst təyin etmək
- ☐ malları göndərməkdən imtina edə bilər;
- ☐ müqaviləyə xitam verə bilər;

596 Aşağıdakılardan hansı standartlaşdırmanın məqsədi deyil?

- ☐ təbii və texnogen qəzaların və habelə digər fəvqəladə vəziyyətlərin yaranması ehtimalları nəzərə alınmaqla təsərrüfat obyektlərinin təhlükəsizliyi
- ☐ məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi
- ☐ məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğunu və onların rəqabət qabiliyyətinin yüksəldilməsi
- ☒ istehlakçıların məhsulların (işlərin, xidmətlərin) nomenklaturası və keyfiyyəti haqqında tam və səhih informasiyaya malik olmaması
- ☐ ölçmələrin dəqiqliyini və vəhdətini təmin etmək

597 Kommersiya fəaliyyəti sahəsində məhsulların, işlərin və xidmətlərin keyfiyyətinin hüquqi tənzimlənməsi əsasən hansı qanunla tənzimlənir?

- ☐ "Sahibkarlıq fəaliyyəti haqqında" qanun
- ☐ "Tender haqqında" qanun
- ☐ "Lisenzialaşdırma haqqında" qanun
- ☒ "Standartlaşdırma haqqında" qanun
- ☐ "Satınalmalar haqqında" qanun

598 Daşıyıcı yükü daşımaya qəbul etdikdən sonra yük hansı müddətdə çatdırılmadıqda itirilmiş sayılır?

- ☐ 1 ay;
- ☐ 10 gün
- ☐ 6 ay
- ☐ 2 ay;
- ☒ 3 ay

599 Sərnəşin daşınması barədə müqaviləyə hansı müqavilənin göstərişləri tətbiq edilir?

- ☐ ekspedisiya;
- ☐ saxlama;
- ☐ daşıma;
- ☒ tapşırıq;
- ☐ göndərmə

600 Saxlama haqqı şərtləşdirilməyibsə:

- ☐ əlavə xidmət göstərməyibsə, anbar sahibinin haqq almaq hüququ yoxdur;
- ☐ anbar sahibinin haqq almaq hüququ yoxdur;
- ☐ yalnız əlavə xidmətlərin haqqını tələb edə bilər
- ☐ saxlamanın həcmindən və müddətindən asılı olmayaraq anbar sahibi şərti maliyyə vahidinin 10 misindən artıq haqq tələb edə bilməz;
- ☒ anbar sahibinin adi haqq almaq hüququ vardır;

601 Saxlama müqaviləsinə görə saxlayıcı əşyanı nə vaxt qaytarmalıdır?

- ☐ əşyanın zədələnməsinə ciddi təhlükə olduğu halda istənilən vaxt
- ☐ müqavilədə göstəriləndi vaxtda;
- ☐ müddət bitdiyi vaxt;
- ☒ tapşırının xahişi ilə;
- ☐ tapşırının xahişini aldıqdan 7 gün sonra;

602 Aşağıdakı standart forması yoxdur?

- ☐ milli standart
- ☐ beynəlxalq standart
- ☐ regional (hövzə) standartı
- ☒ birlik standartı
- ☐ dövlətlərarası standart

603 Kommersiya münasibətlərində mülki dövriyyəsi məhdudlaşdırılmayan hansıdır?

- ☐ qiymətli kağızların çap olunması üçün avadanlıqlar
- ☐ hərbi silah-sursat istehsal etmək üçün avadanlıqlar
- ☐ radioaktiv maddələrin istehsalı üçün nəzərdə tutulan qurğular
- ☐ xidməti və mülki silah
- ☒ kütləvi istehlak məhsulları

604 Əmtəə nişanı kimi aşağıdakı nişan qeydə alınə bilməz?

- ☐ Sözlər
- ☐ Təsviri elementlər
- ☒ dövlət rəmzləri
- ☐ Hərflər
- ☐ Əmtəələrin forması və ya onların qablaşdırılması

605 Kommersiya sirrinin əldə olunmasının qeyri-qanuni üsullarına aşağıdakı aid deyil?

- ☐ məlumatların ötürülmə kanallarına qoşulmaq
- ☐ kommersiya sirrinin rejiminə riayət olunması öhdəliklərini pozmaq
- ☒ müvafiq orqanlarda qeydiyyatə alınmaq
- ☐ danışqlara qulaq asmaq
- ☐ rüşvət vermək

606 Kommersiya sirrinin əldə olunmasının qeyri-qanuni üsullarına aşağıdakı aid deyil?

- ☐ kommersiya sirrinin fotosəklini çəkmək
- ☐ kommersiya sirrinin surətini çıxarmaq
- ☐ kommersiya sirrinin sənədlərini oğurlamaq
- ☐ zor tətbiq etmək və ya hədələmək
- ☒ müqavilə əsasında əməkdaşlıq etmək

607 Aşağıdakılardan hansı kommersiya fəaliyyətinin tənzimlənməsində bilavasitə istifadə olunan qanun deyil?

- ☐ “Standartlaşdırma haqqında” qanun
- ☐ “Antiinhisar fəaliyyəti haqqında” qanun
- ☐ “Əmtəə nişanı və coğrafi göstəricilər haqqında” qanun
- ☐ “Reklam haqqında” qanun
- ☒ “Yerin təkə haqqında” qanun

608 Aşağıdakılardan hansı kommersiya fəaliyyətinin tənzimlənməsində bilavasitə istifadə olunan qanun deyil?

- ☐ “Reklam haqqında” qanun
- ☐ “Elektron ticarət haqqında” qanun
- ☐ “İstehlakçılərin hüquqlarının müdafiəsi haqqında” qanun
- ☒ “Qaz təchizatı haqqında” qanun
- ☐ “Kommersiya sirri haqqında” qanun

609 Kommersiya hüququnun predmetini təşkil edir?

- ☐ qiymətli kağız dövriyyəsi sahəsində yaranan münasibətlər

- ☐ mülki dövriyyə sahəsində yaranan münasibətlər
- ☐ xarici əməkdaşlıq sahəsində yaranan münasibətlər
- ☒ əmtəə dövriyyəsi sahəsində yaranan münasibətlər
- ☐ pul dövriyyəsi sahəsində yaranan münasibətlər

610 Sertifikatlaşdırılma ilə bağlı aşağıdakı fikirlərdən hansı yanlıştır?

- ☐ Məhsulun idxal edən və ixrac edənlər arasında razılaşdırılmış sənədləri beynəlxalq standartlara uyğunlaşdırıldıqda da sertifikat funksiyasını yerinə yetirir.
- ☐ Məhsulların sertifikatlaşdırılması yerli məhsulların beynəlxalq və milli standartların tələblərinə uyğun olaraq faktiki xarakteristikasının kompleks məcmusudur.
- ☐ Mahiyyət etibarını ilə sertifikat məhsulun keyfiyyətini xarakterizə edən sənəddir.
- ☐ Məhsulun nomenklaturasının müəyyənləşdirilməsi məhsulların sertifikatlaşdırılması prosesinə daxildir.
- ☒ Çəkili (şəqul) sertifikat malın məhz hansı ölkədən gəlməsini göstərir.

611 Məhsulların sertifikatlaşdırılması prosesinə aşağıdakılardan hansı daxildir?

- ☐ konkret məhsul növləri üzrə tələb olunan sertifikatların müəyyənləşdirilməsi
- ☐ məhsulun nomenklaturasının müəyyənləşdirilməsi
- ☐ mal göndərən müəssisələrdə sertifikatlaşdırılan məhsul istehsalının attestasiyası, məhsulun sınaqdan keçirilməsi, sertifikatların verilməsi və qeydiyyatdan keçirilməsinin düzgünlüyünə nəzarət
- ☐ məmulatın sertifikatlaşdırılması qaydalarının müəyyənləşdirilməsi və məhsulların sertifikatlaşdırılması üzrə razılaşmaların əldə olunması
- ☒ hamısı

612 Aşağıdakı fikirlərdən hansı yanlıştır?

- ☒ məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğu Azərbaycan Respublikasının dövlət standartlarının tövsiyyə xarakterli tələblərinə aiddir.
- ☐ Beynəlxalq standartlar – dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar, normalar, qayda və tövsiyələrdir.
- ☐ məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi Azərbaycan Respublikasının dövlət standartlarının məcburi tələblərinə aiddir.
- ☐ Standartlaşdırma sahibkarlıq fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin bir forması olub, istehlakçıların, dövlətin və təsərrüfat subyektlərinin maraqlarının dövlət müdafiəsinin daha etibarlı surətdə tənzimlənməsinə xidmət edir.
- ☐ Dövlətlərarası standartlar – iki dövlətin qarşılıqlı razılıq əsasında qəbul və bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrdir

613 Aşağıdakılardan hansı məhsulların sertifikatlaşdırılmasının izahıdır?

- ☐ Məhsulların sertifikatlaşdırılması iki dövlətin qarşılıqlı razılıq əsasında qəbul və bir-biri ilə bir-biri ilə müvafiq münasibətlərdə istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrin məcmusudur.
- ☐ Məhsulların sertifikatlaşdırılması ayrı-ayrı müstəqil dövlətin ərazisində müvafiq qaydada hazırlanıb istifadə edilən standartlar, norma, qayda və tövsiyələrin məcmusudur.
- ☐ Məhsulların sertifikatlaşdırılması dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar, norma, qayda və tövsiyələrin məcmusudur.
- ☒ Məhsulların sertifikatlaşdırılması yerli məhsulların beynəlxalq və milli standartların tələblərinə uyğun olaraq faktiki xarakteristikasının kompleks məcmusudur.
- ☐ Məhsulların sertifikatlaşdırılması texniki-iqtisadi əməkdaşlıq edən bir qrup region (hövzə) dövlətinin qəbul və istifadə etdikləri standartlar, norma, qayda və tövsiyələrin məcmusudur.

614 Aşağıdakılardan hansı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin əsas vəzifələrinə aid deyil?

- ☐ müvafiq beynəlxalq standartların tətbiqi sahəsində zəruri tədbirlər həyata keçirmək
- ☐ sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahəsində işləri təşkil etmək
- ☐ Standartlaşdırmanın tələblərini təmin etmək üçün dövlət nəzarətini, dövlət metroloji nəzarətini həyata keçirmək
- ☐ ölçmələrin vəhdətini təmin etmək
- ☒ düzgün cavab yoxdur

615 Aşağıdakılardan hansı Azərbaycan Respublikasının dövlət standartlarının məcburi tələblərinə aid deyildir?

- ☐ məhsulların (işlərin, xidmətlərin) elm, texnika və texnologiyanın inkişafına uyğunluğu
- ☐ məhsulların (işlərin, xidmətlərin) insanın həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükəsizliyi
- ☐ məhsulların (işlərin, xidmətlərin) texniki, texnoloji və informasiya uyğunluğu və onların qarşılıqlı əvəz olunması
- ☒ düzgün cavab yoxdur
- ☐ məhsulların (işlərin, xidmətlərin) əsas istehlak xüsusiyyətləri, onlara nəzarət metodları, məhsulların qablaşdırılması, nişanlanması, daşınması, saxlanması, utiləşdirilməsi qaydaları

616 Kommersiya hüququ əsaslanır?

- ☐ fasiləsizlik prinsipinə
- ☐ ədalətlik prinsipinə
- ☐ tarazlıq prinsipinə
- ☒ bərabərlik prinsipinə
- ☐ soaial prinsipinə

617 AR-da informasiya sahəsində yol verilən hüquq pozuntularına görə məsuliyyət hansı qanunda əks etdirilmişdir

- ☒ "İnformasiya azadlığı" haqqında AR-nın qanunu;
- ☐ Məlumat azadlığı" haqqında AR-nın qanunu;
- ☐ Elektron sənəd və elektron imza haqqında" AR-nın qanunu
- ☐ Dövlət sirri haqqında" AR-nın qanun;
- ☐ İnformasiya əldə etmək" haqqında AR-nın qanunu;

618 Aşağıdakılardan hansı Azərbaycan Respublikası Milli Məclisinin dövlət sirrinə aid edilməsi və mühafizəsi sahəsində vəzifəsidir

- ☐ dövlət sirri haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması üzrə
- ☐ dövlət sirrinə aid edilən məlumatların siyahısının təsdiq edilməsi
- ☐ dövlət sirrinin mühafizəsi sahəsində dövlət proqramlarının təsdiq edilməsi
- ☒ dövlət sirrinin mühafizəsi sahəsində dövlət proqramlarının həyata keçirilməsi üzrə dövlət büdcəsindən yönəldilən vəsaitə baxılması
- ☐ müvafiq icra hakimiyyəti orqanı aparatının vəzifəli şəxslərinin dövlət sirrinin mühafizəsi üzrə səlahiyyətlərinin müəyyən edilməsi

619 Elektron ticarətin həyata keçirilməsinə xüsusi razılıq (lisenziya) ...?

- ☐ özəl bölmədə tələb olunur
- ☐ tələb olunur
- ☐ hər bir şəxsin istəyinə bağlıdır
- ☒ tələb olunmur
- ☐ dövlət bölməsində tələb olunur

620 Azərbaycan Respublikasının Konstitusiyasına əsasən...?

- ☐ hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq hazırlamaq azadlığı vardır
- ☐ hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq və əldə etmək azadlığı vardır
- ☐ hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq azadlığı vardır
- ☐ hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq yaymaq azadlığı vardır
- ☒ hər kəsin istədiyi məlumatı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır.

621 Aşağıdakılardan hansı iqtisadi resurs kimi informasiya forması deyil?

- ☐ istehlakçıların prioritetlərinə və bazarlardakı şəraitə təsir edən kütləvi informasiyalar
- ☐ tərəfdaşların və bazaradakı rəqiblərin tədiyyə və kredit qabiliyyətliliyi haqqında maliyyə informasiyaları
- ☐ bazarın vəziyyətini xarakterizə edən konyuktura məlumatları
- ☒ informasiya azadlığı haqqında qanunda göstərilən informasiyalar

- ☐ innovasiyalara şərait yaradan elmi-texniki informasiyalar

622 Elektron ticarətin həyata keçirilməsinə xüsusi razılıq tələb olunurmu

- ☐ xeyr;
☐ bəli;
☐ fiziki şəxslərə tələb olunur
☐ hüquqi şəxslərə tələb olunur;
☒ qanunvericilikdə nəzərdə tutulmuş hallarda;

623 İnformasiya hüquq münasibətləri çərçivəsində mərkəzi icra hakimiyyəti orqanı hansıdır?

- ☐ Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası
☐ Azərbaycan Respublikasının İnformasiya Texnologiyaları İnstitutu
☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti
☒ Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi
☐ Azərbaycan Respublikasının Texnologiyalar Komitəsi

624 İnformasiya azadlığının həyata keçirilməsinin prinsipi deyil?

- ☐ informasiyanın əhatəliliyi və etibarlılığı
☐ informasiya azadlığına dövlət təminatı
☐ informasiyanın açıqlığı və əldə olunmasının sərbəstliyi
☒ informasiyanın mobilliyi
☐ informasiyanın əldə edilməsinin qanuniliyi

625 “Kim informasiyaya malikdirsə, dünyaya malikdir” fikri kimə məxsusdur?

- ☐ Karl Marksa
☐ Adam Smitə
☐ Anri Fayola
☐ Milton Fridmana
☒ Frensis Bekona

626 Nəqliyyat sahəsində dövlət tənzimlənməsi hansı yollarla həyata keçirilir?

- ☐ əhəlinin nəqliyyat xidmətlərinə olan tələbatının təmin edilməsi ilə;
☐ Nəqliyyat qanunvericiliyi ilə;
☐ nəqliyyatın inkişafı sahəsində proqram və mexanizmlərin işlənilib hazırlanması yolu ilə
☐ nəqliyyat xidmətlərinin azad və rəqabətə əsaslanan bazarın inkişafı üçün şərait yaratmaq yolu ilə;
☒ hüquqi təminat, vergi qoyma, maliyyələşdirmə, investisiya, vahid elmi-texniki siyasət;

627 Funksional fəaliyyət baxımından Nəqliyyat Nazirliyinin tabeliyində deyil?

- ☐ Azərbaycan Dövlət Dəmir Yolu
☐ Avtonəqliyyat servis Departamenti
☐ Yol nəqliyyat servis Departamenti
☐ Azərbaycan Dövlət Xəzər Dənizi Gəmiçiliyi
☒ Ekoloji Ekspertiza İdarəsi

628 Nəqliyyat sahəsində xüsusi razılıq (lisenziya) hansı əsaslara görə dayandırılmalıdır?

- ☐ lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə
☐ lisenziya sahibi tərəfindən normativ aktlara əməl edilmədikdə
☒ lisenziya sahibinin vergi öhdəliyi yarandıqda
☐ lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə
☐ lisenziya sahibi müflis elan olunduqda

629 Nəqliyyat sahəsində xüsusi razılıq (lisenziya) almaq üçün aşağıdakı sənəd tələb olunmur?

- ☐ sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti
- ☐ müəssisənin dövlət qeydiyyatı haqqındakı şəhadətnaməsinin surəti
- ☒ attestasiyadan keçmək haqqında sənədin surəti
- ☐ lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd
- ☐ müəssisənin təsis sənədlərinin surəti

630 Nəqliyyat xidmətləri üçün xüsusi razılıq (lisenziyanı) hansı dövlət orqanı verir?

- ☐ Azərbaycan Respublikasının Dəmiryolu İdarəsi
- ☐ Azərbaycan Respublikasının Nəqliyyat Departamenti
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- ☐ Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
- ☒ Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi

631 Aşağıdakı nəqliyyat növlərindən hansı üçün xüsusi razılıq (lisenziya) tələb olunur?

- ☐ dəniz və avtomobil nəqliyyatı
- ☒ hava və su nəqliyyatı
- ☐ hava və dəmiryolu nəqliyyatı
- ☐ boru kəməri və su nəqliyyatı
- ☐ aviasiya və dəmiryolu nəqliyyatı

632 Azərbaycan Respublikasında nəqliyyat hüququnun sahə strukturuna daxil deyil?

- ☐ Hava nəqliyyatı
- ☐ Avtomobil nəqliyyatı
- ☐ Dəniz nəqliyyatı
- ☒ Çay nəqliyyatı
- ☐ Dəmiryolu nəqliyyatı

633 Nəqliyyat münasibətlərində mərkəzi icra hakimiyyəti orqanı hesab edilir?

- ☐ Bakı Metropoliteni
- ☐ Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi
- ☐ «AZAL» Dövlət Konserni
- ☒ Nəqliyyat Nazirliyi
- ☐ Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi

634 Bu nəqliyyat növündən xüsusi razılıq tələb olunur:

- ☐ dəniz və dəmiryol nəqliyyatı
- ☐ dəmiryol nəqliyyatı
- ☐ yalnız su nəqliyyatı
- ☐ aviasiya və avtomobil nəqliyyatı
- ☒ hava və su nəqliyyatı

635 Nəqliyyat vasitələrinin sahibləri hansı müddətdə nəqliyyat vasitəsinin dövlət qeydiyyatına keçirməkdə inzibati məsuliyyətə cəlb edirlər?

- ☐ əldə etdiyi vaxtdan 45 gün ərzində
- ☐ əldə etdiyi vaxtdan 15 gün ərzində
- ☐ əldə etdiyi vaxtdan altı ay ərzində
- ☐ əldə etdiyi vaxtdan bir ay ərzində
- ☒ əldə etdiyi vaxtdan 10 gün ərzində

636 nəqliyyat vəzifəsinin etibarnamə olmadan idarə edilməsi hansı hallarda inzibati xəta hesab olunur?

- ☒ nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması

- ☐ nəqliyyat vasitəsinin onu idarə edən şəxsin ərinə məxsusu olması
- ☐ nəqliyyat vasitəsi yararsız hala düşdükdə
- ☐ nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin vəfat etməsi
- ☐ nəqliyyat vasitəsinin həyat üçün təhlükəli vəziyyətdə olan şəxsi xəstəxanaya cətdirmə məqsədi ilə idarə olunması

637 Dasinmanın obyektinə görə DEMIR yol ilə dasinmanın nece novu ferqlendirilir

- ☐ heç biri
- ☐ Vergilər Nazirliyi
- ☐ Hesablaşmalar Palatası
- ☒ Milli bank və Gömrük Komitəsi
- ☐ Beynəlxalq Bank

638 “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının qanunu nə vaxt qəbul edilmişdir?

- ☐ 2002-ci ildə
- ☐ 1990-cı ildə
- ☐ 2009-cu ildə
- ☐ 1997-ci ildə
- ☒ 1999-cu ildə

639 Nəqliyyat hüququ subyektləri neçə kateqoriyaya bölünür?

- ☐ 4.0
- ☐ 5.0
- ☐ 2.0
- ☒ 3.0
- ☐ 6.0

640 Nəqliyyat qanunvericiliyi sisteminə aşağıdakı normativ akt daxil deyil?

- ☐ mərkəzi icra hakimiyyəti orqanlarının normativ aktları
- ☐ qanunlar
- ☐ fərmanlar
- ☒ sərəncamlar
- ☐ Nazirlər Kabinetinin qərarları

641 Gömrük Məcələsi nə vaxt qəbul edilib

- ☐ 5 yanvar 2000 ci il
- ☐ 31 yanvar 2001-ci il
- ☒ 10 iyun 1997-ci il
- ☐ 12 dekabr 2000-ci il
- ☐ 10 iyun 2001-ci il

642 Aşağıdakılardan hansı gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinə aid deyil?

- ☐ əməliyyat- axtarış
- ☐ inzibati- prosesual
- ☐ cinayət- hüquqi
- ☒ mülki-prosesual
- ☐ cinayət- prosesual

643 Azərbaycan Respublikasının gömrük orqanları dövlət idarəetmə siseminə daxil olan icra hakimiyyəti orqanı olmaqla...?

- ☐ hüquqyaratma orqanıdır
- ☐ idarəetmə orqanıdır
- ☐ əlaqələndirmə orqanıdır

- ☒ hüquq mühafizə orqanıdır
☐ tənzimləmə qranıdır

644 Aşağıdakılardan hansı qaçaqmalçılıq (kontrabada) hesab olunmur?

- ☐ Azərbaycan Respublikasından çıxarılması üçün müvafiq qaydalar müəyyən edilmiş ölkədə yaşayan xalqların və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvəti olan əşyalar
☐ narkotik vasitələr, psixotrop, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv və partlayıcı mallar
☐ silahlar, partladıcı qurğular və onlar üçün döyüş sursatı (soyuq yivsiz ov silahları və onların patronlarından başqa)
☒ ölkəyə təkrar ixrac rejimi altında gətirilən və qanunla müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş mallar
☐ nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, həmin silahların hazırlanması üçün istifadə oluna biləcək material və avadanlıqlar, strateji əhəmiyyətli xammal

645 “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə əsasən aşağıdakı intizam tənbehi tədbiri tətbiq edilə bilməz?

- ☐ xüsusi rütbənin bir pillə aşağı salınması
☐ sonuncu xəbərdarlıqla şiddətli töhmət
☐ gömrük orqanlarında xidmətinə xitam vermə
☒ azadlıqdan məhrumetmə
☐ 6 ay müddətinə aşağı vəzifəyə keçirilmə

646 Gömrük işi sahəsində baş verən hüquq pozulmalarına görə qanunvericiliyə uyğun olaraq aşağıdakı məsuliyyət növü tətbiq edilmir?

- ☐ cinayət məsuliyyəti
☐ inzibati məsuliyyət
☒ prosesual məsuliyyət
☐ intizam məsuliyyəti
☐ maddi məsuliyyət

647 Aşağıdakılardan hansı gömrük orqanlarının əsas funksiyası deyil?

- ☐ ticarət-iqtisadi münasibətlərdə gömrük tənzimləməsi vasitələrini tətbiq etmək
☐ Azərbaycan Respublikasının iqtisadi mənafeyini qorumaq
☒ ölkəni istənilən xarici müdaxilədən qorumaq
☐ xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını aparmaq
☐ öz səlahiyyəti daxilində respublikanın iqtisadi təhlükəsizliyini təmin etmək

648 Gömrük işi sahəsində gömrük, inzibati, mülki və digər hüquq sahələrinin normalarına riayət edilməsi hansı fəaliyyətin məqsədidir?

- ☐ digər dövlət təşkilatları ilə əlaqəli fəaliyyət
☐ təşkilatdaxili idarəçilik fəaliyyət;
☐ Daxili-iqtisadi fəaliyyət;
☐ gömrük orqanlarının fəaliyyəti;
☒ hüquq-mühafizə fəaliyyəti;

649 Məcburi dövlət tədbirlərindən istifadə etməklə gömrük orqanları hansı funksiyanı həyata keçirirlər?

- ☐ Hüquq normalarının icrası funksiyası;
☐ Daxili və xarici funksiyanı;
☐ Nizamlayıcı və qoruyucu
☐ təşkilat daxili idarəçilik funksiya
☒ hüquq normalarının mühafizəsi;

650 Gömrük orqanlarında hansı müddət ərzində tənbeh edilmiş şəxs, yeni intizam tənbehi alınmırsa, tənbeh götürülür?

- ☐ növbəti 3 ay ərzində

- ☐ növbəti 10 ay ərzində
- ☐ növbəti 7 ay ərzində
- ☒ növbəti 6 ay ərzində
- ☐ növbəti 5 ay ərzində

651 Azərbaycan Respublikasının gömrük orqanları dövlət idarəetmə siseminə daxil olan...?

- ☐ yerli hakimiyyəti orqanıdır
- ☐ əlaqələndirici hakimiyyəti orqanıdır
- ☐ qanunverici hakimiyyəti orqanıdır
- ☒ icra hakimiyyəti orqanıdır
- ☐ məhkəmə hakimiyyəti orqanıdır

652 Aşağıdakılardan hansı gömrük hüququnun mənbəyi deyil?

- ☐ qanunlar
- ☐ konstitusiya
- ☐ Nazirlər Kabinetinin qərarları
- ☐ Azərbaycan Respublikası Prezidentinin fərmanları
- ☒ Bakı Baş Gömrük İdarəsinin qərarları

653 Gömrük hüququnun sisteminə daxildir?

- ☐ əsas və əlavə hissə
- ☐ xüsusi və fərdi hissə
- ☐ konstitusiya və qanunvericilik hissə
- ☐ məcəllə və qanun hissə
- ☒ ümumi və xüsusi hissə

654 Gömrük işi sahəsindəki aşağıdakı ictimai münasibət forması yoxdur?

- ☒ gömrük orqanlarının strukturunun təkmilləşdirilməsi ilə bağlı münasibətlər
- ☐ gömrük-tarif tənzimlənməsi sahəsindəki münasibətlər
- ☐ gömrük ödənişlərinin toplanması sahəsindəki münasibətlər
- ☐ gömrük rejiminin statusunu xarakterizə edən münasibətlər
- ☐ gömrük nəzarəti sahəsindəki münasibətlər

655 Gömrük işi sahəsində baş verən hüquq pozuntularının hansı növləri vardır?

- ☐ intizam, mülki, cinayət
- ☐ cinayət;
- ☐ inzibati, mülki, cinayət;
- ☒ cinayət, inzibati, intizam, maddi
- ☐ mülki, maddi, inzibati ;

656 "Gömrük tarifi haqqında" qanun nə vaxt qəbul olunub?

- ☐ 1999-cu ildə
- ☐ 1993-cü ildə
- ☐ 2005-ci ildə
- ☐ 2007-ci ildə
- ☒ 1995-ci ildə

657 Aşağıdakılardan hansı gömrük hüququnun prinsipi deyil?

- ☐ gömrük hüququnun vasitə və alətlərini səmərəli təminatı
- ☐ qanunçuluq
- ☐ demokratiklik
- ☒ humanizm

- ☐ əhatəli və aydın gömrük tənzimlənməsi

658 Gömrük hüququnun əsas məqsədlərindən deyil?

- ☐ Azərbaycan Respublikasının sosial-iqtisadi üstünlüklərini və maraqlarını qorumaq
- ☐ gömrük işinin inkişafını və təkmilləşdirilməsini təmin etmək üçün ggömrük və digər müvafiq dövlət orqanlarına səmərəli fəaliyyət şəraiti yaratmaq
- ☐ gömrük siyasətinin həyata keçirilməsi üçün optimal və daha çox demokratik dəyərlərə söykənmiş gömrük sistemi yaratmaq
- ☒ Azərbaycan Respublikasının dövlət büdcəsinin formalaşdırılması üçün maliyyə təminatı yaratmaq
- ☐ ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qanuni təminatı məqsədilə gömrük qanunvericiliyində nəzərdə tutulan hüquqlarının qorunması üçün sabit hüquqi təminat yaratmaq

659 Aşağıdakılardan hansı iqtisadi əməkdaşlıq prinsipinin məzmununun açıqlamasını əks etdirmir?

- ☐ inkişafda olan və keçid iqtisadiyyatlı dövlətlərin maraqlarını müdafiə etməklə beynəlxalq ticarətin liberallaşdırılması istiqamətində dövlətlərin qarşılıqlı güzəşt və yardım hüququnu və s. nəzərdə tutur.
- ☒ beynəlxalq iqtisadi integrasiya prosesində ölkələrin bərabər hüquqluluğu;
- ☐ universal və regional iqtisadi rəşkilatlarda dövlətlərin iştirak hüququ;
- ☐ BMT Nizamnaməsində ifadə edilən prinsiplərə və məqsədə müvafiq olaraq istənilən iqtisadi əməkdaşlıq formasında iştirak hüququ;
- ☐ beynəlxalq iqtisadi münasibətlərdə tərəfdaşları sərbəst müəyyən etmək hüququnu;

660 Tranzitin azadlığı prinsipi ilə bağlı deyilənlərdən hansı yanlıştır?

- ☐ tranzitin qayda və şərtləri maraqlı dövlətlərin arasında bağlanan ikitərəfli və çoxtərəfli sazişlərlə tənzimlənir;
- ☒ tranzit keçidi, gömrük, vergi və rüsumlar istisna olmaqla tranzit xidmətləri yığımlarından azaddır
- ☐ tranzit dövləti tranzit hüququna icazəni özünün qanunvericiliyi əsasında verir və əgər tranzit verməkdən imtina edərsə, belə bir qərarı əsaslandırmağa borclu deyil;
- ☐ tranzit hüququ bir qayda olaraq maraqlı dövlətlər arasında qarşılıqlıq prinsipi əsasında beynəlxalq sazişlərlə tənzimlənir;
- ☐ müasir beynəlxalq hüquq tranzitin azadlığı haqqında şərtsiz norma nəzərdə tutmur;

661 Beynəlxalq hüquqda nəzərdə tutulan aralıq tranzit dövlət keçidi anlayışı aşağıdakı aktlardan hansında transmilli anlayışla əvəzlənir və bu sənədə əsasən yalnız bir dövlətin sərhəddinin keçilməsi əmtəənin tranzit statusuna düşməsi üçün kifayət edir?

- ☐ Avropa İqtisadi Birliyinin təsis edilməsi haqqında Müqaviləsi;
- ☐ Dəniz hüququ üzrə 1982-ci il BMT Konvensiyası.
- ☐ Avropa – Qafqaz – Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında əsas çoxtərəfli Bakı Sazişi;
- ☒ Avropa Birliyinin Qazın tranziti üzrə və elektrik enerjisinin tranziti üzrə Direktivləri;
- ☐ Tariflər və Ticarət üzrə Baş Saziş –GATT;

662 Dövlət hansı şərtlərlə hər hansı müqavilədə iştirak edə bilər?

- ☐ müqavilənin bağlanması təşəbbüsü dövlətə aid olduqda
- ☒ dövlət maraqlarına uyğun gəldikdə;
- ☐ dövlətin xarici iqtisadi əlaqələrinin hüquqi rejimi müəyyən edildikdə;
- ☐ beynəlxalq hüquq normalarına uyğun olduqda;
- ☐ Beynəlxalq ticarət ənənələrinə uyğun gəldikdə;

663 Öz iqtisadi fəaliyyətlərinə təbii resursları üzərində daimi suverenliyi prinsiplərinin əsas tərkib hissəsinə daxil deyil?

- ☐ öz xalqının, bütün vətəndaşlarının iqtisadi inkişafı hüququ
- ☒ gömrük rüsumları münasibətlərində bu və ya digər dövlətlər və ya dövlətlər qrupu arasında ticarət güzəştlərini nəzərdə tutur
- ☐ TMK-nın fəaliyyətinə, investisiyalara nəzarət və tənzimlənməsi də daxil olmaqla təbii resursların və iqtisadi fəaliyyətin üzrində səmərəli nəzarət etmə hüququ
- ☐ təbii sərvətlərə azad sahiblik etmək, sərəncam vermək, istismar etmək, öz iqtisadi fəaliyyətlərində müstəqillik hüququ

- ☐ idxal-ixrac, valyuta və digər xarici iqtisadi əməliyyatlar üzərində dövlət nəzarəti hüququ

664 Hüquqazidd məcburetməyə aid deyil?

- ☐ gəmilərin saxlanması (həbsi) və aktivlərin dondurulması
☒ beynəlxalq müqavilələrdə əks olunan konkret xüsusi razılaşmalar
☐ iqtisadi boykot
☐ iqtisadi blokada
☐ embarqo

665 Beynəlxalq iqtisadi hüququn alt sisteminin hansında dövlət maliyyə məsuliyyəti daşımır?

- ☐ Beynəlxalq investisiya hüququ
☒ Beynəlxalq ticarət hüququ
☐ Beynəlxalq gömrük hüququ
☐ beynəlxalq nəqliyyat hüququ
☐ Beynəlxalq lizinq hüququ

666 Aşağıdakılardan hansılar ineqrasiyanın müqavilə-institusional formasına aid deyil?

- ☐ vahid iqtisadi məkan
☒ müvafiq beynəlxalq təşkilatlarda birləşmə
☐ gömrük birliyi
☐ azad ticarət zonası
☐ iqtisadi birlik

667 Beynəlxalq iqtisadi hüququn transformasiyasında (yaranmasında) dominant hansı götürülür?

- ☐ beynəlmiləşmə və qloballaşma
☒ ticarət-siyasi əlaqələr
☐ beynəlxalq maliyyə-kredit əlaqələri
☐ beynəlxalq miqrasiya
☐ beynəlxalq nəqliyyat əlaqələri

668 Müasir dünyada integrasiya prosesləri hansı formalarda həyata keçirilir

- ☐ xarici iqtisadi siyasət konsepsiyası formasında
☒ müqavilə və institusional formada;
☐ beynəlxalq iqtisadi əməkdaşlıq formasında;
☐ Beynəlmilləşmə formasında;
☐ elmi-texniki tərəqqi formasında;

669 Aşağıdakılardan hansı beynəlxalq iqtisadi hüququn yarımsahəsi deyil?

- ☐ beynəlxalq ekstradisiya hüququ
☒ beynəlxalq ekstradisiya hüququ
☐ beynəlxalq maliyyə hüququ
☐ beynəlxalq mülkiyyət hüququ
☐ beynəlxalq sığorta hüququ

670 Öz iqtisadi fəaliyyətləri və təbii resursları üzərində daimi suverenliyi prinsiplərinin əsas tərkib hissələrinə daxil deyil?

- ☐ təbii resurslardan istifadəyə mane olmaq məqsədilə xarici investisiyalara və ya TMK-lar üçün güzəştli rejim verilməsinə məcbur etməyə qadağa qoyulması
☒ iqtisadi boykot müəyyənləşdirmə
☐ ilkin xammal istehlakçılarının təşkilatlarda birləşməsi hüququ
☐ təbii resurslardan istifadəyə və mütəmlekəçilərin vurduğu ziyanın kompensasiya hüququ
☐ əvəzin ödənilməsinə görə xarici xüsusi mülkiyyətin milliləşdirilməsi hüququ

671 İqtisadi qeyri-diskriminasiya prinsipi nədir?

- ☐ sərhədanı ticarətdə gəmiçilik üçün güzəştlərin müəyyənlaşdırılmasıdır
- ☒ dövlətlərə verilən hüququn ümumi şərtlərinin bütün digər tərəfdaş ölkələrə veriləndən pis olmaması
- ☐ əlverişli şəraitin yaradılmasıdır
- ☐ xüsusi güzəştlərin verilməsidir
- ☐ inkişaf etməkdə olan və az inkişaf dövlətlərinin xeyrinə gömrük prefemsiyalarının müəyyən edilməsidir

672 Aşağıdakılardan hansı çoxtərəfli müqavilələrə aiddir?

- ☐ əməkdaşlığın konkret sahə və formalarını müəyyən edən müqavilələr
- ☒ MDB müqaviləsi
- ☐ ticarət iqtisadi rejimləri nəzərdə tutan ticarət xarakterli müqavilələr
- ☐ ümumi çərçivə xarakterli müqavilələr
- ☐ dövlətlər və onların fiziki və hüquqi şəxslərinin qarşılıqlı müqavilələri

673 Beynəlxalq iqtisadi hüququn xüsusi prinsiplərinə aid deyil?

- ☐ dövlətlərin öz təbii resursları və iqtisadi fəaliyyətləri üzərində suverenliyi
- ☒ insan hüquq və azadlıqlarına hörmət
- ☐ hüquqazidd iqtisadi məcburetməyə qadağa
- ☐ iqtisadi qeyri-diskriminasiya
- ☐ xarici iqtisadi əlaqələrin təşkili formalarını azad seçimi

674 Beynəlxalq hüquqda tətbiq olunan beynəlxalq hüquq prinsiplərinə aid deyil?

- ☐ xalqların öz müqəddaratını təyin etməsi və hüquq bərabərliyi
- ☐ dövlət suverenliyinə hörmət
- ☒ qarşılıqlı faydalanma
- ☐ dövlətlərin əməkdaşlığı
- ☐ zor tətbiq etmək və zorla qorxutmaq

675 Beynəlxalq iqtisadi hüququn mənbələrində çoxtərəfli müqavilələrə aid deyil?

- ☐ Seul Konvensiyası
- ☒ Türkiyə müqaviləsi
- ☐ Vyana Konvensiyası
- ☐ Mərakeş paktı
- ☐ Hamburq qaydaları

676 Beynəlxalq iqtisadi hüququn prinsiplərinə aid deyil?

- ☐ peşəkarlıq və qanunilik
- ☒ normativlik
- ☐ aşkarlıq
- ☐ demokratik
- ☐ elmilik

677 Beynəlxalq iqtisadi hüququn subyeklərinə daxil deyil?

- ☐ müxtəlif dövlətlərin fiziki və hüquqi şəxsləri
- ☒ beynəlxalq iqtisadi yardım
- ☐ beynəlxalq təşkilatlar
- ☐ dövlətlər
- ☐ transmilli korporasiyalar və maliyyə-sənaye qrupları

678 "Çərçivə hüququ"na hansı aiddir?

- ☐ investisiya resursları ilə əlaqədar münasibətlər

- ☒ resursların transsərhəd yerdəyişmə statusunu müəyyənləşdirən hüquqi rejimlərlə əlaqədar münasibətlər
- ☐ əmək resursları ilə əlaqədar münasibətlər
- ☐ maliyyə resursları ilə əlaqədar münasibətlər
- ☐ enerji resursları ilə əlaqədar münasibətlər

679 "Beynəlxalq resurs" hüququna daxil deyil?

- ☐ investisiya resursları ilə əlaqədar münasibətlər
- ☒ resursların transsərhəd yerdəyişmə statusunu müəyyənləşdirən hüquqi rejimlərlə əlaqədar münasibətlər
- ☐ əmək resursları ilə əlaqədar münasibətlər
- ☐ maliyyə resursları ilə əlaqədar münasibətlər
- ☐ enerji resursları ilə əlaqədar münasibətlər

680 Qeyri-dövlət tənzimlənməsi formalarına hansı aiddir?

- ☐ beynəlxalq müqavilələr
- ☒ ticarət ənənələri, məhkəmə və arbitraj təcrübəsi
- ☐ beynəlxalq məhkəmələr
- ☐ ticarət ənənələri
- ☐ arbitraj təcrübəsi

681 Xarici iqtisadi razılaşmaların əsas tənzimlənməsi...?

- ☐ İnzibati hüquqdur
- ☒ Mülki hüquqdur
- ☐ Beynəlxalq xüsusi hüquqdur
- ☐ Beynəlxalq ümumi hüquqdur
- ☐ Konstitusiya hüququdur

682 Beynəlxalq iqtisadi münasibətlərin hüquqi tənzimlənməsində aparıcı rola malikdir?

- ☐ Mülki hüquq
- ☒ Konstitusiya hüququ
- ☐ Beynəlxalq xüsusi hüquq
- ☐ Beynəlxalq ümumi hüquq
- ☐ İnzibati hüquq

683 Beynəlxalq iqtisadi hüququn yaranma səbəbləri hansılardır?

- ☐ düzgün cavab yoxdur
- ☒ bütün cavablar düzdür
- ☐ müstəmləkəçilik sisteminin dağılması, sonra isə sosialist sisteminin dağılması
- ☐ sənaye inqilabları və onun əsasında elmi-texniki inqilabın baş verməsi
- ☐ inkişaf etmiş ölkələrdə - dünya bazarında qabaqcıl fəaliyyət göstərən həm daxili, həm də xarici fəaliyyətə təsir göstərən bilən dövlətdaxili metodların möhkəmlənməsi

684 Beynəlxalq iqtisadi hüquqda preferensiya dövlətlərin iqtisadi inkişaf tarazlığına nail olmaq üçün hansı ölkələrə münasibətdə təqdim edilib?

- ☐ yeni sənaye ölkələrinə.
- ☒ inkişafda olan ölkələrə;
- ☐ zəif inkişaf etmiş ölkələrə;
- ☐ inkişaf etmiş ölkələrə;
- ☐ keçid iqtisadiyyatlı ölkələrə;

685 Beynəlxalq iqtisadi hüquqda preferensiya dövlətlərə hansı məqsədlə verilir?

- ☐ xarici ticarətdə müsbət saldonun təmininə nail olmaq üçün.
- ☐ ölkə sənayesinin inkişafının təmini məqsədilə

- ☐ ölkənin aqrar sektorunun inkişafına nail olmaq üçün;
- ☒ iqtisadi inkişaf tarazlığına nail olmaq üçün;
- ☐ iqtisadi artımın tarazlığına nail olmaq üçün;

686 İqtisadi ayrı-seçkiliyə yol verməmək prinsipindən hüquqa uyğun istisnalar kimi inkişafda olan dövlətlərə münasibətdə daxili bazarın qorunması məqsədilə müxtəlif məhdudlaşdırıcı qaydaların tətbiqinə aşağıdakılardan hansı daxil deyil?

- ☐ xüsusi gömrük rüsumların tətbiqi
- ☒ preferensial gömrük rüsumların tətbiqi;
- ☐ kompensasion gömrük rüsumların tətbiqi;
- ☐ antidempinq gömrük rüsumlarının tətbiqi;
- ☐ proteksionist gömrük rüsumların tətbiqi;

687 İqtisadi ayrı-seçkiliyə yol verməmək prinsipi aşağıdakı aktlardan hansında öz əksini tapmışdır?

- ☐ Dövlətlərin iqtisadi hüquq və vəzifələri Xartiyasında (1974);
- ☒ Avropa İttifaqı işçilərinin əsas sosial hüquqları Xartiyası (1989)
- ☐ Enerji Xartiyasına Müqavilədə (1994);
- ☐ BMT Nizamnaməsində (1945);
- ☐ Tariflər və Ticarət üzrə Baş Sazişdə –GATT-da (1947);

688 Aşağıda göstərilənlərdən hansı təbii ehtiyatlar və iqtisadi fəaliyyət üzərində dövlət suverenliyi prinsipində nəzərdə tutulmuşdur?

- ☐ beynəlxalq hüquqa uyğun olaraq xarici kapitalı ictimai, dövlət maraqları naminə özəlləşdirmək;
- ☒ dövlətin sərbəst sahiblik, sərəncam, istifadə və müstəqil iqtisadi fəaliyyət.
- ☐ təbii ehtiyatların və suverenliyin müvəqqəti itirilməsi ilə əlaqədar işğal olunmuş ərazilərdə özünün təbii resusları üzərində nəzarətin bərpa edilməsi zamanı dəymiş zərərin ödənilməməsi
- ☐ təbii ehtiyatların istifadəsi rejiminin qonşu ölkələrin razılığı əsasında müəyyən edilməsi;
- ☐ təbii resusların istehlakçılarının təşkilatında birləşmək;

689 Təbii ehtiyatlar və iqtisadi fəaliyyət üzərində dövlət suverenliyi prinsipi aşağıda göstərilənlərdən hansını özündə nəzərdə tutmur?

- ☐ təbii ehtiyatların və suverenliyin müvəqqəti itirilməsi ilə əlaqədar işğal olunmuş ərazilərdə özünün təbii resusları üzərində nəzarətin bərpa edilməsi zamanı dəymiş zərərin ödənilməsi.
- ☒ təbii ehtiyatların istifadəsi rejiminin qonşu ölkələrin razılığı əsasında müəyyən edilməsi;
- ☐ beynəlxalq hüquqa uyğun olaraq xarici kapitalı ictimai, dövlət maraqları naminə milliləşdirmək;
- ☐ müvafiq sferada iqtisadi fəaliyyət nəzarət;
- ☐ təbii resusların istehlakçılarının təşkilatında birləşmək;

690 Aşağıdakılardan hansı beynəlxalq hüququn hamılıqla tanınan ümumi prinsiplərindən deyil?

- ☐ ərazi bütövlüyü.
- ☒ mübahisələrin güc yolu ilə həlli;
- ☐ pacta sunt servanda;
- ☐ insan hüquqlarına hörmət edilməsi;
- ☐ dövlətlərin suveren bərabərliyi;

691 Hər bir dövlətin resuslarına və sturukturuna uyğun olaraq milli təşəbbüslərlə və beynəlxalq əməkdaşlıq vasitəsilə iqtisadi, sosial və mədəni sahələrdə cəmiyyətin üzvü kimi hər bir insan onun şəxsiyyətinin azad inkişafı və ləyaqətinin müdafiəsi zərurəti ilə sosial təminat hüququna malik olması hansı aktda öz əksini tapıb?

- ☒ İnsan hüquqlarının ümumi Bəyannaməsi (1948);
- ☐ İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Pakt (1966);
- ☐ Əhali rəhətinin və məşğulluğunun Yekun Bəyannaməsi (1974)
- ☐ Sosial tərəqqi və inkişaf Bəyannaməsi (1969)

- ☐ Sosial tərəfdaşlıq, iqtisadi tərəqqi və insan hüquqları haqqında cərcivə Paktı (1968);

692 Beynəlxalq Əmək Təşkilatının 1970-ci il Minimum əmək haqqının müəyyən edilməsi haqqında Konvensiyasında aşağıdakı tələblərdən hansılar ifadə edilib? 1. əməkçilərin və onların ailələrinin təlabatı; 2. yaşayış səbətinin qiyməti; 3. əmək haqqının ümumi həddi və sosial yardım; 4. iqtisadi inkişaf; 5. məhsullarlıq və məşğulluğun təmin edilməsi.

- ☐ heç biri
☒ hamısı
☐ 2,3,5
☐ 1,2,4;
☐ 1,3,4;

693 Aşağıdakılardan hansı BMT-nin Beynəlxalq iqtisadi hüquq yaradıcılığı prosesində iştirak edən strukturlarından deyil

- ☐ BMT Təhlükəsizlik Şurası;
☒ BMT İntegrasiya və Beynəlxalq Əməkdaşlıq Şurası (CINTIC);
☐ BMT Beynəlxalq Məhkəməsi
☐ BMT Baş Məclisi;
☐ BMT İqtisadi və Sosial Şura (ECOSOC)

694 Dövlətlərin suveren bərabərliyinə baxmayaraq, onların beynəlxalq iqtisadi hüquq subyektiyyətinin həcmi müxtəlifdir. Bu müxtəlifliyi şərtləndirən faktor kimi nə çıxış edir?

- ☐ dövlətlərin iqtisadiyyatlarının bazar iqtisadiyyatı prinsiplərinə uyğunluq dərəcələri
☒ iqtisadi münasibətlərdəki fərqli inkişaf tendensiyaları
☐ ayrı-ayrı dövlətlərin əhalilərinin sayı
☐ dövlətlərin malik olduğu ərazilərinin ölçüləri
☐ dövlətlərin öz iqtisadi təhlükəsizliklərini təmin edə bilmə qabiliyyətləri

695 Bir dövlətin hakimiyyəti digər dövlətin hakimiyyəti ilə məhdudlaşır. Bu məhdudlaşmanı aşağıdakı prinsiplərdən hansı əsaslandırır?

- ☐ Prenferensiya prinsipi
☒ Dövlət immuniteti prinsipi
☐ Qarşılıqlı mənfəət prinsipi
☐ Milli rejim prinsipi
☐ İqtisadi əməkdaşlıq prinsipi

696 Beynəlxalq iqtisadi hüququn prinsipləri?

- ☐ tövsiyyəedici deyil
☒ konvension xarakterlidir
☐ real fəaliyyətlidir
☐ imperativ xarakterlidir
☐ məcburidir

697 Beynəlxalq iqtisadi hüququn mənbələrinə aid deyil?

- ☐ beynəlxalq adətlər
☒ sərəncamverici aktlar
☐ Mülki Məcəllə
☐ Konstitusiya
☐ beynəlxalq müqavilələr

698 Aşağıdakılardan hansı beynəlxalq iqtisadi hüququn metodlarına aid deyil?

- ☐ həvəsləndirici

- ☒ aparıcı
- ☐ dispozitiv
- ☐ imperativ
- ☐ tövsiyyəedici

699 Beynəlxalq iqtisadi münasibətlərin əsasında hansı sənəd durur?

- ☐ "böyük səkkizlik" ölkələri
- ☒ beynəlxalq müqavilələr
- ☐ beynəlxalq sazişlər
- ☐ beynəlxalq niyyət protokolları
- ☐ beynəlxalq razılaşmalar

700 Beynəlxalq iqtisadi hüquq nədir?

- ☐ maliyyə-kredit münasibətlərini tənzimləyən hüquqdur
- ☒ dövlətlərarası iqtisadi münasibətləri tənzimləyən hüquqdur
- ☐ yalnız ticari-iqtisadi əlaqələri tənzimləyən hüquqdur
- ☐ dövlətlərarası siyasi münasibətləri tənzimləyən hüquqdur
- ☐ miqrasiya münasibətlərini tənzimləyən hüquqdur

701 Beynəlxalq iqtisadi hüquq neçənci əsrdə yaranmışdır?

- ☐ 19-cu əsrdə
- ☐ 18-ci əsrdə
- ☐ 16-cı əsrdə
- ☐ 17-ci əsrdə
- ☒ 20-ci əsrdə